

TEST: 050404#01#Y15_ASM-NIN İQTISADIYYATI VƏ İDARƏ EDİLMƏSİ

Test	050404#01#Y15_ASM-nin iqtisadiyyatı və idarə edilməsi
Fənn	050404-İqtisadiyyat
Təsviri	[Təsviri]
Müəllif	Administrator P.V.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	600
Keçid balı	312 (52 %)
Suallardan	600
Bölmələr	5
Bölmələri qarışdırmaq	☒
Köçürməyə qadağa	☒
Ancaq irəli	☐
Son variant	☒

BÖLMƏ: 0101

Ad	0101
Suallardan	120
Maksimal faiz	120
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	10 %

Sual: Aqrobiznes sisteminin əsas məqsədlərindən biri hansıdır? (Çəki: 1)

- ☒ ölkənin strateji iqtisadi maraqlarının qorunması, iqtisadi müstəqilliyin təmin edilməsi
- ☐ ərzaq təhlükəsizliyinin təmin edilməsi
- ☐ daxili bazarın daxili istehsalçılardan qorunması
- ☐ daxili bazarın xarici istehsalçılara verilməsi
- ☐ aqrobiznes sistemində dayanıqlı inkişafa nail olunmasının qarşısının alınması

Sual: Aqrobiznes sistemində sahibkarlıq fəaliyyəti hansı amillərlə bilavasitə bağlıdır? (Çəki: 1)

- ☒ əmtəələr və xidmətlərlə
 - ☐ xarici ölkələrə səyahət etməklə
 - ☐ yeni avtomobillər almaqla
 - ☐ texnikanı icarəyə verməklə
 - ☐ əsas fondlarını kirayəyə verməklə
-

Sual: Əmtəələr necə əşyalardır? (Çəki: 1)

- ☒ fiziki-maddi
 - ☐ coğrafi-tarixi
 - ☐ kimyəvi-bioloji
 - ☐ mikrobioloji
 - ☐ kombibiooloji
-

Sual: Xidmətlər aqrobiznes sistemində maddidirmi? (Çəki: 1)

- ☒ maddi deyildir
 - ☐ maddi əşyalardır
 - ☐ gözə görünəndir
 - ☐ gözdən asılıdır
 - ☐ fiziki əşyadır
-

Sual: Sahibkarlıq fəaliyyətində hansı sahələr xidmətlərə aiddir? (Çəki: 1)

- ☒ bank, sığorta, nəqliyyat, reklam, turizm və s.
 - ☐ kiçik müəssisələr
 - ☐ kooperativlər
 - ☐ icarə kollektivləri
 - ☐ kəndli (fermer) təsərrüfatları
-

Sual: Biznes və onun iştirakçıları hansı mühit çərçivəsində fəaliyyət göstərir? (Çəki: 1)

- ☒ hüquqi mühit
 - ☐ sosial-mədəni mühit
 - ☐ texniki mühit
 - ☐ fiziki və coğrafi mühit
 - ☐ institusional mühit
-

Sual: Aqrobiznes sistemində sosial-mədəni mühit nədir? (Çəki: 1)

- ☒ müəyyən zövq və dəbə uyğun olan məhsullara əhalinin üstünlük verməsi ilə xarakterizə olunur
 - ☐ elmi-texniki tərəqqinin inkişaf səviyyəsini əhatə edir
 - ☐ məlumatların öyrənilməsinin avtomatlaşdırılması
 - ☐ sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün təbii şəraitin olması
 - ☐ kimyalaşdırma sahəsində sahibkarlıq fəaliyyətinə təsir göstərmək
-

Sual: Sahibkarlıq fəaliyyətində fiziki və coğrafi mühit nədir? (Çəki: 1)

- ☒ sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün təbii şərait ilə xarakterizə olunur

- ☐ müasir elmin inkişaf səviyyəsi
 - ☐ müxtəlif texniki strukturların yaradılması ilə xarakterizə edilir
 - ☐ sahibkarların fiziki sahibkarlığın əhatə edir
 - ☐ sahibkarların işgüzar kommersiya əməliyyatları həyata keçirilməsinə şərait yaradır
-

Sual: Sahibkarlıq fəaliyyətində texniki mühitin mahiyyəti nədir? (Çəki: 1)

- ☒ elmi-texniki tərəqqi inkişaf səviyyəsini məlumatların işlənməsinin avtomatlaşdırılması və s.
 - ☐ müxtəlif texniki obyektlərin yaradılması
 - ☐ qarşılıqlı səmərəlilik prinsipinin olması
 - ☐ xammal və enerji ehtiyatlarının əldə edilməsi
 - ☐ sahibkarların enerji ilə təmin edilməsi
-

Sual: Aqrobiznes hansı funksiyaların yerinə yetirilməsini özündə əks etdirir? (Çəki: 1)

- ☒ kadr, maddi-texniki təminat, marketing
 - ☐ investisiya, innovasiyanı
 - ☐ kapital qoyuşlarını
 - ☐ menecmentin təşkilini
 - ☐ biznesin təşkili məsələlərini
-

Sual: İnkişaf etmiş dünya ölkələrində biznesin neçə blokdan ibarət sadə modeli fəaliyyət göstərir? (Çəki: 1)

- ☒ iki
 - ☐ dörd
 - ☐ beş
 - ☐ bir
 - ☐ üç
-

Sual: Biznesin konsepsiyasının əsasını nələr təşkil edir? (Çəki: 1)

- ☒ makromühit, mikromühit
 - ☐ makroiqtisadiyyat, mikroiqtisadiyyat
 - ☐ makroservis, mikroservis
 - ☐ makrosəviyyə, mikrosəviyyə
 - ☐ makroelementlər, mikroelementlər
-

Sual: İqtisadi, hüquqi, siyasi, sosial-mədəni, texnoloji, fiziki-coğrafi fəaliyyət şəraitini hansı model mühit təşkil edir? (Çəki: 1)

- ☒ makromühit
 - ☐ mikromühit
 - ☐ makroiqtisadi mühit
 - ☐ mikrobioloji mühit
 - ☐ makroiqtisadi mühit
-

Sual: İnstitusional sistemi əhatə edən mühit hansıdır? (Çəki: 1)

- ☐ makromühit

- ☒ mikromühit
 - ☐ makroiqtisadi
 - ☐ mikroiqtisadi
 - ☐ mikrobioloji
-

Sual: İqtisadi şərait necə müəyyən olunur? (Çəki: 1)

- ☒ sərbəst iş yerlərinin sayı, işçi qüvvələrinin artıqlığı və çatışmamazlığı ilə, pul resurslarının miqdarı ilə
 - ☐ iqtisadi fəaliyyəti tənzimləyən qanun və qərarlar ilə
 - ☐ bazar kontroqenlərin təcrid olunmuş şəraitdə yaşaması ilə
 - ☐ aqrar islahatlar haqqında qanunla
 - ☐ məşğulluq haqqında qanunlar və qərarlarla
-

Sual: “Aqrobiznesin iqtisadiyyatı və təşkili” fənninin predmeti nədir? (Çəki: 1)

- ☒ sahibkarlıq fəaliyyəti aspektini səciyyələndirən iqtisadi münasibətlər prosesidir
 - ☐ xammal, maşın və avadanlıqların əldə edilməsi prosesidir
 - ☐ istehlakçıların ehtiyaclarının öyrənilməsi və müəssisələr arasında mübadilə prosesidir
 - ☐ əmtəələr istehsalı və xidmətlərin əldə olunması və satışı üzrə fəaliyyətdir
 - ☐ təsərrüfat fəaliyyətinin özünü tənzimlənməsi prosesidir
-

Sual: Kommersiya müəssisəsi və ya biznes təşkilatı nəyə deyilir? (Çəki: 1)

- ☒ pullar mübadilə üçün əmtəələr, xidmətlərinin istehsalını, alınmasını və satılmasını həyata keçirən müəssisə
 - ☐ k/t-ı məhsullarının emal edən müəssisə
 - ☐ sənaye məhsullarının emalının təşkili
 - ☐ balıqçılıq məhsullarının emalının təşkili
 - ☐ maldarlıq məhsullarının emalının təşkili
-

Sual: İqtisadi fəaliyyəti tənzimləyən qanunlar hansı təşkilat tərəfindən qəbul edilir? (Çəki: 1)

- ☒ ölkə parlamenti
 - ☐ ölkənin Nazirlər Kabineti
 - ☐ prezidentin İcra Aparatı
 - ☐ Kənd Təsərrüfatı Nazirliyi
 - ☐ İqtisadi inkişaf Nazirliyi
-

Sual: Bazar iqtisadiyyatını bir əlamətlə xarakterizə etmək düzgündürmü? (Çəki: 1)

- ☐ düzgündür
 - ☒ düzgün deyildir
 - ☐ xarakterizə etmək olar
 - ☐ xarakterizə etmək vacibdir
 - ☐ bir əlamətlə səciyyələndirmək olar
-

Sual: Bazar münasibətlərini birtərəfli xarakterizə edən hansı anlayışlardan istifadə edilir?

(Çəki: 1)

- ☐ sosialist, ictimai mülkiyyət, dövlət mülkiyyəti
 - ☒ kapitalist, xüsusi mülkiyyət, təbii iqtisadiyyat
 - ☐ kolxoz, sovxoz, birgə təsərrüfat
 - ☐ trest, korporasiya, sindikat
 - ☐ səhmdar cəmiyyəti, kooperasiya
-

Sual: İstehsal, bölgü, mübadilə və ictimai məhsulun istehlakı da daxil olmaqla geniş təkrar istehsal prosesinə güclü təsir edən mühüm vasitə hansıdır? (Çəki: 1)

- ☐ ölkə iqtisadiyyatı
 - ☐ makroiqtisadiyyat
 - ☐ mikroiqtisadiyyat
 - ☒ bazar iqtisadiyyatı
 - ☐ dövlət iqtisadiyyatı
-

Sual: Cəmiyyətin təsərrüfat-iqtisadi fəaliyyəti bir başa hansı təsir vasitələri ilə tənzimlənir? (Çəki: 1)

- ☒ idarəetmə metodları və ya dolay
 - ☐ iqtisadi mexanizmin tətbiqi ilə
 - ☐ bazar mexanizmi ilə
 - ☐ sosial-iqtisadi mexanizmlə
 - ☐ təbii-iqtisadi mühit ilə
-

Sual: Plan mexanizminin tətbiqinin mahiyyəti nədir? (Çəki: 1)

- ☒ müəssisədaxili və ya ayrı-ayrı təsərrüfat vahidlərinin plana uyğun fəaliyyətini, həmçinin makrosəviyyədə dövlətin tənzimləmə funksiyalarını əhatə edir
 - ☐ tələb və təklif əsasında fəaliyyəti əhatə edir
 - ☐ bazar qiymətlərinin aşağı düşməsi, istehsalın azalması
 - ☐ azad bazar qiymətlərinin hakim mövqə tutması
 - ☐ özünü tənzimləmə mexanizminin işə düşməsi
-

Sual: Bazar mexanizmi nədir? (Çəki: 1)

- ☒ cəmiyyətdə iqtisadi münasibətlərin əsas forması olub, təsərrüfat subyektləri arasındakı əlaqələrdə mühüm rol oynayır
 - ☐ cəmiyyət üzvlərinin şəxsi gəlir və mənfəət əldə etməsi
 - ☐ əmək bazarının tənzimlənməsi
 - ☐ ərzi məşğulluq proqramının hazırlanması
 - ☐ əmək ehtiyatlarından səmərəli istifadə
-

Sual: Bazar mexanizminin fəaliyyəti hansı formada təzahür edir? (Çəki: 1)

- ☒ özünü tənzimləmə
 - ☐ özünü tənzimləməyən
 - ☐ özündən asılı
 - ☐ özünə güvənən
 - ☐ özündə fəaliyyət göstərən
-

Sual: Özünü tənzimləmə mexanizmi necə formalaşır? (Çəki: 1)

- ☒ tələb və təklif əsasında fəaliyyət göstərən azad bazar qiymətləri və istehsalçılar arasında rəqabətin olması ilə
 - ☐ bazarda fəaliyyət göstərən subyektlərin arasında rəqabətin olmaması ilə
 - ☐ bazar rəqabətinin sərt və amansız şəkildə fəaliyyət göstərməməsi ilə
 - ☐ bazarda subyektlərin toplanması ilə
 - ☐ plan mexanizminin fəaliyyəti ilə
-

Sual: Bazarda istehsalçıların təbəqələşməsinə və diferensiaslaşmasına səbəb nədir? (Çəki: 1)

- ☒ bazar rəqabətinin sərt və amansız şəkildə fəaliyyət göstərməsi
 - ☐ bazar rəqabətinin zəif olması
 - ☐ istehsalçıların dağınıq şəkildə fəaliyyət göstərməsi
 - ☐ bazarın təbii seçmə üzərində qurulmaması
 - ☐ fəaliyyət növünün sərbəst seçilməməsi
-

Sual: Bazar hansı proses üzərində qurulur və hansı əsasda dövr edir? (Çəki: 1)

- ☒ təbii seçmə üzərində qurulur və müntəzəm olaraq zəiflərin və azad rəqabətə davam gətirməyən gücsüzlərin yeniləri, daha güclüləri ilə əvəz edilməsi əsasında
 - ☐ gücsüzlərin, güclülərə rəqib çıxması əsasında
 - ☐ daha zəiflərin, daha güclüləri əvəz etməsi ilə
 - ☐ azad rəqabətə davam gətirənlərin yeniləri ilə daha zəifləri ilə əvəz edilməsi əsasında
 - ☐ bazar təbii seçmə üzərində qurulmur
-

Sual: Bazar iqtisadiyyatının başlıca prinsipi nədir? (Çəki: 1)

- ☒ bütün təsərrüfat subyektlərinə onlar üçün əlverişli iqtisadi fəaliyyət növü seçmək, dövlət qanunları ilə fəaliyyəti həyata keçirmək hüququnun verilməsidir
 - ☐ bütün təsərrüfat subyektlərinə fəaliyyət növünün dövlət tərəfindən seçilməsidir
 - ☐ bazar subyektlərinə dövlət qanunları ilə yol verilməyən fəaliyyət növünün seçilməsidir
 - ☐ qanunla qadağan olunan fəaliyyət növünün həyata keçirilməsidir
 - ☐ bazar subyektlərinə əlverişli şəraitin yaradılmamasıdır
-

Sual: Müəssisənin fəaliyyətinin dayandırılması hansı zərurətdən doğur. (Çəki: 1)

- ☐ məhsul istehsalının sürətlə artması
 - ☐ müəssisədə artım böhranının əmələ gəlməsi
 - ☒ müəssisənin müflisləşməsi
 - ☐ müəssisənin istehsal etdiyi məhsulun keyfiyyətinin aşağı olması
 - ☐ müəssisənin düzgün idarə olunmaması
-

Sual: İqtisadi fəaliyyət növü dedikdə hansı fəaliyyət nəzərdə tutulur? (Çəki: 1)

- ☒ məhsulun istehsalı-satışı, xidmətlərin göstərilməsi, maliyyə-kredit və idarəetmə fəaliyyəti
- ☐ qanunla qadağan edilən iqtisadi fəaliyyət növü
- ☐ qanunla qadağan edilən biznes fəaliyyət növü

- ☐ narkotik bitkilərin əkilməsi və becərilməsi
 - ☐ qanunla qadağan olunan kommersiya fəaliyyəti
-

Sual: Aqrar bölmədə bazar münasibətlərinə keçidi reallaşdırmaq məqsədilə çoxsaylı hansı sənədlər qəbul edilmişdir? (Çəki: 1)

- ☒ hüquqi normativ
 - ☐ kooperativ fermer təsərrüfatı
 - ☐ kooperativ fermer assosiasiyaları
 - ☐ beynəlxalq təşkilatların sənədləri
 - ☐ BMT-nin qərarları
-

Sual: Həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatında müxtəlif mülkiyyətə əsaslanan hansı təsərrüfatçılıq formaları yaranmışdır? (Çəki: 1)

- ☒ kəndli (fermer) təsərrüfatı, kiçik müəssisələr, istehsal kooperativləri, səhmdar cəmiyyətləri
 - ☐ kənd təsərrüfatı korporasiyası
 - ☐ kənd təsərrüfatı sindikatlari
 - ☐ kənd təsərrüfatları fermer kooperativləri
 - ☐ kənd təsərrüfatı maliyyə-kredit assosiasiyaları
-

Sual: Formalaşmaqda olan aqrobiznesin sisteminin əsasını nə təşkil edir? (Çəki: 1)

- ☒ sahibkarlıq və azad rəqabət mühitinə əsaslanan çoxukladlı iqtisadiyyatın formalaşması
 - ☐ dövlət qanunları ilə yol verilən fəaliyyətin həyata keçirilməsi
 - ☐ məhsul istehsalı xidmətlərin göstərilməsi
 - ☐ məhsul istehsalı-satışı, həmçinin ticarət vasitəçilik fəaliyyətinin göstərilməsi
 - ☐ maliyyə-kredit, elmi informasiya fəaliyyəti
-

Sual: Aqrobiznesin təşkili forması kimi korporasiya nədir. (Çəki: 1)

- ☒ müəssisə və firmaların birliyi
 - ☐ kolxoz və sovxozların birləşməsi
 - ☐ heyvandarlıq fermalarının birliyi
 - ☐ birgə təsərrüfatların birliyi
 - ☐ birgə müəssisələrin birliyi
-

Sual: Korporasiya hansı əsasda fəaliyyət göstərir? (Çəki: 1)

- ☒ payçılıq
 - ☐ müqavilə
 - ☐ kontrakt
 - ☐ saziş
 - ☐ lyuçers
-

Sual: Korporasiyanın yaradılması zamanı çoxlu sayda iştirakçıların nəyi cəmləşir? (Çəki: 1)

- ☒ maliyyə vəsaiti

- ☒ işçi qüvvəsi
 - ☐ əmək ehtiyatları
 - ☐ qohum əqrabası
 - ☐ maşın və avadanlıqları
-

Sual: Korporasiyaya nisbətən stabil fəaliyyət göstərməyə imkan verən nədir? (Çəki: 1)

- ☒ onun səhmdarlardan asılı olmaması
 - ☐ onun səhmdarlardan asılı olması
 - ☐ onun səhmdarlarla birgə işləməsi
 - ☐ onun səhmdarlardan göstəriş alması
 - ☐ səhmdarların onu qoruması
-

Sual: Korporasiyaya daxil olan xırda və orta həcmli əmanət sahibləri korporasiyanın fəaliyyətinə həqiqi nəzarəti həyata keçirə bilirmi? (Çəki: 1)

- ☒ bilmirlər
 - ☐ bilirlər
 - ☐ nəzarət edirlər
 - ☐ nəzarətdə iştirak edirlər
 - ☐ nəzarət etməyə çalışırlar
-

Sual: Fərdi sahibkarlıqda mülkiyyət neçə fiziki şəxsə məxsus olur? (Çəki: 1)

- ☒ 1
 - ☐ 2
 - ☐ 4
 - ☐ 5
 - ☐ 3
-

Sual: Sahibkarlıq fəaliyyəti hansı hüquqi və iqtisadi formalarına görə fərqlənirlər? (Çəki: 1)

- ☒ təşkilati-hüquqi və təşkilati-iqtisadi
 - ☐ sahəvi-iqtisadi
 - ☐ funksional-hüquqi
 - ☐ sosial-hüquqi
 - ☐ ərazi-sosial
-

Sual: Sahibkarlıq təşkilati formalarına hansı subyektləri aid etmək olar? (Çəki: 1)

- ☒ şərikli olanları, cəmiyyət və kooperativləri
 - ☐ firmaları
 - ☐ müəssisələri
 - ☐ kəndli təsərrüfatını
 - ☐ fərdi təsərrüfatları
-

Sual: Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün iştirakçı şəxslərin birliyi necə adlanır? (Çəki: 1)

- ☒ şərikli

- ☐ şəriksiz
 - ☐ fərdi
 - ☐ kollektiv
 - ☐ kooperativ
-

Sual: Şərikli birliklərin iştirakçıları neçə qrupa bölünür: (Çəki: 1)

- ☒ iki
 - ☐ üç
 - ☐ beş
 - ☐ yeddi
 - ☐ səkkiz
-

Sual: Şərikli birliklərin iştirakçılarının qrupunu müəyyən edin. (Çəki: 1)

- ☒ komandit şərikli birliklər
 - ☐ komandir şərikli birliklər
 - ☐ komantiq şərikli birliklər
 - ☐ rotalı şərikli birliklər
 - ☐ ritorik şərikli birliklər
-

Sual: Kooperativ necə təşkil olunur? (Çəki: 1)

- ☒ birgə istehsal və təsərrüfat fəaliyyəti üçün bir qrup şəxslərin yaratdığı müəssisə
 - ☐ könülsüz yaradılan müəssisə
 - ☐ məcburi yaradılan müəssisə
 - ☐ icarəsiz yaradılan müəssisə
 - ☐ məhdud məsuliyyətli müəssisə
-

Sual: Şəxsi gəlir və mənfəət əldə etmək fəaliyyəti ilə məşğul olan insanlara nə deyirlər? (Çəki: 1)

- ☒ sahibkar
 - ☐ mülkədar
 - ☐ fədakar
 - ☐ zülümkar
 - ☐ boşbekar
-

Sual: Biznes nədir? (Çəki: 1)

- ☒ fərdi kəslərin, müəssisə və təşkilatların müəyyən əmtəələrə, xidmətlərə və ya pulla mübadilə müqabilində başqa əmtəələr istehsalı və xidmətlər əldə olunması və satışı üzrə fəaliyyətdir
 - ☐ qazanc əldə etməməyə yönəldilən fəaliyyətdir
 - ☐ k/t məhsulları satışı üzrə fəaliyyətdir
 - ☐ portağal və limon satışı üzrə fəaliyyətdir
 - ☐ bazarda oturmaq möhtəkirlik fəaliyyətidir
-

Sual: Vətəndaşlı mülkiyyətində və ya onun ailə üzvlərinin ümumi pay mülkiyyətində olan müəssisə necə adlanır? (Çəki: 1)

- ☒ fərdi ailə müəssisəsi
 - ☐ şərikli ailə müəssisəsi
 - ☐ payçı ailə müəssisəsi
 - ☐ tam ortaqlı müəssisə
 - ☐ dövlət müəssisəsi
-

Sual: Azı bir şərik və bir payçı tərəfindən təsis edilən müəssisə necə adlanır? (Çəki: 1)

- ☒ payçı və şərikli müəssisəsi
 - ☐ məhdud məsuliyyətli müəssisə
 - ☐ komandit müəssisəsi
 - ☐ şərikli müəssisə
 - ☐ fərdi müəssisə
-

Sual: Fərdi ailə müəssisəsində mülkiyyətçi müəssisənin öhdəliklərinə qanunvericiliklə nəzərdə tutulan qaydada hansı əmlak ilə məsuliyyət daşıyır? (Çəki: 1)

- ☒ öz əmlakı ilə birlikdə
 - ☐ dövlət əmlakı ilə birlikdə
 - ☐ şərikinin əmlakı ilə birlikdə
 - ☐ komandit əmlakı ilə birlikdə
 - ☐ komandit ortaqlılar ilə birlikdə
-

Sual: Bir və ya biz neçə fiziki şəxsin müqaviləsi ilə müəyyən edilən həcmdə paylara bölünən müəssisəyə nə deyilir? (Çəki: 1)

- ☒ məhdud məsuliyyətli komandit müəssisə
 - ☐ geniş məsuliyyətli müəssisə
 - ☐ şərikli və payçı müəssisə
 - ☐ tam ortaqlı müəssisə
 - ☐ payçı və şərikli müəssisə
-

Sual: Nizamnamə fondunun səhm buraxmaq yolu ilə formalaşdıran fiziki və hüquqi şəxslərin konullu sazisi əsasında yaradılan müəssisə necə adlanır? (Çəki: 1)

- ☐ məhdud məsuliyyətli müəssisə
 - ☒ səhmdar cəmiyyəti
 - ☐ komandit ortaqlılar müəssisəsi
 - ☐ payçı və şərikli müəssisə
 - ☐ dövlət müəssisəsi
-

Sual: Səhmdar cəmiyyəti azı necə nəfər hüquqi şəxslər tərəfindən təsis edilə bilər? (Çəki: 1)

- ☒ azı üç fiziki və ya hüquqi şəxs tərəfindən
 - ☐ azı 5 fiziki və 10 hüquqi şəxs tərəfindən
 - ☐ azı 7 fiziki və 8 hüquqi şəxs tərəfindən
 - ☐ azı 9 fiziki və 19 hüquqi şəxs tərəfindən
 - ☐ azı 11 fiziki və 12 hüquqi şəxs tərəfindən
-

Sual: Səhmdar cəmiyyətləri necə tipli təsis edilir? (Çəki: 1)

- ☒ iki
 - ☐ üç
 - ☐ bes
 - ☐ altı
 - ☐ yeddi tipli
-

Sual: Qapalı tipli səhmdar cəmiyyətində səhmlər kimə məxsus olur? (Çəki: 1)

- ☒ bu tipli səhmdar cəmiyyətində səhmlər bir necə təsisçiyə məxsusdur və azad bazarda satılıb, alınmır
 - ☐ bu tipli səhmdar cəmiyyətində səhmdarların sayı məhdud olmur
 - ☐ bu tipli səhmdar cəmiyyətində səhmlər azad bazarda alınıb satılır
 - ☐ bu tipli səhmdar cəmiyyətində təsisçilər məhdudlaşdırılmır
 - ☐ bu tipli səhmdar cəmiyyətində səhmlər iştirak etmir
-

Sual: Kəndli (Fermər) təsərrüfatı haqqında qanun nəyi müəyyən etdi? (Çəki: 1)

- ☒ kəndli(fermer) təsərrüfatlarının təşkili və fəaliyyətinin iqtisadi, sosial və hüquqi əsaslarını
 - ☐ bu qanun kiçik müəssisələrin təşkilinin (əsaslarının)
 - ☐ bu qanunda korporativlərin təşkili əsaslarını
 - ☐ bu qanunla icarə kollektivləri yaradılmasının iqtisadi əsasları müəyyən edildi
 - ☐ bu qanunla birgə müəssisələrin sosial-iqtisadi əsasları müəyyən edildi
-

Sual: Kəndli (fermer) təsərrüfatı haqqında qanunun qəbul edilməsində olan dövr hansı mərhələni təşkil edir? (Çəki: 1)

- ☐ dördüncü mərhələni
 - ☐ besinci mərhələni
 - ☐ yeddinci mərhələni
 - ☐ üçüncü mərhələni
 - ☒ birinci mərhələni
-

Sual: Şəxsi və ailə əməyinə əsaslanan müəssisələrin ölçüləri nədən asılıdır? (Çəki: 1)

- ☒ sahələrin xüsusiyyətindən, onların texnoloji xassələrindən, və miqyasından
 - ☐ onların təhkim edilmiş işçi qüvvəsinin sayından
 - ☐ onların becərdiyi torpaqların münbitliyindən
 - ☐ müəssisələrin istehsal etdikləri məhsulun həcmindən
 - ☐ təsərrüfat sahələrinin parametrlərindən
-

Sual: Kiçik sahibkarlığın müəssisəsinin təşkili sisteminin əsasını hansı qanun təşkil edir? (Çəki: 1)

- ☒ Azərbaycanda kiçik sahibkarlığın dövlət müəssisəsi haqqında "Azərbaycan Respublikası qanunu"
- ☐ Azərbaycan Respublikasının antiinhisar siyasəti və yardım departamenti
- ☐ kiçik müəssisələrə güzəştli kreditlərin verilməsi
- ☐ kiçik müəssisələrə yardım fondu
- ☐ kiçik müəssisələrə kömək fondu

Sual: Təkrar istehsal necə sferadan ibarətdir? (Çəki: 1)

- ☐ 6
 - ☒ 4
 - ☐ 5
 - ☐ 2
 - ☐ 3
-

Sual: İstehsal və onun inkişafı olmadan bazar ola bilərmi? (Çəki: 1)

- ☐ ola bilər
 - ☒ ola bilməz
 - ☐ bu mümkün deyil
 - ☐ bu mümkündür
 - ☐ bu təbii
-

Sual: İstehlak istehsal münasibətləri sisteminin hansı mərhələsidir? (Çəki: 1)

- ☒ sonuncu mərhələsi
 - ☐ birinci mərhələsi
 - ☐ başlanğıc mərhələsi
 - ☐ ortancıl mərhələsi
 - ☐ ilk mərhələsidir
-

Sual: Əmtəə istehsalının gedişində və onun nəticəsində nə formalaşır? (Çəki: 1)

- ☒ bazar münasibətləri
 - ☐ əmək münasibətləri
 - ☐ əmək haqqı
 - ☐ əmək norması
 - ☐ əməyin təşkili
-

Sual: Bazar əmtəə və xidmətlərin alqı-satqısı nəticəsində yaranan əmtəə-pul münasibətlərini özündə əks etdirməklə bu prosesə başlıca olaraq neçə subyektin təsiri ilə formalaşır? (Çəki: 1)

- ☐ beş
 - ☐ altı
 - ☒ üç
 - ☐ iki
 - ☐ bir
-

Sual: Tələb və təklif bazar iqtisadiyyatında bütövlükdə milli bazarda hansı iqtisadiyyatın ən mühüm göstəricisi hesab edilir? (Çəki: 1)

- ☐ makroiqtisadiyyatın
- ☒ mikroiqtisadiyyatın
- ☐ bazar iqtisadiyyatının
- ☐ milli iqtisadiyyatın

Sual: Tələb funksiyası nəyə deyilir? (Çəki: 1)

- ☒ tələbin ona təsir edən amillərdən asılılığına
 - ☐ tələbin ona təsir etməyin amillərdən asılılığına
 - ☐ tələbin azalmasına
 - ☐ tələbin-təklifi üstələməsinə
 - ☐ tələb-təklif qanununa
-

Sual: Müəyyən bir dövr ərzində istehlak bazarına çıxarıla biləcək məhsulların natura və dəyər ifadəsində həcmi əks etdirən maddi əsas nədir? (Çəki: 1)

- ☒ təklif
 - ☐ ehtiyac
 - ☐ rəqabət
 - ☐ mübadilə
 - ☐ ticarət
-

Sual: Mikroiqtişadiyyatda qiymətin həcmindən asılı olaraq dəyişən hansı qanun fəaliyyət göstərir? (Çəki: 1)

- ☒ tələb qanunu
 - ☐ təklif qanunu
 - ☐ rəqabət qanunu
 - ☐ mübadilə qanunu
 - ☐ azalanverim qanunu
-

Sual: Aqromarketing fəaliyyəti nədir? (Çəki: 1)

- ☒ istehsal olunan k/t-ı məhsullarının, onun emalının istehlakçılara çatdırılmasını, alıcıların zövqünü, əhval-ruhiyyəsini öyrənən bir elmdir
 - ☐ istehsal olunan məhsulların keyfiyyətini müəyyən edən bir elmdir
 - ☐ istehsal olunmayan məhsulların bazara çıxarılmasını təmin edən bir elmdir
 - ☐ istehlak olunan məhsulların təhlükəsizliyinin müəyyən edən bir elmdir
 - ☐ istehlakı tənzimləyən və ərzaq təhlükəsizliyini təmin edən bir elmdir
-

Sual: Marketing fəaliyyətində hansı prinsiplər əsas götürülməlidir? (Çəki: 1)

- ☒ k/t-da əldə ediləcək iqtisadi nəticələrin təbii-iqlim şəraitindən asılılığı
 - ☐ k/t-da əldə ediləcək iqtisadi nəticələrin təbii-iqlim şəraitindən asılı olmaması
 - ☐ qazanılmış iqtisadi nəticələrin əmək şərtindən asılılığı
 - ☐ qazanılmış iqtisadi nəticələrin investisiyadan asılılığı
 - ☐ qazanılmış iqtisadi nəticələrin qiymətdən asılılığı
-

Sual: Marketing fəaliyyətində aşağıdakılardan hansı əsas götürülməlidir? (Çəki: 1)

- ☒ əkinçilikdə heyvandarlıq sahələrinin arasındakı əlaqələrin səmərəliliyi
- ☐ quşçuluqla-darıçılıq arasında əlaqənin mümkünlüyü
- ☐ maldarlıqla qoyunçuluq arasındakı əlaqələrin səmərəliliyi
- ☐ tarlaçılıqla bağçılığın arasındakı əlaqələrin səmərəliliyi

- ☐ arıçılıqla baramaçılıq arasında əlaqələrin səmərəliliyi
-

Sual: Marketingin vəzifəsi nədir? (Çəki: 1)

- ☒ bazar tələbatının həcmnin bazarın real həcminə maksimal dərəcədə yaxınlaşmasını təmin etməkdir
 - ☐ bazar tələbatının həcmni bazarın real həcminə minimal dərəcədə yaxınlaşmasını təmin etməkdir
 - ☐ bazar tələbatının həcmnin bazarın mövcud həcminə kəskin dərəcədə yaxınlaşmasının qarşısının alınmasını təmin etməkdir
 - ☐ bazar tələbatının həcmnin mövcud vəziyyətə gətirilməsini təmin etməkdir
 - ☐ bazar tələbatının həcmnin real vəziyyətə uyğunlaşdırılmasını təmin etməkdir
-

Sual: Tələbin vəziyyəti müxtəlif olduqda hansı marketing üsulları tətbiq olunur? (Çəki: 1)

- ☒ müxtəlif məqsəd və alətlərə malik olan
 - ☐ müxtəlif arzu və təkliflərə malik olan
 - ☐ müxtəlif keyfiyyət və kəmiyyətə malik olan
 - ☐ müxtəlif standartlara malik olan
 - ☐ müxtəlif çeşidlərə malik olan
-

Sual: Kütləvi marketing nədir? (Çəki: 1)

- ☒ bütün alıcılar üçün müəyyən olunur
 - ☐ bütün satıcılar üçün müəyyən olunur
 - ☐ bütün istehsalçılar üçün müəyyən olunur
 - ☐ bütün istehlakçılar üçün müəyyən olunur
 - ☐ bütün sahibkarlar üçün müəyyən olunur
-

Sual: Məhsul fərqləndirici marketing nəyə deyilir? (Çəki: 1)

- ☒ bütün alıcılar üçün, onların zövqləri nəzərə alınmaqla bir neçə məhsulu əhatə edir
 - ☐ bütün satıcılar üçün, onların zövqlərini nəzərə almadan bir məhsul əhatə edir
 - ☐ bütün istehsalçılar üçün onların zövqləri nəzərə alınır və bir neçə məhsulu əhatə edir
 - ☐ bütün istehlakçılar üçün onların zövqləri nəzərə alınaraq çoxlu məhsulu əhatə edir
 - ☐ bütün kommersantlar üçün, zövqləri nəzərə alınaraq, bir məhsulu əhatə edir
-

Sual: Tələbin vəziyyəti müxtəlif olduqda, müxtəlif məqsəd və alətlərə malik olan və tətbiq olunan marketing üsulu hansıdır? (Çəki: 1)

- ☒ təşkilati quruluşun və idarə olunmasının xüsusiyyətindən asılı olaraq
 - ☐ təşkilati quruluşun və idarə olunmasının xüsusiyyətindən asılı olmayaraq
 - ☐ təşkilati quruluşunun və idarə olunmasının xüsusiyyətini nəzərə almayaraq
 - ☐ təşkilati quruluşunun və idarə olunmasının nəzərə alaraq
 - ☐ təşkilati quruluşunu və idarə olunmasının xüsusiyyətləri müxtəlif olaraq
-

Sual: Ənənəvi marketingin mahiyyəti nədir? (Çəki: 1)

- ☒ məhsul satışının təşkilinin elə bir üsuluna deyilir ki, mövcud bazarda olan alıcılara artıq istehsal olunmuş məhsul təklif olunur

- ☐ məhsul satışının təşkilinin elə bir üsuluna deyilir ki, bazarda olan alıcılara artıq istehsal olunmuş məhsul təklif olunmasın
 - ☐ məhsul satışının təşkilinin müxtəlif üsulları tətbiq olunsun
 - ☐ məhsul alıcılarına müxtəlif çeşiddə məhsul təklif olunsun
 - ☐ məhsul istehsalçıları bazarda sərbəst hərəkət edə bilsin
-

Sual: Marketing tədqiqatı nə deməkdir? (Çəki: 1)

- ☒ müəssisə qarşısında duran marketing vəzifələrinin yerinə yetirilməsi üçün lazım olan informasiyanın əhatə dairəsinin təyin edilməsi
 - ☐ müəssisə qarşısında duran vəzifələri yerinə yetirmək üçün informasiyaların verilməsi
 - ☐ müəssisənin maliyyə fəaliyyətinin yoxlanılması
 - ☐ müəssisənin tətbiq edəcəyi texnologiyanın təyini
 - ☐ müəssisənin əmtəlik məhsulunun səmərəli olmasının müəyyən edilməsi
-

Sual: Azərbaycan Marketing Cəmiyyəti hansı ildə və ayda təsis edilmişdir? (Çəki: 1)

- ☒ 2000-ci il iyul ayının 7-də
 - ☐ 2001-ci il avqust ayının 3-də
 - ☐ 2003-cü il sentyabr ayının 5-də
 - ☐ 2002-ci il iyun ayının 19-da
 - ☐ 2005-ci il fevral ayının 16-da
-

Sual: Marketing fəaliyyətində nəyi alıcıların rəyi ilə hesablaşmaq kimi qəbul etmək olar? (Çəki: 1)

- ☒ marketing tədqiqatlarını
 - ☐ marketing cəmiyyətini
 - ☐ marketing firmasını
 - ☐ marketing müəssisəsini
 - ☐ marketing fəaliyyətini
-

Sual: Təsərrüfat fəaliyyətində torpaqların belə fərqlərin mövcudluğu hansı tədbirin görülməsini zəruri edir? (Çəki: 1)

- ☒ torpaqların qiymətləndirilməsini
 - ☐ torpaqların suvarılmasını
 - ☐ torpaqların irriqasiyasını
 - ☐ torpaqların şoranlaşmasını
 - ☐ torpaqların meliorasiyasını
-

Sual: Torpaq kadastrı nə deməkdir? (Çəki: 1)

- ☒ torpağın istehsal vasitəsi kimi təbii keyfiyyəti, onun təsərrüfat və hüquqi vəziyyəti haqqında etibarlı və əsaslandırılmış məlumatların birliyi və cəmidir
 - ☐ torpağın əsas istehsal vasitəsi kimi köhnəlib sıradan çıxmasıdır
 - ☐ torpağın ottarlı əkinçilik sistemi vasitəsi ilə becərilməsi
 - ☐ torpağın suşumlanması və dincə qoyulmasıdır
 - ☐ torpağın amartizasiyasıdır
-

Sual: Torpaqlardan istifadənin dövlət qeydiyyatı və torpaqlardan istifadə hüququnun tənzimlənməsi hansı mərhələyə aiddir? (Çəki: 1)

- ☐ beşinci mərhələyə
 - ☐ dördüncü mərhələyə
 - ☐ üçüncü mərhələyə
 - ☐ ikinci mərhələyə
 - ☒ birinci mərhələyə
-

Sual: Torpaqların bonitirlənməsi – torpaqların təbii münbitliyini əks etdirən əsas xassələrə və əlamətlərə görə keyfiyyətə təsnifləşdirilməsi və bal ilə qiymətləndirilməsi hansı mərhələni əhatə edir? (Çəki: 1)

- ☐ birinci mərhələni
 - ☐ ikinci mərhələni
 - ☒ üçüncü mərhələni
 - ☐ dördüncü mərhələni
 - ☐ beşinci mərhələni
-

Sual: Torpağın iqtisadi qiymətləndirilməsinin əsasını nə təşkil edir? (Çəki: 1)

- ☒ onların keyfiyyətini səciyyələndirən göstəricilərin istehsalın nəticəsinə təsir göstərmə qabiliyyəti
 - ☐ onların keyfiyyətini səciyyələndirən göstəricilərin istehsalın nəticələrinə təsir göstərməmək qabiliyyəti
 - ☐ onların keyfiyyətinə səciyyələndirən göstəricilərin aşağı düşməsinə səbəb qabiliyyəti
 - ☐ onların keyfiyyətinə təsir göstərən elementlərin hərəkət qabiliyyəti
 - ☐ torpaqlardan istifadənin səmərəliliyinə təsir qabiliyyəti
-

Sual: Torpaq islahatının aparılmasını təmin edən nə yaradılmışdır? (Çəki: 1)

- ☐ iqtisadi baza
 - ☒ hüquqi baza
 - ☐ siyasi baza
 - ☐ kimyəvi baza
 - ☐ aqrotexniki baza
-

Sual: “Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanununda nə nəzərdə tutulmuşdur? (Çəki: 1)

- ☒ torpaq sahələrinin alqı-satqısının bilavasitə hərraclarda və tender vasitəsilə həyata keçirilməsi
 - ☐ torpaq sahələrinin alqı-satqısını bilavasitə məhsul yarmarkalarında satışı
 - ☐ torpaq sahələrinin alqı-satqısını k/t-ı bazarlarında həyata keçirilməsini
 - ☐ torpaq sahələrinin tarlada hərraca qoyulmasını
 - ☐ torpaq sahələrinin möhtəkirliyinin inkişaf etdirilməsini
-

Sual: Torpağın alqı-satqısının tətbiqi hansı subyektlərin formalaşmasının mühüm şərti kimi çıxış edir? (Çəki: 1)

- ☒ aqrar bölmədə azad sahibkarlığın
- ☐ aqrar bölmədə torpaq alverçilərinin

- ☐ aqrar bölmədə torpaq möhtəkirliyinin
 - ☐ aqrar bölmədə infrastrukturun
 - ☐ aqrar bölmədə xidmət təşkilatlarının
-

Sual: Torpaq sahələrinin satılması məhdudiyyətləri kimə və hansı formada tətbiqi məqsəduyğundur? (Çəki: 1)

- ☒ müvafiq ərazidə yaşayan və k/t-ı sahəsində səriştəsi olanlara satılması formasında
 - ☐ başqa ərazilərdə yaşayıb torpaqla məşğul olanlara satılması formasında
 - ☐ xarici ölkə vətəndaşlarına satılması formasında
 - ☐ şəhər əhalisinə satılması formasında
 - ☐ kənddə yaşayan müəllimlərə satılmaması formasında
-

Sual: Hansı inkişaf etmiş ölkələrdə - fermer və müdriyyət arasında bağlanan uzunmüddətli sazişə əsasən əkinçi dövlət tərəfindən müəyyən kompensasiya almaq şərti ilə istehsal zamanı təbiətin mühafizəsini təmin edən texnoloji intizama əməl etmək öhdəliyini öz üzərinə götürür? (Çəki: 1)

- ☒ Böyük Britaniya, Belçika, Danimarka
 - ☐ Almaniya, Fransa və İtaliya
 - ☐ Albaniya, Yunanistan və Sloveniya
 - ☐ Bolqarıstan, Rumıniya, Macarıstan
 - ☐ Polşa, Çexiya və İspaniya
-

Sual: Firmanın gizli xərcləri hansılardır? (Çəki: 1)

- ☐ firmanın əmək haqqı
 - ☐ rentaya və borc faizlərinə
 - ☐ xarici ödənişlərə
 - ☒ firmanın özünə məxsus xüsusi ehtiyatlarına
 - ☐ normal gəlirə
-

Sual: Sahibkarlığın qəbul edilmiş neçə funksiyası mövcuddur? (Çəki: 1)

- ☐ beş
 - ☐ altı
 - ☐ yeddi
 - ☒ dörd
 - ☐ üç
-

Sual: Firmanın idarə edilməsi üzrə sadə olmayan əsas qərarların qəbulu hansı funksiyaya aiddir? (Çəki: 1)

- ☒ ikinci
 - ☐ üçüncü
 - ☐ dördüncü
 - ☐ beşinci
 - ☐ birinci
-

Sual: Xalis mənfəət hansı hallarda sıfıra bərabər olar? (Çəki: 1)

- ☒ iqtisadi mənfəət və sahibkar funksiyası süni iqtisadi situasiyaları təsvir etməklə dərinləşə və genişlənəndə
 - ☐ iqtisadi mənfəət və sahibkar funksiyası dəyişdikdə
 - ☐ sahibkarlıq funksiyasına əməl olunmadıqda
 - ☐ sahibkarları vergiyə məcburi cəlb etdikdə
 - ☐ sahibkarlıq funksiyalarına müdaxilə baş verdikdə
-

Sual: Rəqabətli sabit iqtisadiyyat şəraitində xalis mənfəət nəyə bərabər olardı? (Çəki: 1)

- ☒ sıfıra
 - ☐ mənfi biri
 - ☐ müsbət ikiyə
 - ☐ müsbət 10-a
 - ☐ müsbət normal gəlirə
-

Sual: İstehsalat və qiymət sahəsində siyasətin nəticələri öncədən demək mümkündürmü? (Çəki: 1)

- ☐ mümkün deyil
 - ☐ qeyri mümkündür
 - ☒ mümkündür
 - ☐ ola bilməz
 - ☐ demək çətindir
-

Sual: Dinamik iqtisadiyyatda sahibkar bütün zəruriyyəti ilə öz üzərinə nə götürür? (Çəki: 1)

- ☒ risk
 - ☐ öhdəlik
 - ☐ məhsuliyət
 - ☐ plan
 - ☐ yük
-

Sual: Sığortalana bilməyən riskləri müəyyən edin? (Çəki: 1)

- ☒ firmaların qarşılaşdığı, nəzarət olunmayan, öncədən bilinməyən dəyişiklikləri
 - ☐ öncədən bilinən və qarşısı alına bilinən təkliflər
 - ☐ firmanın yol verdiyi artıq məsrəflər
 - ☐ ümumi iqtisadi şəraitdə və ya iqtisadi silsilə nəticəsində əmələ gəlməyən dəyişikliklər
 - ☐ firmanın öncədən bildiyi və qarşılaşdığı təkliflər
-

Sual: Firmanın iqtisadi çirklənməsi nə ilə nəticələnə bilər? (Çəki: 1)

- ☒ mənfəət gətirər
 - ☐ zərər gətirər
 - ☐ xərcləri artır
 - ☐ müflis ola bilər
 - ☐ durğunluğa səbəb olar
-

Sual: Qeyri –müəyyənliyin bir çox növləri firmalar üçün hansı amillərə aid edilir? (Çəki: 1)

- ☒ xarici amillərə
 - ☐ daxili amillərə
 - ☐ sırası amillərə
 - ☐ vacib amillərə
 - ☐ mənasız amillərə
-

Sual: Dinamik kapitalizmin müstəsna vacib xüsusiyyəti nədir? (Çəki: 1)

- ☒ innovasiya
 - ☐ subsidiya
 - ☐ kredit
 - ☐ maliyyə
 - ☐ investisiya
-

Sual: İstehsalçı firmalar istehsalın yeni metodlarını hansı niyyətlə tətbiq edirlər? (Çəki: 1)

- ☒ yeni məhsul növlərini mənimsəyib öz gəlirlərini artırırlar
 - ☐ gəlirlərin xərclərə nisbətən az olması üçün
 - ☐ xərclərin gəlirə nisbətən çox olması üçün
 - ☐ xərcləri aşağı sala biləcək tədbirləri qabaqlamaq üçün
 - ☐ mövcud məhsulun metodikasını dəyişdirmək üçün
-

Sual: Müəyyən mənada innovasiya mənfəət mənbəyi kimi sadəcə olaraq nəyin təsadüfüdür? (Çəki: 1)

- ☐ əməyin
 - ☒ riskin
 - ☐ təşəbbüsün
 - ☐ maliyyənin
 - ☐ kreditin
-

Sual: Hansı şəraitdə innovasiya mənfəəti müvəqqəti olacaqdır? (Çəki: 1)

- ☒ rəqabət və patent haqqında qanun olmadıqda
 - ☐ ticarət və satış haqqında qanun olmadıqda
 - ☐ sahibkarlıq haqqında qanun olmadıqda
 - ☐ komrük haqqında qanun olmadıqda
 - ☐ icarə haqqında qanun olmadıqda
-

Sual: İqtisadi mənfəətin final mənbəyinə səbəb ola bilər? (Çəki: 1)

- ☒ inhisarın olması
 - ☐ inhisarın olmaması
 - ☐ rəqabətin olması
 - ☐ rəqabətin olmaması
 - ☐ təşəbbüsün olmaması
-

Sual: İnhisarçı nəyin müqabilində həmişə iqtisadi mənfəət əldə edə bilər? (Çəki: 1)

- ☒ öz qabiliyyəti müqabilində

- ☐ rəqabətə yol verməklə
 - ☐ tələbatı xərclərlə sıx uyğunlaşdırmamaqla
 - ☐ rəqiblərə yol verməklə
 - ☐ rəqibləri həvəsləndirməklə
-

Sual: Rəqabət aparan firmalar, müəssisələr bütün iqtisadi mənfəəti heçə endirməklə nəyi uğurla mənimsəyəcəklər? (Çəki: 1)

- ☐ investisiyanı
 - ☐ subsidiyanı
 - ☒ innovasiyanı
 - ☐ iqtisadiyyatı
 - ☐ istehsalı
-

Sual: İqtisadi mənfəət inhisarçının hansı keyfiyyətləri ilə şərtləndirilir? (Çəki: 1)

- ☒ məhsul istehsalını məhdudlaşdırmaq və məhsulun qiymətinə öz xeyrinə təsir göstərməklə
 - ☐ məhsul istehsalını məhdudlaşdırmamaqla məhsulun qiymətinə təsir göstərə bilmədiyi halda
 - ☐ rəqiblərə mane olmamaqla
 - ☐ rəqiblərlə isti münasibət qurmaqla
 - ☐ rəqiblərə yol verməməklə
-

Sual: Səbəbli qarşılıqlı əlaqə hansı hallarda aydınlaşdırılır? (Çəki: 1)

- ☒ sahibkar qeyri-müəyyənliyi azaltmaqla
 - ☐ sahibkar inhisar hakimiyyətinə nail olmamaqla
 - ☐ sahibkar qeyri-müəyyənliyi artırmaqla
 - ☐ sahibkar qeyri-müəyyənliyi uzatmaqla
 - ☐ sahibkar inhisar hakimiyyətini dəstəkləməklə
-

Sual: Rəqabət aparan firma daima nəyə məruz qalır (Çəki: 1)

- ☒ bazar şıltaqlıqlarına
 - ☐ bazar subyektlərinin təsirinə
 - ☐ bazar qanunlarına
 - ☐ bazar münasibətlərinə
 - ☐ bazar qalmaqalına
-

Sual: İnhisarçı müəyyən dərəcədə bazara hansı təsiri göstərə bilər? (Çəki: 1)

- ☒ bazar nəzarəti
 - ☐ bazara mal çıxarmağı
 - ☐ bazarda şıltaqlığı
 - ☐ bazara neqativ təsiri
 - ☐ bazarı bağlamağı
-

Sual: İnhisar hakimiyyətinin vacib mənbəyi hansı amildir? (Çəki: 1)

- ☒ innovasiya

- ☐ innokasiya
 - ☐ innopasiya
 - ☐ innoçatiya
 - ☐ annatasiya
-

Sual: Mənfəət kapitalist dünyasının əsas nəyidir? (Çəki: 1)

- ☒ əsas mühərriki və yaxud generatorudur
 - ☐ əsas fondları və döviyyə fondlarıdır
 - ☐ əsas yaşayış mənbəidir
 - ☐ əsas iqtisadi göstəricisidir
 - ☐ əsas maliyyə vəsaitidir
-

Sual: Sahibkarlıq risklərinin aşağı salınması hansı vacib tədbirdən asılıdır? (Çəki: 1)

- ☒ biznes planın mükəmməl işlənilib hazırlanmasından və proqnozlardan
 - ☐ hər hansı bir məhsulun istehsalı üçün xidmətin yüksək səviyyədə həyata keçirilməsindən
 - ☐ firmanın idarə edilməsi üzrə əsas qərarların qəbulundan
 - ☐ yeni növ məhsul istehsalında istehsal prosesinin radikal dəyişdirilməsindən
 - ☐ iqtisadi riskə görə məsuliyyətdən boyun qaçırmasından
-

Sual: Mövcud imkanlardan səmərəli istifadə edilməsinə və bu sahədə mühüm olan risklərin minimuma endirməklə bağlı təkliflər hazırlanmasına imkan verən tədbiri seçin? (Çəki: 1)

- ☒ biznes plan
 - ☐ biznes risk
 - ☐ biznes məni
 - ☐ biznes ledi
 - ☐ biznes polan
-

Sual: Biznes plan müəssisənin bazarda nə planıdır? (Çəki: 1)

- ☒ mümkün fəaliyyəti
 - ☐ qeyri-mümkün fəaliyyəti
 - ☐ istehsal fəaliyyəti
 - ☐ xidmət fəaliyyəti
 - ☐ gələcək fəaliyyəti
-

Sual: Müəssisə və firmalar bazara çıxardıqları hansı məhsulu yüksək qiymətə satırlar? (Çəki: 1)

- ☐ keyfiyyətli
 - ☒ yüksək keyfiyyətli
 - ☐ orta keyfiyyətli
 - ☐ aşağı keyfiyyətli
 - ☐ pis keyfiyyətli
-

Sual: Azı iki fiziki və hüquqi şəxs tərəfindən müqavilə əsasında təsis edilən müəssisəyə

nə deyilir? (Çəki: 1)

- ☐ fərdi ailə müəssisə
- ☒ şərikli müəssisə
- ☐ dövlət müəssisəsi
- ☐ şərikli və payçı müəssisə
- ☐ komandit ortaqlılar müəssisəsi

Sual: Kicik biznesin inkişafı hansı səbəblərə görə mühüm xalq təsərrüfatı əhəmiyyəti kəsb edir? (Çəki: 1)

- ☒ daxili bazarları doldurmağa, ərzaq mallarına, digər istehlak mallarına və xidmətlərə əhalinin olan tələbatının ödənilməsi
- ☐ xarici ölkələrdən ərzaq məhsullarının idxal edilməsi
- ☐ yerli məhsulların xarici bazarlara cixarılmaması
- ☐ cəmiyyət üzvlərinin şəxsi gəlir və mənfəət əldə etməməsi
- ☐ kiçik sahibkarlıq subyektlərinin fəaliyyətinin idarə edilməsi və tənzimlənməsinin əsas formalarının müəyyən edilməsi

Bölmə: 0202

Ad	0202
Suallardan	120
Maksimal faiz	120
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	10 %

Sual: Bazar münasibətlərinin formalaşdığı hazırkı dövrdə ölkənin sosial-iqtisadi inkişafının sürətlənməsinə nə həlledici təsir göstərir? (Çəki: 1)

- ☐ maddi-texniki təchizat
- ☐ tədarük formaları
- ☒ aqrar sfera
- ☐ nizam-intizam
- ☐ istehlak formaları

Sual: Aqrar sfera ölkənin ümumi sosial-iqtisadi inkişafında necə iştirak edir? (Çəki: 1)

- ☐ dolayı
- ☐ əlavə
- ☐ köməkçi
- ☐ əlaqələndirici
- ☒ həlledici

Sual: Aqrar sfera xarici əlaqələrin nə edilməsində mühüm əhəmiyyətə malikdir? (Çəki: 1)

- ☒ genişləndirilməsində
- ☐ məhdudlaşmasında
- ☐ əlaqələndirilməsində

- ☐ tənzimlənməsində
 - ☐ azaldılmasında
-

Sual: Ölkənin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün aqrar sferada nəyə nail olunmalıdır? (Çəki: 1)

- ☐ tənzimlənməyə
 - ☐ ixtisaslaşmaya
 - ☒ intensiv inkişafa
 - ☐ mexanikləşməyə
 - ☐ istehsalın təşkilinə
-

Sual: Ölkədə aqrar sahənin inkişafında nəyin həyata keçirilməsi həlledici əhəmiyyətə malikdir? (Çəki: 1)

- ☐ texniki təmirin
 - ☐ texnologiyanın
 - ☐ ixtisaslaşmanın
 - ☐ təmərküzləşmənin
 - ☒ islahatların
-

Sual: Aqrar sahədə mülkiyyət münasibətlərin inkişafı və xüsusi mülkiyyətin yaranması nəyin elmi əsaslarla formalaşmasına şərait yaradır? (Çəki: 1)

- ☐ istehsal-iqtisadi əlaqələrin
 - ☐ istehlak üsullarının
 - ☒ sahibkarlığın
 - ☐ texniki təchizatın
 - ☐ maliyyə münasibətlərin
-

Sual: Aqrar sahibkarlıq şəraitində əmək və vəsait sərfindən necə istifadə olunur? (Çəki: 1)

- ☐ sabit
 - ☐ dəyişilməz
 - ☒ məqsədə uyğun
 - ☐ normativ əsasında
 - ☐ plan səviyyəsində
-

Sual: Aqrar sferada sahibkarlıq fəaliyyəti fiziki və hüquqi şəxslərin nə əldə etmək məqsədilə formalaşmasıdır? (Çəki: 1)

- ☐ məhsul
 - ☐ iqtisadi səmərə
 - ☐ əmək haqqı
 - ☒ gəlir
 - ☐ pul gəliri
-

Sual: Aqrar sahibkarlıq fəaliyyəti nəyə malikdir? (Çəki: 1)

- ☐ yalnız sahibkar azadlığına
- ☐ yalnız təsərrüfat əlaqələri azadlığına

- ☐ bunların heç birinə
 - ☒ bunların hamısı
 - ☐ bunların birinə
-

Sual: Aqrar sahibkarlıq fəaliyyətinin istehsal resursları nədən ibarətdir? (Çəki: 1)

- ☐ yalnız torpaq sahəsi
 - ☐ yalnız əsas fondlar
 - ☐ yalnız işçi qüvvəsi və maliyyə vəsaiti
 - ☐ bunların heç biri
 - ☒ bunların hamısı
-

Sual: Aqrar sahibkarlıq fəaliyyəti istehsal, satış və bütün növ xidmətləri əhatə edən nədir? (Çəki: 1)

- ☐ kollektivdir
 - ☐ şəxsdir
 - ☐ hüquqi vahidir
 - ☒ tam sərbəst fəaliyyətdir
 - ☐ manqadır
-

Sual: Aqrar sahədə sahibkarlıq fəaliyyətinin hansı növü daha çox inkişafa malikdir? (Çəki: 1)

- ☐ texniki xidmət
 - ☒ istehsal
 - ☐ sosial
 - ☐ tədavül
 - ☐ istehlak
-

Sual: Ölkənin sosial-iqtisadi inkişafının sürətləndiyi şəraitdə aqrar sfera nəyin yaxşılaşdırılmasının başlıca mənbəyidir? (Çəki: 1)

- ☐ tədarük sisteminin
 - ☐ təchizat formalarının
 - ☐ istehsal xidmətlərinin
 - ☒ həyat səviyyəsinin
 - ☐ kadr hazırlığının
-

Sual: Aqrar sfera nəyin fəaliyyətinin əsas amili və başlıca şərtidir? (Çəki: 1)

- ☐ sosial inkişafın
 - ☐ maliyyə vəsaitin
 - ☐ kredit resurslarının
 - ☐ nəqliyyat müəssisələrinin
 - ☒ emal müəssisələrinin
-

Sual: Müasir dövrdə aqrar sfera nəyin inkişafında müstəsna əhəmiyyətə malikdir? (Çəki: 1)

- ☐ təchizatın

- ☐ müəssisədaxili əlaqələrin
 - ☐ müəssisələrarası əlaqələrin
 - ☒ xarici iqtisadi münasibətlərin
 - ☐ əmək münasibətlərinin
-

Sual: Aqrar islahatların dərinləşməsi aqrar sferada nəyin yüksəlməsinə şərait yaratmışdır? (Çəki: 1)

- ☐ kadr hazırlığının
 - ☐ istehsal xərcinin
 - ☒ sosial-iqtisadi göstəricilərin
 - ☐ əmək haqqının
 - ☐ əmək sərfinin
-

Sual: Aqrar sahibkarlıq formaları yaradılarkən nəyə ciddi diqqət verilməlidir? (Çəki: 1)

- ☐ texniki bazaya
 - ☐ kadr təminatına
 - ☒ sərbəst və könüllü yaranmasına
 - ☐ nazirliyin göstərişinə
 - ☐ icra hakimiyyətinin əmrinə
-

Sual: Aqrar sahibkarlıq formalaşarkən aşağıdakılardan hansının nəzərə alınması vacib deyildir? (Çəki: 1)

- ☐ yerli şəraitin xüsusiyyətləri
 - ☐ torpaq-iqlim-istehsal şəraiti
 - ☒ kadr təminatı
 - ☐ milli adət-ənənə
 - ☐ istehsal-sosial infrastruktur
-

Sual: Aqrar sferanın inkişafına dair qəbul edilmiş qanunlardan, qərarlardan, proqramlardan və s. irəli gələn nəzəri və praktiki əhəmiyyətli göstərişlər aqrar sahibkarlığın formalaşmasının nəyini təşkil edir? (Çəki: 1)

- ☐ strukturunu
 - ☐ inkişaf istiqamətini
 - ☐ təşkilati qaydalarını
 - ☒ metodoloji əsaslarını
 - ☐ praktiki əhəmiyyətini
-

Sual: Aqrar islahatların düzgün həyata keçirilməsi nəticəsində nə məqsədəuyğun formalaşır? (Çəki: 1)

- ☐ rentabellik
 - ☐ əmək haqqı fondu
 - ☒ sahibkarlıq
 - ☐ əməyin təşkili
 - ☐ istehsal xərci
-

Sual: Regionlarda aqrar islahatlar aparılarkən nə ümumi prinsip və mexanizmə uyğunlaşdırılır? (Çəki: 1)

- ☐ strateji inkişaf
 - ☒ yerli prinsip və mexanizmlər
 - ☐ investisiya qoyuluşu
 - ☐ tənzimlənmə qaydaları
 - ☐ inkişaf istiqaməti
-

Sual: Aqrar sahibkarlar aşağıdakıların hansını müstəqil həll edir? (Çəki: 1)

- ☐ istehsalın quruluşu, həcmi və təşkilini
 - ☐ məhsul satışının , xidmət növlərini
 - ☐ təchizatı, tədarükü, idarəetməni
 - ☐ Bunların heç birini
 - ☒ bunların hamısını
-

Sual: Aqrar sahədə xüsusi təsərrüfatlar aşağıdakı torpaq sahələrinin hansında məhsul istehsal edir? (Çəki: 1)

- ☐ yalnız icarə torpaqları
 - ☐ yalnız bələdiyyə torpaqları
 - ☒ yalnız özünün mülkiyyətindəki torpaqlar
 - ☐ yalnız dövlət torpaqları
 - ☐ yalnız şəxsi torpaqlar
-

Sual: Xüsusi təsərrüfat və sahibkarlar aşağıdakılardan hnsını özləri tam sərbəst həll etmir? (Çəki: 1)

- ☐ istehsalın və əməyin təşkilini
 - ☒ kreditləşmə, sığorta və vergini
 - ☐ istehsalın strukturunu və həcmi
 - ☐ məhsulun satışını
 - ☐ idarəetməni
-

Sual: Aqrar sahibkarlıq fəaliyyəti başlıca olaraq nəyə əsaslanır? (Çəki: 1)

- ☐ mütəxəssislərin əməyinə
 - ☒ onun üzvlərinin əməyinə
 - ☐ cəlb olunanların əməyinə
 - ☐ kənar işçilərin əməyinə
 - ☐ ailə üzvlərinin əməyinə
-

Sual: Aqrar sahədə coxukladlı iqtisadiyyatın inkişafına və sahibkarlığın formalaşmasına necə nail olunmuşdur? (Çəki: 1)

- ☐ maddi-texniki bazanın inkişafı
 - ☐ investisiyanın çoxalması
 - ☐ tənzimlənmənin inkişafı
 - ☒ islahatların genişlənməsi
 - ☐ maddi marağın artırılması
-

Sual: Aqrar islahatların genişlənməsi ilk növbədə nəyin inkişafına şərait yaratmışdır? (Çəki: 1)

- ☐ bələdiyyələrin
 - ☐ emal sahələrin
 - ☐ kollektiv iqtisadiyyatın
 - ☐ icarə müəssisələrin
 - ☒ çoxukladlı iqtisadiyyatın
-

Sual: Aqrar sahədə mülkiyyət münasibətlərinin dəyişməsi və xüsusi mülkiyyətin formalaşması hansı təsərrüfatçılıq üsullarının inkişafını təmin etdi? (Çəki: 1)

- ☐ təsərrüfatlar arası
 - ☐ dövlət
 - ☒ özəl
 - ☐ icarə
 - ☐ kollektiv
-

Sual: Ölkəmizin aqrar sahəsinin inkişafına rəqabətin güclənməsinə, bazara daha çox və keyfiyyətli məhsul çıxarılmasına hansı yolla nail olunmuşdur? (Çəki: 1)

- ☐ icarənin inkişafı
 - ☐ kommersiyanın inkişafı
 - ☒ sahibkarlığın inkişafı
 - ☐ ixtisaslaşmanın inkişafı
 - ☐ kooperasiyanın inkişafı
-

Sual: Aqrar sferada fəaliyyət göstərən hansı təsərrüfat formalarından torpaqdan, əsas fondlardan, maliyyə vəsaitindən daha səmərəli istifadə olunur? (Çəki: 1)

- ☐ icarə müəssisələrində
 - ☐ kooperasiyalarda
 - ☐ kommeriyalarda
 - ☒ özəl müəssisələrdə
 - ☐ dövlət müəssisələrində
-

Sual: Aşağıdakı təsərrüfatçılıq formalarından hansı xüsusi mülkiyyətə əsaslanmır? (Çəki: 1)

- ☐ fərdi sahibkarlar
 - ☒ sovxoz-kolxozlar
 - ☐ kəndli təsərrüfatlar
 - ☐ kooperativlər
 - ☐ ailə təsərrüfatları
-

Sual: Regionların torpaq-iqlim, istehal-iqtisadi xüsusiyyətləri arasındakı fərqlər nəyin formalaşmasına təsir göstərir? (Çəki: 1)

- ☐ mülkiyyətin
- ☐ əmək haqqının
- ☐ ixtisaslaşmanın

- ☒ sahibkarlığın
 - ☐ maddi marağın
-

Sual: Aqrar sahədə sahibkarlıq formalarından hansı daha çox inkişaf etmiş və üstünlük təşkil edir? (Çəki: 1)

- ☐ kooperativlər
 - ☐ icra kollektivləri
 - ☐ kiçik müəssisələr
 - ☒ fərdi sahibkarlar
 - ☐ kollektiv müəssisələr
-

Sual: Aqrar islahatlar nəticəsində torpaq sahələri hansı mülkiyyət forması arasında bölünmüşdür? (Çəki: 1)

- ☐ dövlət və şəxsi
 - ☐ xüsusi və ictimai
 - ☒ dövlət, xüsusi və bələdiyyə
 - ☐ dövlət və bələdiyyə
 - ☐ bələdiyyə və xüsusi
-

Sual: Torpaq islahatı ilə əlaqədar məhsul istehsalı üçün yararlı torpaqlar əsasən hansı mülkiyyət formasına verilmişdir? (Çəki: 1)

- ☐ dövlət
 - ☒ xüsusi
 - ☐ bələdiyyə
 - ☐ ictimai
 - ☐ dövlət və bələdiyyə
-

Sual: Aqrar sahədə istehsal olunan ərzaq və xalq istehlakı məhsullarının tərkibində hansı sahibkarlıq formasının tutduğu xüsusi çəki daha yüksəkdir? (Çəki: 1)

- ☐ kiçik müəssisələr
 - ☐ kooperativlər
 - ☐ icarə müəssisələri
 - ☒ fərdi sahibkarlar
 - ☐ kollektiv müəssisələr
-

Sual: Aqrar sahibkarlığın inkişafı ilə əlaqədar kəndlərdə nə baş vermişdir? (Çəki: 1)

- ☐ mədəniyyət tənzimlənmiş
 - ☒ sosial sima dəyişmiş
 - ☐ iqtisadi əlaqə yeniləşmiş
 - ☐ kadrla təminat dəyişmiş
 - ☐ idarələmə sadələşmişdir
-

Sual: Azərbaycan Respublikasında aqrar islahatlara nə vaxt başlanılmışdır və getdikcə inkişaf etmişdir? (Çəki: 1)

- ☐ 80-cı illərdə
 - ☒ 90-cı illərdə
 - ☐ 95-ci illərdə
 - ☐ 88-ci illərdə
 - ☐ 96-cı illərdə
-

Sual: Aqrar islahatlarla əlaqədar aşağıdakı tədbirlərdən hansı həyata keçirilmişdir? (Çəki: 1)

- ☐ tək cə siyasi
 - ☐ yalnız iqtisadi
 - ☐ siyasi-təşkilati
 - ☒ siyasi-iqtisadi-təşkilati
 - ☐ iqtisadi-təşkilati
-

Sual: Aqrar islahat nəticəsində ictimai mülkiyyət və dövlət təsərrüfatları ləğv edilmiş və nə formalaşmışdır? (Çəki: 1)

- ☐ bələdiyyə təsərrüfatları
 - ☐ kollektiv mülkiyyət
 - ☐ şəxsi təsərrüfatlar
 - ☐ qarışıq mülkiyyət
 - ☒ xüsusi təsərrüfatlar
-

Sual: Aqrar sahədə xüsusi mülkiyyətə əsaslanan təsərrüfatların yaranması nəyin formalaşmasına səbəb olmuşdur? (Çəki: 1)

- ☐ istehsal-iqtisadi əlaqələrin
 - ☐ icarə müəssisələrin
 - ☒ aqrar sahibkarlığın
 - ☐ aqrar kommersiyanın
 - ☐ aqrar inteqrasiyanın
-

Sual: Aqrar sahibkarlığın formalaşmasına dair irəli sürülən siyasi, iqtisadi, təşkilati və s. tədbirlər necə həyata keçirilir? (Çəki: 1)

- ☐ vaxtaşırı
 - ☐ ayrı-ayrı dövrlərdə
 - ☐ müxtəlif vaxtlarda
 - ☒ məqsədyönlü şəkildə
 - ☐ rəhbərin göstərişi əsasında
-

Sual: Bazar iqtisadiyyatı ilə sahibkarlıq arasındakı münasibətlər nəyin düzgün formalaşmasına şərait yaradır? (Çəki: 1)

- ☐ texnologiyanın
 - ☐ kommersiyanın
 - ☒ sahibkarlığın
 - ☐ inteqrasiyanın
 - ☐ kooperasiyanın
-

Sual: İqtisadi sistemin xarakterindən, məzmunundan və onun perspektiv inkişafından asılı olaraq nə yaradılır? (Çəki: 1)

- ☐ istehsal şəraiti
 - ☐ iqtisadi şərait
 - ☒ sahibkarlıq şəraiti
 - ☐ iqtisadi mexanizm
 - ☐ kommersiya şəraiti
-

Sual: Aqrar sahibkarlıq şəraitində formalaşan istehsal iqtisadimənasibətlərə nə təsir göstərir? (Çəki: 1)

- ☐ istehsalın artması
 - ☐ mənfəətin çoxalması
 - ☒ digər sahələrdə formalaşan münasibətlər
 - ☐ iqtisadi tənzimləmə
 - ☐ mübadilə münasibətləri
-

Sual: Aqrar sferada sahibkarlıq nətin müəyyənləşdirilməsi və məhsul istehsalı və xidmət formasıdır? (Çəki: 1)

- ☒ bazar iqtisadiyyatının
 - ☐ tədarük formalarının
 - ☐ stimullaşma qaydalarının
 - ☐ mübadilə yolunun
 - ☐ istehlak fondlarının
-

Sual: Bazar iqtisadiyyatı ilə sahibkarlıq arasındakı qarşılıqlı münasibətlər sahibkarlığın formalaşmasının nəyinə şərait yaradır? (Çəki: 1)

- ☐ stimullaşmasına
 - ☐ əmək haqqına
 - ☐ istehsalın istiqamətinə
 - ☒ təşkilinə
 - ☐ təhlükəsizliyinə
-

Sual: Aqrar sahibkarlığın formalaşması və səmərəli fəaliyyət göstərməsi ölkədə nəyin formalaşması ilə əlaqədardır? (Çəki: 1)

- ☐ integrasiyanın
 - ☐ kooperasiya sisteminin
 - ☐ əmək haqqı sisteminin
 - ☒ iqtisadi sistemin
 - ☐ kommersiya sisteminin
-

Sual: Aqrar sahədə sahibkarlığın formalaşmasına nə təsir göstərir? (Çəki: 1)

- ☐ istehsal fondu
- ☐ istehlak münasibətləri
- ☒ bazar münasibətləri
- ☐ xarici münasibət

Sual: Aqrar sahibkarlığın formalaşması və inkişafı ölkədə baş verən nə ilə əlaqədardır? (Çəki: 1)

- ☐ struktur dəyişiklikləri ilə
 - ☐ istehsalın artımı ilə
 - ☐ maliyyə münasibətləri ilə
 - ☒ iqtisadi münasibətlər ilə
 - ☐ vergi sistemi ilə
-

Sual: Ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsində və əhəlinin həyat şəraitinin yaxşılaşdırılmasında nəyin əhəmiyyəti böyükdür? (Çəki: 1)

- ☐ ixtisaslaşmanın
 - ☐ tənzimlənmənin
 - ☒ sahibkarlığın
 - ☐ integrasiyanın
 - ☐ kommersiyanın
-

Sual: Aqrar sahədə xüsusi mülkiyyətinin inkişafı nəticəsində nə formalaşır? (Çəki: 1)

- ☐ istehsal birlikləri
 - ☐ xidmət birlikləri
 - ☐ sosial inkişaf formaları
 - ☒ sahibkarlıq formaları
 - ☐ kollektivlər
-

Sual: Aqrar sahibkarlığın səmərəli fəaliyyət göstərməsində nəyin düzgün həyata keçirilməsi vacibdir? (Çəki: 1)

- ☐ təbliğatın
 - ☐ marifləndirmənin
 - ☐ qabaqcıl təcrübənin
 - ☒ dövlət yardımının
 - ☐ Nazirliyin köməyinin
-

Sual: Regionlarda, rayonlarda və s. insanların təşəbüskar fəaliyyəti nəyin səmərəli təşkili ilə üzə çıxır? (Çəki: 1)

- ☐ texnologiyanın
 - ☒ dövlət dəstəyinin
 - ☐ tənzimlənmənin
 - ☐ əmək haqqının
 - ☐ əmək sərfinin
-

Sual: Dövlət büdcəsinin nə edilməsində ölkədə sahibkarlığın inkişafının rolu və əhəmiyyəti əvvəzsizdir? (Çəki: 1)

- ☐ bölüşdürülməsində
- ☒ zənginləşməsində

- ☐ tənzimlənməsində
 - ☐ istifadəsində
 - ☐ ixtisaslaşmasında
-

Sual: Aqrar sahibkarlığın inkişafı ilə əlaqədar olaraq onların istehsal, tədarük, emal, satış və s. funksiyaları nəyə uyğunlaşmalıdır? (Çəki: 1)

- ☐ planlaşmaya
 - ☐ tənzimlənməyə
 - ☐ istehlaka
 - ☒ bazar münasibətlərinə
 - ☐ normativlərə
-

Sual: Aqrar sahibkarlığın inkişafı ilə əlaqədar müasir normativ-hüquqi bazanın formalaşması sahibkarlığın inkişafında nəyin əsasını qoymuşdur? (Çəki: 1)

- ☐ inkişaf səviyyəsinin
 - ☒ yeni mərhələnin
 - ☐ yeni tənzimlənmənin
 - ☐ yeni integrasiyanın
 - ☐ yeni kooperasiyanın
-

Sual: Aqrar sahibkarlığın infrastruktur təminatı sahəsində nə həyata keçirilmişdir? (Çəki: 1)

- ☒ ciddi tədbirlər
 - ☐ elmi-texniki tərəqqi
 - ☐ nizam-intizam
 - ☐ sabitləşmə
 - ☐ stimullaşma
-

Sual: Sahibkarlığın inkişafında həlledici əhəmiyyət kəsb edən regionlarda nə yaradılmışdır? (Çəki: 1)

- ☐ təcrübə məktəbləri
 - ☐ tədris müəssisələri
 - ☒ biznes mərkəzləri
 - ☐ elmi-tədqiqat sahələri
 - ☐ mütəxəsislər şurası
-

Sual: Regionlarda biznes mərkəzlərinin yaradılması sahibkarlıq formalarında nəyin artmasına şərait yaratmışdır? (Çəki: 1)

- ☐ məhsul istehsalının
 - ☐ sosial vəziyyətin
 - ☐ texnoloji amillərin
 - ☒ işgüzar fəaliyyətin
 - ☐ əmək haqqının
-

Sual: Regionlarda biznes mərkəzlərinin inkişafı sahibkarların nəyinin səviyyəsinin

yüksəldilməsinə şərait yaratmışdır? (Çəki: 1)

- ☐ iqtisadi əlaqələrinin
 - ☒ məsləhət və informasiya təminatının
 - ☐ elmi-tədqiqat işlərinin
 - ☐ elmi-texniki tərəqqinin
 - ☐ təbliğat sisteminin
-

Sual: Sahibkarlıq Şurasının yaradılması haqqında fərmanda sahibkarlığa nəyin artırılması xüsusi əhəmiyyətə malik olduğu göstərilmişdir? (Çəki: 1)

- ☐ əmək haqqının
 - ☐ nizam-intizamın
 - ☒ dövlət qayğısının
 - ☐ istehsalın
 - ☐ iqtisadi səmərəliliyin
-

Sual: Aqrar sahibkarlıq formalarında başlıca istehsal vasitəsi nədir? (Çəki: 1)

- ☐ əmlak
 - ☐ işçi qüvvəsi
 - ☐ maddi-texniki resurs
 - ☒ torpaq
 - ☐ əmək
-

Sual: Aqrar sahibkarlıq formaları nədən düzgün istifadəyə nail olmadan səmərəli fəaliyyət göstərə bilməz? (Çəki: 1)

- ☐ nəqliyyatdan
 - ☐ fondlardan
 - ☒ torpaqdan
 - ☐ sərvətdən
 - ☐ mənfəətdən
-

Sual: Torpaq becərilən üst qatı, faydalı qazıntıları, su və meşəsi ilə maddi nemətlər istehsalının nəyidir? (Çəki: 1)

- ☐ səviyyəsidir
 - ☐ səmərəsidir
 - ☐ əlaqəsidir
 - ☒ əsasıdır
 - ☐ heç nəyidir
-

Sual: Torpaq hansı xassələrinin köməyi ilə məhsul istehsalına şərait yaradır? (Çəki: 1)

- ☐ mexaniki
 - ☐ fiziki və kimyəvi
 - ☐ mexaniki və bioloji
 - ☒ mexaniki, fiziki və kimyəvi
 - ☐ bioloji, kimyəvi və fiziki
-

Sual: Torpağın mexaniki, kimyəvi, fiziki xassələrinin köməyi ilə onun bitkilərin inkişafına zəruri olan şəraitin yaranması prosesində iştirakı nə adlanır? (Çəki: 1)

- ☐ münbitlik
 - ☐ istehsal vasitəsi
 - ☒ əmək aləti
 - ☐ əmək vasitəsi
 - ☐ əmək təşkili
-

Sual: Torpağın digər istehsal vasitələri ilə fərqlənən nəyi vardır? (Çəki: 1)

- ☐ səviyyəsi
 - ☐ keyfiyyəti
 - ☐ mənfəəti
 - ☒ xüsusiyyətləri
 - ☐ qiyməti
-

Sual: Aqrar sahibkar məhsul istehsalının artımına nail olmaq üçün ilk növbədə nədən səmərəli istifadə etməlidir? (Çəki: 1)

- ☐ nəqliyyatdan
 - ☐ infrastrukturdan
 - ☒ torpaqdan
 - ☐ qiymətdən
 - ☐ tədarükdən
-

Sual: Aqrar sahibkarlığın iqtisadi mexanizmi nədir? (Çəki: 1)

- ☐ istehsal üsuludur
 - ☒ iqtisadi vasitələrin məcmusudur
 - ☐ tədarük sistemidir
 - ☐ satış formalarıdır
 - ☐ nəzarətin əsasıdır
-

Sual: Aşağıdakılardan hansı iqtisadi mexanizminin tərkib hissəsinə daxil deyil? (Çəki: 1)

- ☐ qiymət mexanizmi
 - ☐ maliyyə-kredit
 - ☒ istehsalın strukturu
 - ☐ vergi, stimullaşdırma
 - ☐ müqavilə münasibətləri
-

Sual: Sahibkarlıq şəraitində tənzimləyici mexanizmlərdən biri və marketinq fəaliyyətinin istiqamətləndiricisi nədir? (Çəki: 1)

- ☐ əmtəəlik məhsul
 - ☐ vergi münasibətləri
 - ☐ istehsal xərci
 - ☒ qiymət mexanizmi
 - ☐ əmək sərfi
-

Sual: Sahibkarlıq şəraitində istehsal xərcinin ödənilməsi və gəlirlərin səviyyəsi nədən asılıdır? (Çəki: 1)

- ☐ məhsul istehsalının çoxalmasından
 - ☐ istehsalın azalmasından
 - ☐ gəlirlərin çoxalmasından
 - ☐ verginin artırılmasından
 - ☒ qiymətdən
-

Sual: İqtisadi mexanizm sahibkarlığın inkişafı ilə əlaqədar nəyin nəzərə alınmasını təmin etməlidir? (Çəki: 1)

- ☐ kadr hazırlığını
 - ☐ torpaqların genişlənməsini
 - ☒ istehsalın bütün xüsusiyyətlərini
 - ☐ tədarük sistemini
 - ☐ təchizat üsullarını
-

Sual: Bazar münasibətlərinin formalaşdığı şəraitdə iqtisadi mexanizmin qiymət, maliyyə, kredit, vergi və s. prosesləri nədir? (Çəki: 1)

- ☒ tarazlaşdırmalardır
 - ☐ istiqamətlərdir
 - ☐ təmərküzləşdirmələrdir
 - ☐ intensivləşdirmələrdir
 - ☐ ixtisaslaşdırmalardır
-

Sual: Maliyyələşmə, kreditləşmə, vergi, qiymət və s. nəyin fəallaşmasına təsir göstərən başlıca amillərdir? (Çəki: 1)

- ☐ istehsalın ixtisaslaşmasına
 - ☒ istehsalçıların maraqlarına
 - ☐ istehsalın intensivləşməsinə
 - ☐ istehsalın təşkilinə
 - ☐ istehsalın təmərküzləşməsinə
-

Sual: Sahibkarlıq formalarında məhsul istehsalının artımına, keyfiyyətin yaxşılaşmasına, istehsalın son nəticəsinin yüksəlməsinə kompleksə daxil olan bütün müəssisələrin marağının artmasına nə ilə nail olunur? (Çəki: 1)

- ☐ mexanikləşmənin yüksəlməsi ilə
 - ☐ istehsalın strukturunun dəyişməsi ilə
 - ☐ istehsal xərcinin artımı ilə
 - ☒ qiymətin səviyyəsi və strukturu ilə
 - ☐ əldə edilən pul gəliri ilə
-

Sual: Sahibkarlıq şəraitində qiymətin stimullaşdırılması funksiyası ilə nə müəyyən edilir? (Çəki: 1)

- ☐ tədarükün stimullaşdırılması
- ☐ təchizatın artırılması
- ☐ maya dəyərinin stimullaşdırılması

- ☐ istehsal xərcinin stimullaşdırılması
 - ☒ istehsalın stimullaşdırılması
-

Sual: Qiymətin bölüşdürmə funksiyası vasitəsi ilə əsasən nə yerinə yetirilir? (Çəki: 1)

- ☐ istehsal xərci bölüşdürülür
 - ☐ əmək haqqı bölüşdürülür
 - ☐ əmək sərfi bölüşdürülür
 - ☒ material resursları bölüşdürülür
 - ☐ maya dəyəri bölüşdürülür
-

Sual: Qiymətin tənzimləyici funksiyası ilə nə müəyyən olunur? (Çəki: 1)

- ☒ tələb və təklifin tarazlığı
 - ☐ istehsalın həcmi
 - ☐ əmtəəlik məhsulun miqdarı
 - ☐ keyfiyyətin səviyyəsi
 - ☐ rentabellik
-

Sual: Sahibkarlıq şəraitində satış və alış arasında münasibətlər aşağıdakı qiymətlərdən hansında öz əksini tapır? (Çəki: 1)

- ☐ sərbəst və topdansatış
 - ☐ tənzimlənən, sərbəst, pərakəndə
 - ☐ tədarük, müqayisəli
 - ☒ bunların hamısı
 - ☐ bunların bəzisi
-

Sual: Bazar münasibətlərinin formalaşdığı şəraitdə sahibkarlıq formalarında məhsul istehsalının artımı ilə yanaşı nəyin yüksəldilməsi başlıca vəzifə kimi qarşıda durur? (Çəki: 1)

- ☐ məhsuldarlığın
 - ☐ keyfiyyətin
 - ☒ iqtisadi səmərəliliyin
 - ☐ maya dəyərinin
 - ☐ əmək sərfinin
-

Sual: Sahibkarlıq şəraitində iqtisadi səmərəlilik iqtisadi inkişafın başlıca problemi kimi mürəkkəb nədir? (Çəki: 1)

- ☐ istehsal münasibətidir
 - ☒ ictimai-iqtisadi prosesidir
 - ☐ əmək müqaviləsidir
 - ☐ qiymət formasıdır
 - ☐ iqtisadi əlaqədir
-

Sual: Sahibkarlıq formalarında geniş təkrar istehsalın inkişafının, əhəlinin həyat şəraitinin yaxşılaşdırılmasının başlıca şərti, ehtiyat mənbəyi və maliyyə imkanlarının mövcud olmasını nə əks etdirir? (Çəki: 1)

- ☐ istehsalın çoxalması
 - ☐ pul gəlirinin artması
 - ☐ mənfəətin azalması
 - ☒ ictimai səmərəlilik
 - ☐ iqtisadi münasibət
-

Sual: Sahibkarlıq formalarında səmərə nəyi əks etdirir? (Çəki: 1)

- ☐ məhsulun çoxalmasını
 - ☒ hər-hansı tədbirin nəticəsini
 - ☐ əmtəəlik məhsulun artmasını
 - ☐ gəlirlərin çoxalmasını
 - ☐ rentabelliliyin yüksəlməsini
-

Sual: Sahibkarlıq formalarında səmərəlilik nədir? (Çəki: 1)

- ☒ alınan nəticə ilə onu törədən səbəbin nisbəti
 - ☐ əldə edilən gəlirin çoxalması
 - ☐ rentabelliliyin dinamikası
 - ☐ istehsal xərcinin azalması
 - ☐ fondlarla təminatın yaxşılaşması
-

Sual: Aqrar sahibkarlıq şəraitində səmərəliliyin hansı forması müəyyən edilir? (Çəki: 1)

- ☐ yalnız sosial
 - ☐ yalnız istehsal-iqtisadi
 - ☐ yalnız texniki-texnoloji
 - ☐ yalnız təşkilati
 - ☒ sosial, istehsal-iqtisadi, texniki-texnoloji
-

Sual: Sahibkarlıq şəraitində son məhsul nədir? (Çəki: 1)

- ☐ istehsalın dinamik artımı
 - ☒ ümumi məhsulla aralıq məhsulun fərqi
 - ☐ əmtəəlik məhsulun səviyyəsi
 - ☐ məhsulun keyfiyyəti
 - ☐ məhsulun istehlak dəyəri
-

Sual: Sahibkarlıq formalarında aralıq məhsul nədir? (Çəki: 1)

- ☒ ümumi məhsulun istehlaka sərf olunan hissəsidir
 - ☐ ümumi məhsulun satılan hissəsidir
 - ☐ ümumi məhsulun emal olunan hissəsidir
 - ☐ ümumi məhsulun tədarük olunan hissəsidir
 - ☐ ümumi məhsulun zay olan hissəsidir
-

Sual: Sahibkarlıq formalarında xalis məhsul nədir? (Çəki: 1)

- ☐ cəmi məhsuldur
- ☐ cəmi məhsulun dəyəridir

- ☒ yeni yaradılan dəyərdir
 - ☐ istehlak olunan dəyərdir
 - ☐ reallaşan dəyərdir
-

Sual: Sahibkarlıq şəraitində xalis gəlir nədir? (Çəki: 1)

- ☐ rentabellik səviyyəsidir
 - ☒ ümumi məhsulla istehsal xərcinin fərqidir
 - ☐ ümumi məhsulun satılan hissəsidir
 - ☐ son məhsulun əmtəəlik hissəsidir
 - ☐ ümumi xərcin artan hissəsidir
-

Sual: Məhsulun keyfiyyəti nə ilə müəyyən olunur? (Çəki: 1)

- ☐ məhsul istehsalının artımı ilə
 - ☐ məhsulun istehsal xərcləri ilə
 - ☐ əmtəəlik məhsulun çoxalması ilə
 - ☒ istehlak norması ilə
 - ☐ əmtəəlik səviyyəsi ilə
-

Sual: Sahibkarlıq formalarında istehsal-texnoloji səmərəlilik nədən istifadənin səmərəliliyini əks etdirir? (Çəki: 1)

- ☐ torpaq fondundan
 - ☐ əmək ehtiyatından
 - ☐ əmək haqqından
 - ☐ əmək sərfindən
 - ☒ istehsal resursundan
-

Sual: İnsanların fəaliyyətinin xüsusi forması nədir? (Çəki: 1)

- ☐ əmək prosesi
 - ☐ istehsal prosesi
 - ☐ təşkil prosesi
 - ☒ idarəetmə prosesi
 - ☐ texnoloji proses
-

Sual: ASK müəssisələri və təşkilatlarının üzvlərinin məqsədyönlü və razılaşdırılmış fəaliyyətinin ehtiyacından irəli gələn nədir? (Çəki: 1)

- ☐ əmək haqqı
 - ☒ idarəetmə
 - ☐ əmək sərfi
 - ☐ əməyin təşkili
 - ☐ tənzimlənmə
-

Sual: Sahibkarlığın inkişafı ilə əlaqədar olaraq təsərrüfatçılıq üsullarının yeniləşməsi nəyin təkmilləşməsinə səbəb olur? (Çəki: 1)

- ☐ planlaşmanın
- ☐ tənzimlənmənin

- ☒ idarəetmənin
 - ☐ istehsalın təşkilinin
 - ☐ maddi marağın
-

Sual: Aqrar sahədə aparılan islahatlar nəticəsində yeni iqtisadi münasibətlərin formalaşması nəyin yeniləşməsinə və funksiyaların dəyişməsinə səbəb olmuşdur? (Çəki: 1)

- ☐ istehsal texnologiyasının
 - ☐ əmək haqqının
 - ☐ texnikadan istifadənin
 - ☒ idarəetmənin
 - ☐ tədarük və satışın
-

Sual: ASK-da idarəetmə orqanlarının səmərəli fəaliyyət göstərməsi üçün nəyin dəqiq müəyyən edilməsi vacibdir? (Çəki: 1)

- ☐ istehsalın intensivləşməsi
 - ☐ istehsalın ixtisaslaşması
 - ☒ idarəetmənin hüquq, vəzifə məsuliyyəti
 - ☐ əmək ehtiyatı
 - ☐ idarəetmənin əmək haqqı
-

Sual: Sahibkarlıq formalarında idarəetmənin səmərəliliyinin artırılması və idarəetmənin ucuzlaşdırılması üçün nə edilməlidir? (Çəki: 1)

- ☐ əmək haqqı artırılmalıdır
 - ☒ oxşar funksiyaları birləşməlidir
 - ☐ bəzi ixtisaslar azaldılmalıdır
 - ☐ kadr hazırlığı artırılmalıdır
 - ☐ əmək sərfi çoxaldılmalıdır
-

Sual: ASK-nin sosial-iqtisadi inkişafının sürətlənməsi texniki-texnoloji, təşkilati-iqtisadi amillərlə yanaşı aşağıdakı hansı amildən asılıdır? (Çəki: 1)

- ☐ torpaqların artırılması
 - ☐ mexanikləşmənin genişlənməsi
 - ☐ mədəni-məişətin yaxşılaşması
 - ☒ kompleksin elmi əsaslarla idarə edilməsi
 - ☐ kadr hazırlığı
-

Sual: Sahibkarlıq şəraitində istehsalın iqtisadi səmərəliliyin yüksəldilməsinin başlıca amillərindən biri nədir? (Çəki: 1)

- ☐ maya dəyərinin yüksəlməsi
 - ☒ idarəetmənin səmərəli qurulması
 - ☐ əmək sərfinin artırılması
 - ☐ əmək haqqının çoxaldılması
 - ☐ kadr hazırlığı
-

Sual: ASK sistemində istehsal resurslarından səmərəli istifadəyə nail olmaq, əmək və vəsait sərfini aşağı salmaq, son nəticəyə insanların maddi marağını yüksəltmək nəyin düzgün təşkili ilə nail olmaq mümkündür? (Çəki: 1)

- ☐ əməyin ödənilməsi
 - ☐ istehsalın ixtisaslaşması
 - ☒ idarəetmənin
 - ☐ əmək sərfinin
 - ☐ mexanikləşmənin
-

Sual: Sahibkarlığın idarəedilməsi fənninin obyektı nədir? (Çəki: 1)

- ☒ sosial-iqtisadi sistemdir
 - ☐ sosial inkişafdır
 - ☐ iqtisadi yüksəlişdir
 - ☐ texniki tərəqqidir
 - ☐ müasir texnologiyadır
-

Sual: Sahibkarlığın idarəedilməsi fənninin predmeti nədir? (Çəki: 1)

- ☐ iqtisadi əlaqələr
 - ☐ sosial münasibətlər
 - ☐ əmək münasibətləri
 - ☒ ASK istehsalı
 - ☐ elmi-texniki tərəqqi
-

Sual: Xalq təsərrüfatının, ayrı-ayrı sahələrin, regionların, müəssisələrin idarə olunması nə deməkdir? (Çəki: 1)

- ☐ əməyin idarə olunması
 - ☐ elmi-texniki tərəqqinin idarə olunması
 - ☐ bələdiyyələrin idarə olunması
 - ☒ ictimai istehsalın idarə olunması
 - ☐ sosial idarəetmə
-

Sual: Aqrar sahibkarlıq formalarının səmərəli fəaliyyət göstərməsində aşağıdakılardan hansı mühüm əhəmiyyətə malikdir? (Çəki: 1)

- ☐ ekstensiv inkişaf
 - ☐ əmək haqqının çoxalması
 - ☒ ölçülərin səmərəli təşkili
 - ☐ istehsal xərcinin artırılması
 - ☐ rentabelliğin düzgün müəyyən edilməsi
-

Sual: Aqrar sahibkarlıq formalarının istehsal-iqtisadi ölçüləri kim tərəfindən müəyyən edilir? (Çəki: 1)

- ☐ nazirlik
- ☐ statistika komitəsi
- ☐ icra başçısı
- ☒ sahibkar tərəfindən
- ☐ bələdiyyə

Sual: Hazırda fəaliyyət göstərən sahibkarlıq formalarını istehsal-iqtisadi ölçüləri normativ-hüquqi bazaya uyğundurmu? (Çəki: 1)

- ☐ tam uyğundur
 - ☒ əksəriyyəti uyğun deyil
 - ☐ əksəriyyəti sabitdir
 - ☐ kəskin fərq yoxdur
 - ☐ tələbata cavab verir
-

Sual: Aqrar sahibkarlıq formalarının istehsal-iqtisadi ölçülərinin normativ göstəricilərinə uyğun olması istehsal-iqtisadi göstəricilərə necə təsir göstərir? (Çəki: 1)

- ☐ müsbət
 - ☒ mənfi
 - ☐ təsir etmir
 - ☐ inkişaf sürətlənir
 - ☐ səmərəlilik sürətlənir
-

Sual: Aqrar sahibkarlıq formalarının ölçülərinin düzgün müəyyən edilməsi aşağıdakılardan hansına mənfi təsir göstərir? (Çəki: 1)

- ☐ yalnız idarəetməyə
 - ☐ yalnız istehsal iqtisadi əlaqələrə
 - ☐ istehsalın həcminə və səmərəliliyinə
 - ☒ bunların hamısına
 - ☐ bunların heç birinə
-

Sual: Aqrar sahibkarlıq formalarının istehsal-iqtisadi ölçüləri müəyyən edilərkən torpaq sahələrinin, əsas fondların maliyyə vəsaitinin, mənfəətin nəyə nisbəti əsas götürülür? (Çəki: 1)

- ☐ yalnız bir təsərrüfata
 - ☐ yalnız bir işçiyə
 - ☐ yalnız əsas fonda
 - ☐ əsas fonda, bir təsərrüfata və bir işçiyə
 - ☒ yalnız bir işçiyə və bir təsərrüfata
-

Sual: Aqrar sahibkarlıq forması üçün müəyyən edilən istehsal-iqtisadi ölçülər nə vaxt dəyişilə bilər? (Çəki: 1)

- ☐ sabit qalmalıdır
 - ☒ inkişaf səviyyəsi yüksəldikdə
 - ☐ vaxtaşırı
 - ☐ heç zaman
 - ☐ göstəriş olduqda
-

Sual: Kəndli(fermer) təsərrüfatlarının inkişaf parametrləri nədən asılı olaraq dəyişir? (Çəki: 1)

- ☒ istehsal istiqaməti

- ☐ intensivləşmə
 - ☐ kooperasiya
 - ☐ integrasiya
 - ☐ mexanikləşmə
-

Sual: Bir təsərrüfata düşən torpaq sahəsi hansı istehsal istiqamətli kəndli(fermer) təsərrüfatında az olmalıdır? (Çəki: 1)

- ☐ pambıqçılıq
 - ☒ süd-tərəvəz
 - ☐ taxıl-süd
 - ☐ maldarlıq
 - ☐ qoyunçuluq
-

Sual: Bir təsərrüfata düşən torpaq sahəsi hansı sahibkarlıq formasında daha çoxdur? (Çəki: 1)

- ☐ kiçik müəssisələr
 - ☐ kəndli fermer təsərrüfatı
 - ☒ istehsal kooperativi
 - ☐ köməkçi müəssisələr
 - ☐ icarə müəssisələri
-

Sual: Bir təsərrüfat hesabına ən çox maliyyə vəsaiti hansı sahibkarlıq formasında mövcuddur? (Çəki: 1)

- ☐ kiçik müəssisələr
 - ☒ istehsal kooperativləri
 - ☐ kəndli(fermer) təsərrüfatları
 - ☐ fermer təsərrüfatlar
 - ☐ ailə təsərrüfatları
-

Sual: Müasir dövrdə əhəlinin həyat şəraitinin yaxşılaşmasına aşağıdakılardan hansı daha çox təsir göstərir? (Çəki: 1)

- ☐ əmək intizamı
 - ☐ xidmət növləri
 - ☐ istehlak üsulu
 - ☒ aqrar sfera
 - ☐ texnologiya
-

Sual: Aqrar sahədə sahibkarlıq formaları istehsal istiqamətini, istehsalın strukturunu, istehsal-iqtisadi münasibətlərini, gəlirlərin istifadə məsələlərini necə həll edirlər? (Çəki: 1)

- ☐ plana əsasən
 - ☒ tam sərbəst
 - ☐ nazirliyin göstərişinə əsasən
 - ☐ təkliflərə uyğun
 - ☐ bələdiyyələrin əmrinə əsasən
-

Sual: Azərbaycan Respublikasında aqrar islahatlar nə vaxt başlamışdır? (Çəki: 1)

- ☐ 1985-ci ilin əvvəli
- ☐ 1995-ci ilin sonu
- ☒ 1990-cı ilin əvvəli
- ☐ 1990-cı ilin sonu
- ☐ 1995-ci ilin əvvəli

Sual: Aqrar sahibkarlıq hansı mülkiyyət münasibətləri şəraitində formalaşır? (Çəki: 1)

- ☐ yalnız dövlət
- ☒ yalnız xüsusi
- ☐ yalnız bələdiyyə
- ☐ yalnız qarışıq
- ☐ yalnız müəssisələrarası

Bölmə: 0303

Ad	0303
Suallardan	120
Maksimal faiz	120
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	10 %

Sual: “Aqrar sferanın iqtisadiyyatı və idarə edilməsi” kursu nəyi öyrənir? (Çəki: 1)

- ☐ ərzaq məhsullarına və bir sıra sənaye sahələrinin xammala olan tələbatını
- ☐ əkinçilikdə gübrələrə, toxumlara, yanacaq-sürtkü materiallarına olan tələbatı
- ☐ torpaq münasibətlərini
- ☐ elmi-texniki tərəqqinin inkişafını
- ☒ iqtisadi inkişaf qanunauyğunluqlarını, aqrar sfera üzrə formalaşan iqtisadi münasibətləri və istehsal-istehlak əlaqələrini

Sual: Aqrar sfera hansı ehtiyacları ödəyir? (Çəki: 1)

- ☐ qida məhsullarına tələbatı
- ☐ heyvandarlığın yemə olan tələbatını
- ☒ ərzaq məhsullarına və bir sıra sənaye sahələrinin xammala olan tələbatı
- ☐ əkinçilikdə gübrələrə, toxumlara, yanacaq-sürtkü materiallarına olan tələbatı
- ☐ istehsalda xidmət sahələrinə olan ehtiyacı

Sual: “Kənd təsərrüfatı məhsulları istehsalçılara dövlət dəstəyi haqqında” Prezident Sərəncamına əsasən fermerlərə hansı güzəştlərin edilməsi nəzərdə tutulur? (Çəki: 1)

- ☒ yanacağın, motor yağlarının və mineral gübrələrin dəyərinin 50%-nin dövlət tərəfindən ödənilməsi
- ☐ vergi dərələrinin azaldılması
- ☐ torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad olunması
- ☐ təbii fəlakət nəticəsində fermerlərə ziyanın ödənilməsi

- ☐ mənfəət və gəlir vergilərindən azad olunması
-

Sual: Aqrar bölmənin obyektiv əsasını nə təşkil edir? (Çəki: 1)

- ☐ kənd təsərrüfatının inkişafı
 - ☒ məhsuldar qüvvələrin yüksək səviyyəsi, ictimai əmək bölgüsünün inkişafı və onun başqa sahələrlə genişlənən qarşılıqlı əlaqəsi
 - ☐ istehsal-istehlak əlaqələrinin genişlənməsi
 - ☐ aqrar sahədə integrasiya əlaqələrinin dərinləşməsi
 - ☐ aqrar sahədə digər sahələrlə müqayisədə disproporsiyanın aradan qaldırılması
-

Sual: Aşağıdakı təriflərin hansı düzdür? (Çəki: 1)

- ☐ Statistik metodun köməyi ilə təhlil edilmiş hadisələr ümumiləşdirilir və bunun əsasında öyrənilən məsələ haqqında tam bilik hasil olur
 - ☐ Induksiya üsulu istehsalın təşkili məsələlərinin öyrənilməsində tətbiq olunur
 - ☒ Monoqrafiya metodu vasitəsi ilə ayrı-ayrı mütərəqqi iş üsulları ümumiləşdirilir
 - ☐ Eksperimental metod – xüsusidən ümumiyyə doğru, ayrı-ayrı hadisələrin tədqiqindən ümumi nəticə çıxarılmasına doğru gedir
 - ☐ Sintez - iqtisadi göstəricilər əsasında hadisələrin inkişafını hərtərəfli xarakterizə etmək üçün tətbiq edilir
-

Sual: Aqrar sferanın iqtisadiyyatı və idarə edilməsi elminin tədqiqat obyekti nədir? (Çəki: 1)

- ☒ fərdi sahibkarlar, ailə, kəndli (fermer) təsərrüfatları, kənd təsərrüfatı istehsal kooperativləri, səhmdar cəmiyyətləri və s.
 - ☐ istehsal-istehlak əlaqələri
 - ☐ sosial-iqtisadi inkişaf, qanunvericilik aktları və s
 - ☐ bələdiyyənin nəzdində olan torpaqlar, onlardan istifadənin qaydaları və s
 - ☐ dövlət müəssisələri
-

Sual: İri istehsalın üstünlüklərini nəzərə alaraq əməyin təşkilinin müasir formalarından biri hansıdır? (Çəki: 1)

- ☐ kəndli (fermer) təsərrüfatları
 - ☐ ailə təsərrüfatları
 - ☒ istehsal kooperativləri
 - ☐ fərdi sahibkarlar
 - ☐ kiçik müəssisələr
-

Sual: Aqrar sferanın iqtisadiyyatı və idarə edilməsinin metodoloji əsaslarını nə təşkil edir? (Çəki: 1)

- ☒ aqrar sahədə məhsuldar qüvvələrin sürətlə inkişafını təmin edə bilən iqtisadi mexanizminin ahəngdar işinin və buna təminat verə biləcək təşkilat quruluşunu yaratmaq yolunun nəzəri və əsaslandırılmış məsələləri
- ☐ xalq təsərrüfatı kompleksinin çox böyük və vacib bir sahəsinin iqtisadi inkişaf qanunauyğunluqları, aqrar sfera üzrə formalaşan iqtisadi münasibətlər və hər bir ölkənin iqtisadi-sosial inkişafında bu sahənin yeri və rolu
- ☐ iqtisadi göstəricilər əsasında hadisələrin hərtərəfli inkişafı

- ☐ iqtisadi hadisələr və proseslər, başqa hadisələr və proseslərlə birgə, əlaqəli şəkildə məhsuldar qüvvələrin, istehsal münasibətlərinin inkişaf səviyyəsi ilə bağlı, daim inkişaf vəziyyətində, kəmiyyət dəyişikliklərindən keyfiyyət dəyişikliklərinə keçid baxımı
 - ☐ xalq təsərrüfatı kompleksinin çox böyük və vacib bir sahəsinin iqtisadi inkişaf qanunauyğunluqları və aqrar sfera üzrə formalaşan iqtisadi münasibətlər
-

Sual: Torpağın süni münbitliyinə nə aid edilir? (Çəki: 1)

- ☐ torpağı qida maddələri ilə zənginləşdirmək üçün ona mineral və üzvü gübrələr verilməsi, növbəli əkin sisteminin tətbiqi, düzgün suvarma işlərinin aparılması
 - ☐ sahə vahidindən götürülən məhsulun miqdarı, yeni aqrotexniki tədbirlərin həyata keçirilməsi
 - ☐ sahə vahidinə düşən əmək sərfi
 - ☐ ümumi sahədən yığılan məhsulun miqdarı, sahə vahidinə düşən əmək sərfi
 - ☒ hər hektar əkin sahəsinə verilən mineral və üzvi gübrələrin miqdarı
-

Sual: Torpağın iqtisadi münbitliyi nə deməkdir? (Çəki: 1)

- ☒ sahə vahidindən götürülən məhsulun miqdarı
 - ☐ sahə vahidinə düşən əmək sərfi
 - ☐ ümumi sahədən yığılan məhsulun miqdarı
 - ☐ hər 100 ha torpaq sahəsinə düşən güc
 - ☐ hər hektar əkin sahəsinə verilən mineral və üzvi gübrələrin miqdarı
-

Sual: Torpağın mütləq münbitliyini nə təşkil edir? (Çəki: 1)

- ☐ sahə vahidinə düşən əmək sərfi
 - ☐ hər 100 ha torpaq sahəsinə düşən güc
 - ☐ hər hektar əkin sahəsinə verilən mineral və üzvi gübrələrin miqdarı
 - ☒ sahə vahidindən götürülən məhsulun miqdarı və yaxud da dəyər formasında əldə olunan gəlir
 - ☐ ümumi sahədən yığılan məhsulun miqdarı
-

Sual: Aqrar sferada istehsalın ixtisaslaşması istiqamətindən asılı olaraq meyvə-tərəvəz, şərab, çay emalı üzrə istehsal güclərinin çox hissəsi hansı iqtisadi regionlarda cəmləşib? (Çəki: 1)

- ☒ Quba-Xaçmaz, Şəki-Zaqatala, Dağlıq Şirvan, Gəncə-Qazax, Lənkəran, Naxçıvan iqtisadi regionlarda
 - ☐ Abşeron, Naxçıvan, Şəki-Zaqatala, Gəncə-Qazax, Aran iqtisadi regionlarda
 - ☐ Aran, Yuxarı Qarabağ, Quba-Xaçmaz, Lənkəran, Quba-Xaçmaz, Abşeron iqtisadi regionlarda
 - ☐ Naxçıvan, Şəki-Zaqatala, Gəncə-Qazax, Aran iqtisadi regionlarda
 - ☐ Dağlıq Şirvan, Lənkəran, Yuxarı Qarabağ iqtisadi regionlarda
-

Sual: Dağlıq Şirvan iqtisadi rayonu başlıca olaraq kənd təsərrüfatının hansı sahələri üzrə ixtisaslaşmışdır? (Çəki: 1)

- ☐ taxılçılıq, maldarlıq, tütünçülük, üzümçülük
- ☐ şərabçılıq, bostançılıq, arıçılıq, kartofçuluq,
- ☒ üzümçülük, şərabçılıq, taxılçılıq, heyvandarlıq

- ☐ taxılçılıq, meyvəçilik, kartofçuluq, şərabçılıq
 - ☐ heyvandarlıq, taxılçılıq, meyvəçilik, kartofçuluq
-

Sual: FAO-nun məlumatlarına əsasən ərzaq istehsalının illik artımı: 1950-1985-ci illərdə - 30 milyon ton; 1985-1995-ci illərdə - 12 milyon ton; 2030-cu ilədək - ? (Çəki: 1)

- ☐ 20 milyon ton səviyyəsində olacaq
 - ☐ 13 milyon ton səviyyəsində olacaq
 - ☐ 10 milyon ton səviyyəsində olacaq
 - ☒ 9 milyon ton səviyyəsində olacaq
 - ☐ 5 milyon ton səviyyəsində olacaq
-

Sual: 2015-ci ilədək olan müddətdə dövlət siyasətinin hansı sahələrdə keçirilməsi nəzərdə tutulur? (Çəki: 1)

- ☒ dayanıqlı ərzaq təminatının əldə olunması, əhəlinin təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi, ərzaq təminatı ilə bağlı risklərin idarə olunması və sahibkarlıq mühitinin yaxşılaşdırılması sahəsində
 - ☐ elmi-texniki tərəqqinin ən yeni nailiyyətlərinin davamlı olaraq istehsalda tətbiqi sahəsində
 - ☐ istehsal potensialından və onun tərkib elementlərindən səmərəli istifadə edilməsi sahəsində
 - ☐ iqtisadiyyatın sahələrində geniş təkrar istehsalın bütün mərhələlərində azad rəqabət mühitinin formalaşdırılması sahəsində
 - ☐ əmtəə istehsalçılarının gəlirlərinin geniş təkrar istehsalın təmin olunması səviyyəsinə çatdırılması üçün dövlət tərəfindən köməklik sahəsində
-

Sual: Respublikanın aqrar sferasının hansı sahələrində istehsal tələbatı ödəyir? (Çəki: 1)

- ☐ pambıqçılıq, üzümçülük
 - ☐ heyvandarlıq, tərəvəzçilik
 - ☐ kartofçuluq, pambıqçılıq
 - ☒ tərəvəzçilik, kartofçuluq
 - ☐ üzümçülük, taxılçılıq
-

Sual: Sahibkarlıq hansı fəaliyyət növüdür? (Çəki: 1)

- ☐ təsərrüfat
 - ☒ iqtisadi
 - ☐ sosial
 - ☐ yaradıcı
 - ☐ istehsal
-

Sual: Aqrar sahibkarlıq fəaliyyəti nəyi əhatə edir? (Çəki: 1)

- ☐ istehsalı və satışı
 - ☐ satışı və xidmət növlərini
 - ☐ yalnız istehsalı
 - ☒ istehsal, satış və bütün xidmət növlərini
 - ☐ yalnız satışı
-

Sual: Sahibkarlıq fəaliyyətinin başlıca məqsədi nədir? (Çəki: 1)

- ☐ əhalini istehlak məhsulları ilə təmin etmək
 - ☐ strateji növ məhsulların istehsalını təmin etmək
 - ☒ maksimum mənfəət əldə etmək
 - ☐ istehsala kömək edən sahələri inkişaf etdirmək
 - ☐ ərzaq təhlükəsizliyini təmin etmək
-

Sual: Sahibkarlıq fəaliyyətinin obyektinə nə daxildir? (Çəki: 1)

- ☒ bazara təklif edilən və istehlak edilən bütün mal və əmtəələr
 - ☐ firmalar, şirkətlər və digər hüquqi şəxslər
 - ☐ fiziki şəxslər
 - ☐ kəndli (fermer) təsərrüfatları
 - ☐ səhmdar cəmiyyətləri
-

Sual: Dövlətin aqrar siyasəti nədən asılı olaraq həyata keçirilir? (Çəki: 1)

- ☒ iqtisadi sistemlərin tipindən və formasından, ölkənin iqtisadiyyatının və xüsusilə aqrar sferanın inkişafının mövcud vəziyyətindən
 - ☐ elmi-texniki tərəqqinin ən yeni nailiyyətlərinin davamlı olaraq istehsala tətbiqindən
 - ☐ istehsal potensialından və onun tərkib elementlərindən səmərəli istifadə edilməsindən
 - ☐ iqtisadiyyatın bütün sahələrində geniş təkrar istehsalın bütün mərhələlərində azad rəqabət mühitinin formalaşdırılması
 - ☐ sahibkarlıq mühitinin yaxşılaşdırılması və ərzaq təminatı sisteminin institusional inkişafından
-

Sual: Sahibkarlığa əsaslanan kəndli-fermer təsərrüfatlarının sayı hansı regionlarda çoxluq təşkil edir? (Çəki: 1)

- ☐ Gəncə-Qazax, Abşeron, Dağlıq Şirvan
 - ☒ Aran, Şəki-Zaqatala, Lənkəran
 - ☐ Abşeron, Naxçıvan, Quba-Xaçmaz
 - ☐ Şəki-Zaqatala, Naxçıvan, Dağlıq Şirvan
 - ☐ Lənkəran, Abşeron, Dağlıq Şirvan
-

Sual: Kooperativlər nəyə uyğun olaraq fəaliyyət göstərirlər? (Çəki: 1)

- ☐ iqtisadi qanunlara
 - ☐ bələdiyyələrin göstərişlərinə
 - ☒ nizamnaməyə
 - ☐ icra hakimiyyəti orqanlarının göstərişlərinə
 - ☐ Nazirlər Kabinetinin göstərişlərinə
-

Sual: Fərdi sahibkarlığın üstün forması: (Çəki: 1)

- ☐ dövlət müəssisələri
- ☐ səhmdar cəmiyyətləri
- ☐ kiçik müəssisələr
- ☒ kəndli (fermer) təsərrüfatları

Sual: Ölkədə ərzaq və yeyinti məhsullarının istehsalının səviyyəsi; qida məhsullarının istehsalının iqtisadi cəhətdən sərfəliliyi; qida məhsullarının qiymətlərinin səviyyəsi; ölkə əhalisinin alıcılıq qabiliyyəti; əhalinin gəlirləri və əmək haqqının orta aylıq səviyyəsi; dövlətin ərzaq resursları. Bu faktorlar nəyi şərtləndirir? (Çəki: 1)

- ☐ ərzaq təhlükəsizliyinə təsir göstərən kompleks daxili və xarici amilləri
 - ☐ ərzaq təhlükəsizliyinin əsas təminat məsələlərini
 - ☒ ölkənin milli ərzaq müstəqilliyinin təmin edilməsini
 - ☐ dövlət siyasətinin istiqamətlərini
 - ☐ milli marağın təmin edilməsini
-

Sual: Avropada aqrar məhsulların ikinci ən böyük istehsalçısı hansı ölkədir? (Çəki: 1)

- ☒ Almaniya
 - ☐ Fransa
 - ☐ İngiltərə
 - ☐ Belçika
 - ☐ İtaliya
-

Sual: Dünyada ərzaq təhlükəsizliyinin təmin edilməsində hansı təşkilat aparıcı rola malikdir? (Çəki: 1)

- ☐ NATO
 - ☒ FAO
 - ☐ BMT
 - ☐ Avropa İttifaqı
 - ☐ MDB
-

Sual: Ərzaq təhlükəsizliyi hansı formada baş verir? (Çəki: 1)

- ☒ daimi, müvəqqəti, potensial
 - ☐ potensial, dövlət
 - ☐ daimi, müvəqqəti, dövlət
 - ☐ regional, dövlət
 - ☐ regional, dövlət, potensial
-

Sual: Daimi ərzaq təhlükəsizliyi aşağıdakı hansı səbəblərdən baş verə bilər? (Çəki: 1)

- ☐ Müxtəlif səbəblərdən ərzaq qıtlığı yarandıqda
 - ☐ Qiymətlər qalxdıqda, əhalinin alıcılıq qabiliyyəti aşağı olduqda
 - ☒ Kənd təsərrüfatı və emal sənayesi zəif inkişaf etdikdə, xarici ticarət əlaqələri zamanı satmağa, dəyişməyə milli kənd təsərrüfatı məhsulu olmadıqda
 - ☐ Ölkənin ərzaq təminatı xarici bazardan asılı olduqda beynəlxalq səviyyədə hər hansı qaynar vəziyyət, böhran, ticarət müharibəsi, embarqo, sanksiya qoyulması və s.
 - ☐ Kənd təsərrüfatının inkişafı üçün əlverişli olmayan hava şəraiti (quraqlıq, dolu, sel, tufan və s.) baş verdikdə
-

Sual: Potensial ərzaq qıtlığının yaranma səbəbləri: (Çəki: 1)

- ☐ Müxtəlif səbəblərdən ərzaq qıtlıq yarandıqda (o cümlədən kənd təsərrüfatında məhsuldarlıq aşağı düşdükdə, yanacaq-enerji resurslarının qiymətinin qalxması və s.)
 - ☐ Kənd təsərrüfatının inkişafı üçün əlverişli olmayan hava şəraiti (quraqlıq, dolu, sel, tufan və s.) baş verdikdə
 - ☐ İnflyasiya baş verdikdə, işsizliklə əlaqədar əhalinin gəlirləri aşağı düşdükdə
 - ☐ Xarici ticarət əlaqələri zamanı satmağa, dəyişməyə milli kənd təsərrüfatı məhsulu olmadıqda və s.
 - ☒ Ölkənin ərzaq təminatı xarici bazardan asılı olduqda beynəlxalq səviyyədə hər hansı qaynar vəziyyət, böhran, ticarət müharibəsi, embarqo, sanksiya qoyulması və s.
-

Sual: Ölkənin ərzaq təhlükəsizliyini çətinləşdirən xarici amillər hansılardır? (Çəki: 1)

- ☐ əkin sahələrinin strukturu və heyvandarlığın yemlə təmin edilmə səviyyəsinin aşağı olması; aqrar sektorun istehsal potensialından istifadənin aşağı olması; istehsal və bazar infrastrukturunun zəif olması və s.
 - ☐ ərzaq məhsulları istehsal edən sahələrdə disproporsiyaların mövcudluğu; kənd təsərrüfatı xammalı əsasında işləyən emal sənaye müəssisələrinin inhisarçılığı və s.
 - ☒ iqtisadiyyatın idarə edilməsinin təşkilati strukturunun bazar prinsiplərinə adaptasiya edilməməsi; ərzaq məhsulları istehsal edən sahələrin maliyyə vəziyyətinin ağırlığı və s.
 - ☐ ölkənin ərzaq idxalından və istehsal amillərindən asılılıq səviyyəsi; ölkənin idxal etdiyi qida məhsullarına dünya bazar qiymət konyukturunun təsiri və s.
 - ☐ istehsalçılardan istehlakçılara qədərki mərhələdə ərzaq məhsulları itkilərinə yol verilməsi; əhalinin minimal gəlir səviyyəsinin aşağı olması və s.
-

Sual: Ərzaq təhlükəsizliyi və tam qidalanmanı xarakterizə edən aspektlər: (Çəki: 1)

- ☒ mövcudluq, əldə etmək imkanları, istifadə (istehlak) – sosial-iqtisadi və bioloji
 - ☐ istehsal, istehlak, ərzaq məhsulları ilə təmin etmə səviyyəsi
 - ☐ ekoloji təhlükəsizlik, istehsal və bazar infrastrukturunun inkişafı
 - ☐ əhalinin minimal gəlir səviyyəsinin aşağı olması, ərzaq idxalından asılılıq səviyyəsi
 - ☐ ərzaq məhsulları istehsal edən sahələrdə disproporsiyaların mövcudluğu
-

Sual: İqtisadi mexanizmin tərkibinə nə aid edilir? (Çəki: 1)

- ☐ gömrük sistemi, maliyyə-kredit münasibətləri, infrastruktur və s.
 - ☒ qiymətin əmələgəlməsi, maliyyələşdirmə, kreditləşdirmə, vergiqoyma, istehsalın stimullaşdırılması, müqavilə münasibətləri və s.
 - ☐ istehsalın stimullaşdırılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi, balansların tərtibi, lizinq və s.
 - ☐ maliyyələşdirmə, kreditləşdirmə, infrastruktur və s.
 - ☐ istehsalın stimullaşdırılması və ərzaq təhlükəsizliyinin təmin edilməsi
-

Sual: Qiymət mexanizmi nəyi müəyyən edir? (Çəki: 1)

- ☐ iqtisadiyyatda müxtəlif qiymət sistemi vasitəsilə bütün dəyər göstəriciləri - ümumi məhsulun dəyərini, əmtəə məhsullarının dəyərini, istehsalda maddi-pul məsrəflərinin miqdarını, xalis gəlirin və mənfəətin həcmi planlaşdırılması
- ☐ məhsulun satışından alınan mənfəət aqrar sferada ayrı-ayrı məhsulların qiymətindən və xərclərdən asılıdır. Aqrar sferasında fəaliyyət göstərən müəssisələrinin məhsulunun qiymətlərinin yüksəlməsi həmin məhsulun istehsalının artmasını stimullaşdırır

- ☐ kənd təsərrüfatı məhsullarının qiymətinin dəyişməsi aqrar sferada istehsal və digər sahələrə material resurslarının axının yenidən bölüşdürülməsinə şərait yaradır
 - ☐ bazarda qiymətlərin dəyişməsi əmtəələrin və xidmətlərin həcmi artırır və ya azaldaraq tələb və təklif kəmiyyətlərinin tarazlaşmasına səbəb olur
 - ☒ aqrar sferanın müəyyən növ məhsullarının istehlakçısı və ya istehsalçısı rolunda çıxış edən ayrı-ayrı müəssisələrin sahələri arasındakı qarşılıqlı iqtisadi münasibətlərin xarakterini
-

Sual: Bazar iqtisadiyyatında planlaşdırma nədir? (Çəki: 1)

- ☐ iqtisadi göstəricilər əsasında hadisələrin inkişafını hərtərəfli xarakterizə etmək üçün tətbiq edilir
 - ☐ ayrı-ayrı müstəqqı iş üsullarının ümumiləşdirilməsi
 - ☒ məqsədlərin formalaşdırılması, prioritetlərin, onların əldə edilməsi vasitələrinin və metodlarının müəyyən edilməsi prosesidir
 - ☐ istehsalın təşkili məsələlərinin öyrənilməsi
 - ☐ tədqiq olunan prosesin modelləşdirilməsi
-

Sual: Strateji planlaşdırmanın başlıca vəzifəsi nədir? (Çəki: 1)

- ☒ müəssisənin son maliyyə və bazar məqsədlərindən asılı olaraq kapital qoyuluşları strategiyasını, strukturunu, həcmi və istiqamətlərinin hazırlanması
 - ☐ məqsədlərin formalaşdırılması, prioritetlərin, onların əldə edilməsi vasitələrinin və metodlarının müəyyən edilməsi
 - ☐ müəssisənin strateji məqsədlərinin əldə edilməsi planlarının hazırlanmasını
 - ☐ istehsalın təşkili məsələlərinin öyrənilməsi
 - ☐ müəssisə fəaliyyətinin müxtəlif tərəflərinin inkişafı meyllərini müəyyən etmək, onun fəaliyyəti üçün ən əlverişli şəraitin hazırlanması və seçilməsi
-

Sual: Müəssisənin strategiyası məhsul istehsalını artırmaqdırsa, biznes-planın məqsədi nə olmalıdır? (Çəki: 1)

- ☒ məhsul istehsalını və müəssisənin bazara çıxardığı məhsulun bazardakı xüsusi çəkisini müəyyən həddə çatdırmaq, yaxud məlum dəfə artırmaq
 - ☐ xalis mənfəəti artırmaq, məhsulun keyfiyyətini yüksəltmək
 - ☐ servis xidmətlərinin və təsadüfi xidmətlərin xüsusi çəkisinin artırılması
 - ☐ yeni növ məhsul istehsalının mənimsənilməsi müddətinin aşağı salınması
 - ☐ yeni bazar segmentinə çıxmaq və əvvəllər istehsal edilən məhsulları tədricən istehsaldan çıxarmaq
-

Sual: Kreditin təmin olunması nə deməkdir? (Çəki: 1)

- ☐ kreditin müqavilədə müəyyən edilmiş vaxtda qaytarılmasını əks etdirir
 - ☒ kreditləşmə üçün resursların real olmasından ibarətdir
 - ☐ satılmış əmtəə müqabilində ödənişin möhləti şəklində əmtəə formasında təqdim edilməsi
 - ☐ banklar və başqa maliyyə-kredit təşkilatlar tərəfindən pul formasında borcların təqdim edilməsini əks etdirir
 - ☐ ortamüddətli kreditin növlərindən biridir
-

Sual: Müddətlik prinsipi nədir? (Çəki: 1)

- ☐ Ssuda faizi bir tərəfdən borc alanın kreditdən istifadəyə görə ödənişini, əldə edilən mənfəətdən çıxılmanı, digər tərəfdən bank-kreditörün gəlirini təmsil edir
 - ☐ kredit təşkilatın potensial borc alanlara qarşı differensial yanaşmasını müəyyən edir
 - ☒ kreditin müqavilədə müəyyən edilmiş vaxtda qaytarılmasını əks etdirir
 - ☐ satılmış əmtəə müqabilində ödənişin möhləti şəklində əmtəə formasında təqdim edilməsi
 - ☐ banklar və başqa maliyyə-kredit təşkilatlar tərəfindən pul formasında borcların təqdim edilməsini əks etdirir
-

Sual: Maliyyə lizinqi nədir? (Çəki: 1)

- ☐ daşınmaz əmlakın girov qoyulması və borc ödənilənə kimi, girov qoyulmuş əmlakın icarədarın mülkiyyəti hesab edilməsi
 - ☐ satılmış əmtəə müqabilində ödənişin möhləti şəklində əmtəə formasında təqdim edilən kredit
 - ☐ banklar və başqa maliyyə-kredit təşkilatlar tərəfindən pul formasında borcların təqdim edilməsi
 - ☒ ortamüddətli kreditin növlərindən biridir, əmlakın amortizasiya müddətinə bağlanır
 - ☐ beynəlxalq iqtisadi münasibətlər sahəsində ssuda kapitalının hərəkətini təmsil edir
-

Sual: Qismən mexanikləşdirmə məhvumu nədir? (Çəki: 1)

- ☒ İstehsal prosesində əl əməyinin üstünlük təşkil etməsi
 - ☐ İstehsalın quruluşunun dəyişdirilməsi
 - ☐ Torpağın münbitliyinin artırılması
 - ☐ Zəhərli kimyəvi maddələrdə istifadə
 - ☐ Yeni qibrit bitki toxumlarının əkilməsi
-

Sual: Aqrar-sənaye müəssisələrində istehsal xidməti nəyi əhatə edir? (Çəki: 1)

- ☒ Kompleks əmələ gətirən sahələrin məqsədyönlü fəaliyyətini
 - ☐ Yeni torpaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsi
 - ☐ İqtisadiyyatın sabitləşməsi
 - ☐ Aqrar bölmənin böhrandan çıxması
 - ☐ Qarşılıqlı iqtisadi münasibətlər
-

Sual: Aqrar-sənaye kompleksində son məhsul nədir? (Çəki: 1)

- ☒ İstehsal olunan ərzaq və istehlak mallarının dəyərinin cəmi
 - ☐ İstehsala çəkilən material xərcləri
 - ☐ İstehsal sahələrinin yerləşdirilməsi
 - ☐ Əməyin mühafizəsi
 - ☐ İstehsala yeni texnologiyanın tətbiqi
-

Sual: Kənd təsərrüfatı məhsullarının tədarükü nədir? (Çəki: 1)

- ☒ Məhsulların itkisiz istehsalçıdan istehlakçıya çatdırılması
- ☐ İstehlakçıların marağını təmin edən məhsul istehsalı
- ☐ Yeni texnologiyaların tətbiqi
- ☐ Qiymətlərin təkmilləşdirilməsi

☐ İstehsalın iqtisadi mexanizmi

Sual: Aqrar sahədə intensiv inkişaf nədir? (Çəki: 1)

- ☒ Sahə vahidinə vəsait qoyuluşunun artımı və istehsalın keyfiyyətə yaxşılaşdırılması hesabına məhsul artımının təmin edilməsi
 - ☐ İstehsalın səviyyəsinin aşağı düşməsi
 - ☐ İstehsalın primitiv formada aparılması
 - ☐ İstehsala məsrəflərin artımı
 - ☐ Müəssisələrarası əlaqələrin genişləndirilməsi
-

Sual: Aqrar-sənaye kompleksinin sosial-iqtisadi əsasları nə təşkil edir? (Çəki: 1)

- ☒ Xammal bazası, işçi qüvvəsi, məhsulların tələbatı ödəmə qabiliyyəti olması
 - ☐ İstehsalın kompleks mexanikləşdirilməsi
 - ☐ Kənd təsərrüfatı məhsullarının qiyməti
 - ☐ İstehsala yeni texnologiyanın tətbiqi
 - ☐ Yeni bazar strukturlarının yaradılması
-

Sual: Sahələr üzrə aqrar-sənaye kompleksləri nədir? (Çəki: 1)

- ☒ Sahələr üzrə xammal istehsalı, emalı, satışı ilə qarşılıqlı əlaqədə olan müəssisələrin birliyi
 - ☐ İstehsal texnologiyaların təkmilləşdirilməsi
 - ☐ Bazar iqtisadiyyatının inkişafı
 - ☐ Sahibkarlıq fəaliyyəti
 - ☐ Sahələr üzrə məhsul artımı
-

Sual: Aqrar-sənaye kompleksində istehsal-iqtisadi əlaqə nədir? (Çəki: 1)

- ☒ İstehsal və emal müəssisələrinin mənafei gözlənilməklə son nəticənin yaxşılaşdırılması
 - ☐ Son məhsul istehsalı
 - ☐ İstehsalın ixtisaslaşma səviyyəsi
 - ☐ Aqrar bölmənin sənaye əsaslarına keçirilməsi
 - ☐ İstehsal prosesinin avtomatlaşdırılması
-

Sual: Aqrar-sənaye kompleksində hansı sahələr birləşərək istehsala xidmət edir? (Çəki: 1)

- ☐ bitkiçilik
 - ☐ heyvandarlıq
 - ☒ istehsal-xidmət
 - ☐ tikinti
 - ☐ nəqliyyat
-

Sual: ASK-nin formalaşması və inkişafı nəyə xidmət edir? (Çəki: 1)

- ☐ əhalinin artmasına
- ☐ resursların artmasına

- ☐ əkinlərin genişlənməsinə
 - ☐ xidmətlərin məhdudlaşmasına
 - ☒ ərzaq təhlükəsizliyinin təmin edilməsinə
-

Sual: ASK-nin inkişafının sürətləndirilməsi üçün aşağıdakı amillərin hansından istifadə edilməlidir? (Çəki: 1)

- ☐ əmək haqqı fondundan
 - ☐ əhalinin yerləşdirilməsindən
 - ☐ torpaqların eroziyasından
 - ☒ mövcud istehsal çoxalmasından
 - ☐ şoranlaşmanın çoxalmasından
-

Sual: Aqrar-sənaye kompleksinin formalaşması nəyin tənzimlənməsinə şərait yaradır? (Çəki: 1)

- ☐ əmək haqqının
 - ☐ əmək ehtiyatlarının
 - ☐ istehsal sahələrinin
 - ☒ istehsal-iqtisadi əlaqələrin
 - ☐ pul gəlirlərinin, mənfəətin
-

Sual: Aqrar-sənaye kompleksinin obyektinə hansı sahələr daxildir? (Çəki: 1)

- ☒ istehsal-xidmət müəssisələri
 - ☐ tikinti təşkilatları
 - ☐ təmir təşkilatları
 - ☐ sosial obyektlər
 - ☐ mədəni-məişət obyektləri
-

Sual: Aqrar-sənaye kompleksinin başlıca istehsal sahəsi nədir? (Çəki: 1)

- ☐ tədarük
 - ☐ satış
 - ☒ kənd təsərrüfatı və emal
 - ☐ tikinti
 - ☐ təmir
-

Sual: Kənd təsərrüfatı məhsulları istehsalı artdıqda tədarük, emal, daşınma sahəsində nə baş verir? (Çəki: 1)

- ☐ daha çox gəlir əldə edilir
 - ☒ onların fəaliyyəti genişlənir
 - ☐ onların fəaliyyəti məhdudlaşır
 - ☐ onların fəaliyyəti ləğv olunur
 - ☐ onların fəaliyyəti dəyişmir
-

Sual: ASK formalaşarkən nəyin düzgün nəzərə alınması vacibdir? (Çəki: 1)

- ☐ əmtəəlik məhsul
- ☐ əmək sərfi

- ☒ ərazi-sahə quruluşu
 - ☐ əmək ehtiyatları
 - ☐ torpaq sahələri
-

Sual: Azərbaycan Respublikasında resurs potensialına və ərazisinə görə ən böyük region hansıdır? (Çəki: 1)

- ☐ Kəlbəcər-Laçın iqtisadi rayonu
 - ☐ Dağlıq-Şirvan iqtisadi rayonu
 - ☐ Naxçıvan iqtisadi rayonu
 - ☐ Lənkəran iqtisadi rayonu
 - ☒ Aran iqtisadi rayonu
-

Sual: Aqrar sferada sosial-iqtisadi inkişafın sürətləndirilməsi üçün ilk növbədə nəyə nail olunmalıdır? (Çəki: 1)

- ☐ istehsalın genişləndirilməsinə
 - ☐ pul gəlirlərinin artırılmasına
 - ☐ əmək sərfinin artırılmasına
 - ☒ maddi marağın yüksəldilməsinə
 - ☐ istehsala məsrəflərin azaldılmasına
-

Sual: Aqrar sferaya daxil olan yüksək istehsal-iqtisadi nəticələrə nail olmaq üçün öz fəaliyyətini nəyə uyğunlaşdırmalıdır? (Çəki: 1)

- ☐ istehsalın artırılmasına
 - ☒ kənd təsərrüfatının tələblərinə
 - ☐ qiymətlərin artırılmasına
 - ☐ maya dəyərinin aşağı salınmasına
 - ☐ əmək sərfinin artmasına
-

Sual: Regionların sosial-iqtisadi inkişafında aqrar sferanın rolu və yeri nə ilə müəyyən edilir? (Çəki: 1)

- ☐ məhsul istehsalının azalması ilə
 - ☐ sahə vahidində düşən xərclərin artması ilə
 - ☐ mütərəqqi texnologiyanın tətbiqi ilə
 - ☐ emal müəssisələrinin inkişafı ilə
 - ☒ istehsal və emalın artırılması ilə
-

Sual: Regionlarda hansı təsərrüfat formalarının inkişafına üstünlük verilir? (Çəki: 1)

- ☐ dövlət təsərrüfatlarına
 - ☐ ailə və ev təsərrüfatlarına
 - ☐ istehsal kooperativlərinə
 - ☐ kollektiv müəssisələrə
 - ☒ fərdi sahibkarlığa və kəndli təsərrüfatlarına
-

Sual: Regionlarda məşğulluğun yaxşılaşdırılmasında aqrar sferanın hansı sahəsinin inkişafı daha önəmlidir? (Çəki: 1)

- ☐ əmək tutumlu az olan sahələrin
 - ☐ taxılçılıq sahəsinin
 - ☐ yemçilik sahəsinin
 - ☒ yüksək əmək tutumlu sahələrin
 - ☐ emal sahəsinin
-

Sual: Əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasında aqrar sferanın inkişafının əhəmiyyəti nədədir? (Çəki: 1)

- ☐ ərzaq məhsulları istehsalının azaldılmasında
 - ☐ qeyri ərzaq məhsulları istehsalında
 - ☒ ərzaq və gündəlik tələbat mallarının artımında
 - ☐ istehsalın səviyyəsinin aşağı salınmasında
 - ☐ əmək haqqının aşağı salınmasında
-

Sual: Regionlarda sahibkarlığın inkişafına mənfi təsir göstərən amillər hansıdır? (Çəki: 1)

- ☒ maliyyə çatışmamazlığı, xidmətlərin baha olması, maddi-texniki təchizatın səviyyəsinin aşağı olması
 - ☐ elmi-texniki tərəqqinin inkişafı və dövlət dəstəyinin artması
 - ☐ yüksək əmək tutumlu sahələrin sayının artması
 - ☐ azad rəqabətin olması və dövlət dəstəyinin artması
 - ☐ lizinq xidmətinin artması
-

Sual: Aqrar sferada innovasiya nə deməkdir? (Çəki: 1)

- ☐ texniki tərəqqidir
 - ☐ əmək vasitəsidir
 - ☒ yaradıcılıq fəaliyyətinin nəticəsidir
 - ☐ köhnə texnologiyanın tətbiqidir
 - ☐ əsaslı vəsait qoyuluşudur
-

Sual: Aqrar sferada innovasiya əsasən nə ilə xarakterizə olunur? (Çəki: 1)

- ☒ iqtisadiyyata qoyulan vəsaitin nəticəsi ilə
 - ☐ cəmiyyətin inkişafı ilə
 - ☐ elmi-texniki tərəqqinin (ETT) əsas tərəfi kimi
 - ☐ iqtisadiyyatın inkişafı kimi
 - ☐ yeni istehsal növləri kimi
-

Sual: Aqrar sferada yeni texnologiyanın tətbiqində əsas qoyuluşlar hansı istiqamətə yönəldilir? (Çəki: 1)

- ☐ istehsalın ixtisaslaşmasına
 - ☒ innovasiyanın inkişafına
 - ☐ istehsalın intensivləşməsinə
 - ☐ əməyin təşkilinə
 - ☐ istehsalın idarə edilməsinə
-

Sual: Aqrar sferada daxili və xarici bazarlarda rəqabət qabiliyyətli məhsul istehsalında

investisiya nəyi təmin edir? (Çəki: 1)

- ☐ istehsalın idarə edilməsi
 - ☐ istehsalın təmərküzləşməsi
 - ☐ köhnə texnologiyadan istifadə
 - ☐ lizinq xidmətindən istifadə
 - ☒ yeni növ texnika və texnologiyanın tətbiqi
-

Sual: Aqrar sferada innovasiya fəaliyyəti özünü hansı formada biruzə verir? (Çəki: 1)

- ☒ elmi-texniki tərəqqinin əsas tərəfi kimi
 - ☐ inkişafın əsas hissəsi kimi
 - ☐ istehsala xərclərin artması kimi
 - ☐ ixtisaslaşmanın dərinləşməsi kimi
 - ☐ əsas fondlardan istifadə
-

Sual: Aqrar sferada ETT nədir? (Çəki: 1)

- ☒ elm və texnikanın inkişafı
 - ☐ istehsalın intensiv inkişafı
 - ☐ köhnə texnologiyanın tətbiqi
 - ☐ əməyin stimullaşdırılması
 - ☐ istehsala vəsait qoyuluşu
-

Sual: Aqrar sferada ETT-nin inkişafı nəyə şərait yaradır? (Çəki: 1)

- ☐ enerji gücünün azalmasına
 - ☐ xərclərin artmasına
 - ☐ əmək məsrəflərinin çoxalmasına
 - ☒ ehtiyatlardan səmərəli istifadəyə
 - ☐ resurslardan səmərəsiz istifadəyə
-

Sual: Aqrar sferada ETT-nin inkişafı nəyə əsaslanır? (Çəki: 1)

- ☒ iqtisadi və bioloji qanunlara
 - ☐ ETT məxsus qanunlara
 - ☐ təbii iqlim şəraitinə
 - ☐ regional xüsusiyyətlərə
 - ☐ istehsalın inkişafına
-

Sual: Kənd təsərrüfatı istehsalının xarakterik cəhətlərindən biri bunlardan hansıdır? (Çəki: 1)

- ☒ mövsümi xarakter daşması
 - ☐ meliorasiya
 - ☐ irriqasiya
 - ☐ infrastrukturun inkişafı
 - ☐ elmi-texniki tərəqqinin nailiyyətlərindən istifadə edilməsi
-

Sual: Müasir mərhələdə torpaq üzərində mülkiyyətin əsas formaları hansılardır? (Çəki: 1)

- ☐ xüsusi və dövlət

- ☐ dövlət və bələdiyyə
 - ☐ bələdiyyə və xüsusi
 - ☒ xüsusi, dövlət, bələdiyyə
 - ☐ yalnız dövlət
-

Sual: Aqrar sfera ümumxalq ehtiyatlarını ödəməklə yanaşı necə mənbədir? (Çəki: 1)

- ☒ ölkənin iqtisadiyyatını yüksəldən, milli gəliri artıran, yığım və istehlak fondlarını formalaşdıran
 - ☐ sahibkarlıq mühitini yaxşılaşdıran
 - ☐ elmi-texniki tərəqqinin ən yeni nailiyyətlərini istehsalat tətbiq edən
 - ☐ infrastruktur sahələrinin inkişafını təmin edən
 - ☐ geniş təkrar istehsalın bütün mərhələlərində azad rəqabət mühitini formalaşdıran
-

Sual: Bazar iqtisadiyyatın tarixi əsasını hansı təsərrüfat təşkil edir? (Çəki: 1)

- ☒ əmtəə təsərrüfatı
 - ☐ kənd təsərrüfatı
 - ☐ kəndli fermer təsərrüfatı
 - ☐ ailə təsərrüfatı
 - ☐ kooperativ
-

Sual: İş müddəti dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☒ məhsul istehsalı prosesinin əmək fəaliyyətinin təsiri altında olduğu vaxt
 - ☐ işə gəlmə vaxtı
 - ☐ işdən getmə vaxtı
 - ☐ geniş təkrar istehsalın bütün mərhələləri
 - ☐ elmi-texniki tərəqqinin iş müddətinə təsiri
-

Sual: İstehsal dövrü dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☐ istehsal olunan məhsul
 - ☒ iş müddəti nəzərə almaqla məhsul istehsalı prosesində olduğu müddət
 - ☐ istehlak olunan məhsul
 - ☐ geniş təkrar istehsalın bütün mərhələləri
 - ☐ elmi-texniki tərəqqinin ən yeni nailiyyətlərinin istehsalat tətbiq edilməsi
-

Sual: Təsərrüfat formalarının birinin digərinə çevrilməsi necə həyata keçirilir? (Çəki: 1)

- ☒ ölkə qanunvericiliyinə uyğun olaraq
 - ☐ Vergilər Nazirliyinin göstərişlərinə uyğun olaraq
 - ☐ bələdiyyələrin göstərişlərinə uyğun olaraq
 - ☐ təsərrüfat sahiblərinin göstərişlərinə uyğun olaraq
 - ☐ İqtisadi İnkişaf Nazirliyinin göstərişinə uyğun olaraq
-

Sual: Kəndli (fermer) dedikdə nə nəzərdə tutulur? (Çəki: 1)

- ☒ k/t-ı məhsulu istehsal edən xüsusi k/t-ı müəssisəsi nəzərdə tutulur
- ☐ kolxoz və sovxozlar nəzərdə tutulur

- ☐ yardımçı təsərrüfatlar nəzərdə tutulur
 - ☐ ailə təsərrüfatları nəzərdə tutulur
 - ☐ səhmdar cəmiyyəti nəzərdə tutulur
-

Sual: Bazarın hansı əlamətləri və meyarları var? (Çəki: 1)

- ☒ təsərrüfat subyektləri, istehsalçılar ilə istehlakçılar arasında iqtisadi əlaqələrin olması, istehsalçılar arasında rəqabətin mövcud olması, iqtisadi subyektlər arasında təsərrüfat əlaqələrinin yaranması
 - ☐ istehsalın differensiallaşdırılması hesabına istehsal quruluşunun təkmilləşdirilməsi, kredit-pul sisteminin sağlamlaşdırılması və inflyasiyanın artımının qarşısının alınması
 - ☐ istehsalın sahə quruluşunun dəyişdirilməsi hesabına iqtisadiyyatda bəzi məhsulların qıtlığının aradan qaldırılması
 - ☐ sərbəst iqtisadi zonaların yaradılması
 - ☐ sahibkarlıq fəaliyyətinin gücləndirilməsi
-

Sual: Bazar münasibətlərinin inkişaf etdirilməsində birinci qrup amillərə nə aid edilir? (Çəki: 1)

- ☐ mülkiyyətin çoxnövzlülüyünə və müxtəlif təsərrüfat formalarına keçməsi; kredit-pul sisteminin sağlamlaşdırılması və inflyasiyanın artımının qarşısının alınması
 - ☐ istehsalın sahə quruluşunun dəyişdirilməsi hesabına iqtisadiyyatda bəzi məhsulların qıtlığının aradan qaldırılması
 - ☒ istehsalın iqtisadi metodlarla idarə edilməsinə keçirilməsi; sahibkarlıq fəaliyyətinin gücləndirilməsi; sərbəst şəkildə istehsal əlaqələrinin yaradılması və s.
 - ☐ sərbəst iqtisadi zonaların yaradılması
 - ☐ kredit-pul sisteminin sağlamlaşdırılması və inflyasiyanın artımının qarşısının alınması; istehsalın sahə quruluşunun dəyişdirilməsi hesabına iqtisadiyyatda bəzi məhsulların qıtlığının aradan qaldırılması və s.
-

Sual: Bazar münasibətləri şəraitində bazar hansı funksiyaları yerinə yetirir? (Çəki: 1)

- ☒ istehsalla istehlakın əlaqələndirilməsi, tənzimləmə, istehsalın yüksək səmərəliliyinin təmin edilməsi və istehsalçılarla istehlakçıların iqtisadi mənafeələrinin əlaqələndirilməsi funksiyalarını
 - ☐ kredit-pul sisteminin sağlamlaşdırılması və inflyasiyanın artımının qarşısının alınması funksiyalarını
 - ☐ istehsalın sahə quruluşunun dəyişdirilməsi hesabına iqtisadiyyatda bəzi məhsulların qıtlığının aradan qaldırılması funksiyasını
 - ☐ mülkiyyətin çoxnövzlülüyünə və müxtəlif təsərrüfat formalarına keçməsi; kredit-pul sisteminin sağlamlaşdırılması və inflyasiyanın artımının qarşısının alınması funksiyalarını
 - ☐ sahibkarlıq fəaliyyətinin gücləndirilməsi; sərbəst şəkildə istehsal əlaqələrinin yaradılması funksiyalarını
-

Sual: Aqrar bazarın dövlət tənzimlənməsi hansı əsaslar üzrə qruplaşır? (Çəki: 1)

- ☒ xarici ticarət, kəndin inkişafı, əmtəə mühitin mühafizəsi, aqrar əmtəə istehsalçılarının və ümumilikdə aqrar sferanın gəlirlərinin formalaşması ilə bağlı əsaslar
- ☐ əsas növ ərzaq və xalq istehlakı məhsulları istehsal edilən sahələrin intensiv inkişafının təmin edilməsi ilə bağlı əsaslar
- ☐ əmtəəlik məhsulun satışından daxil olan vəsaitin artırılması ilə bağlı əsaslar

- ☐ əmtəə istehsalçılarının gəlirlərini geniş təkrar istehsalın təmin olunması səviyyəsinə çatdırılması üçün dövlət tərəfindən köməklik göstərilməsi ilə bağlı əsaslar
 - ☐ məhsul istehsal xərclərinin aşağı salınması və aqrar sferada struktur siyasət ilə bağlı əsaslar
-

Sual: Aqrar bazarın dövlət tənzimlənməsinin başlıca vəzifələri: (Çəki: 1)

- ☒ ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə yeyinti məhsullarının istehsalı daxili mənbələr hesabına həyata keçirilməli, ETT-nin nailiyyətlərindən geniş istifadə olunması və istehsalın səmərəliliyinin yüksəldilməsi üçün şərait yaradılması
 - ☐ istehsalla istehlakın əlaqələndirilməsi, tənzimləmə, istehsalın yüksək səmərəliliyinin təmin edilməsi və istehsalçılarla istehlakçıların iqtisadi mənafeələrinin əlaqələndirilməsi
 - ☐ əsas növ ərzaq və xalq istehlakı məhsulları istehsal edilən sahələrin intensiv inkişafının təmin edilməsi
 - ☐ istehsalın sahə quruluşunun dəyişdirilməsi hesabına iqtisadiyyatda bəzi məhsulların qıtlığının aradan qaldırılması
 - ☐ məhsul istehsal xərclərinin aşağı salınması tədbirləri
-

Sual: Aqrar bazarın dövlət tərəfindən dolayı və ya qeyri-müstəqil tənzimlənməsi hansı vasitələrlə həyata keçirilir? (Çəki: 1)

- ☒ əmtəəlik məhsulun satışından daxil olan vəsaitin artırılması, məhsullarının dövlət tədarükü, istehsalın rentabelliyyəsinin yüksəldilməsi, istehsalçıların qiymət subsidiyaları, istehsal xərclərinin aşağı salınması tədbirləri
 - ☐ istehsalla istehlakın əlaqələndirilməsi, tənzimləmə, istehsalın yüksək səmərəliliyinin təmin edilməsi və istehsalçılarla istehlakçıların iqtisadi mənafeələrinin əlaqələndirilməsi tədbirləri
 - ☐ ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə yeyinti məhsullarının istehsalının daxili mənbələr hesabına həyata keçirilməsi tədbirləri
 - ☐ istehsalın sahə quruluşunun dəyişdirilməsi hesabına iqtisadiyyatda bəzi məhsulların qıtlığının aradan qaldırılması tədbirləri
 - ☐ məhsul istehsal xərclərinin aşağı salınması və aqrar sferada struktur siyasət ilə bağlı tədbirlər
-

Sual: Aqrar bazarın qorunmasını özündə əks etdirən dövlətin aqrar siyasətinin birinci mərhələsi özündə nəyi əks etdirir? (Çəki: 1)

- ☐ aqrar sferanın tənzimlənməsinin təkmil maliyyə mexanizmi formalaşdırılır
 - ☐ aqrar bazar iştirakçıları təbii fəlakət və digər əvvəlcədən proqnozlaşdırıla bilməyən təsirlərdən etibarlı sığortalanır; daxili əmtəə istehsalçılarının iqtisadi maraqları səmərəli və etibarlı şəkildə müdafiə olunur; istehlakçıların vəziyyəti stabil saxlanılır
 - ☐ aqrar bazarda liberallaşdırma aqrar proteksionizmlə əvəz olunur, daxili bazarın qorunması ilə bağlı minimum qarantiyaya malik olan idxal-ixrac gömrük rüsumlarından, kvotalardan və ixrac subsidiyalarından istifadə olunur
 - ☒ aqrar sferada istehsal edilən məhsulların qiymətləri liberallaşdırılır, dövlət sifarişinin həcmi ixtisar olunur, istehsalın həcmi planlaşdırılmasından imtina edilir
 - ☐ istehsalın sahə quruluşunun dəyişdirilməsi hesabına iqtisadiyyatda bəzi məhsulların qıtlığı aradan qaldırılır; sərbəst iqtisadi zonalar yaradılır
-

Sual: Aqrar bazarın qorunmasını özündə əks etdirən dövlətin aqrar siyasətinin ikinci mərhələsi özündə nəyi əks etdirir? (Çəki: 1)

- ☒ aqrar bazarda liberallaşdırma aqrar proteksionizmlə əvəz olunur, daxili bazarın qorunması ilə bağlı minimum qarantiyaya malik olan idxal-ixrac gömrük rüsumlarından, kvotalardan və ixrac subsidiyalarından istifadə olunur
 - ☐ mülkiyyətin çoxnövzlülüynə və müxtəlif təsərrüfat formalarına keçid; istehsalın sahə quruluşunun dəyişdirilməsi hesabına iqtisadiyyatda bəzi məhsulların qıtlığı aradan qaldırılır; sərbəst iqtisadi zonalar yaradılır
 - ☐ aqrar sferanın tənzimlənməsinin təkmil maliyyə mexanizmi formalaşdırılır
 - ☐ aqrar sferada istehsal edilən məhsulların qiymətləri liberallaşdırılır, dövlət sifarişinin həcmi ixtisar olunur, istehsalın həcmnin planlaşdırılmasından imtina edilir
 - ☐ aqrar bazar iştirakçıları təbii fəlakət və digər əvvəlcədən proqnozlaşdırıla bilməyən təsirlərdən etibarlı sığortalanır; daxili əmtəə istehsalçıların iqtisadi maraqları səmərəli və etibarlı şəkildə müdafiə olunur
-

Sual: Müasir dövrdə ASK-nın inkişafının başlıca istiqaməti nədən ibarətdir? (Çəki: 1)

- ☐ torpaqların artırılması
 - ☐ işçilərin çoxaldılması
 - ☐ texniki təmirin gücləndirilməsi
 - ☐ ekstensiv inkişaf
 - ☒ intensiv inkişaf
-

Sual: Məhsul istehsalının artırılmasına torpaqların genişləndirilməsi və obyektlərin artırılması hesabına nail olunması inkişafın hansı istiqamətidir? (Çəki: 1)

- ☐ istehsalın ixtisaslaşması
 - ☐ istehsalın təmərküzləşməsi
 - ☒ ekstensiv
 - ☐ intensiv
 - ☐ məqsədəuyğun
-

Sual: İstehsalın keyfiyyətə dəyişməsi, yenidən qurulması, müasirləşməsi, elmi-texniki tərəqqinin sürətlənməsi istehsalın inkişafının hansı istiqamətini əks etdirir? (Çəki: 1)

- ☐ ekstensiv
 - ☒ intensiv
 - ☐ sosial-iqtisadi
 - ☐ regional
 - ☐ qarışıq inkişaf
-

Sual: ASK-da istehsalın intensiv inkişafı nəyə əsaslanır? (Çəki: 1)

- ☐ istehsal xərcinin azalmasına
 - ☐ əmək sərfinin aşağı salınmasına
 - ☒ əmək və vəsaitin vahid məqsədə cəmləşməsi
 - ☐ kadr hazırlığına
 - ☐ əmək haqqının artırılmasına
-

Sual: ASK-da intensiv inkişaf şəraitində istehsal üsullarının dəyişdirilməsini, texnika və texnologiyanın yaxşılaşmasını nə tələb edir? (Çəki: 1)

- ☐ əməyin təşkili

- ☐ istehsalın strukturu
 - ☒ əmək və vəsait qoyuluşu
 - ☐ satış üsulları
 - ☐ təchizat formaları
-

Sual: Təsərrüfat, müəssisə və kollektivlərin birinin digərinə nisbətən intensivlik səviyyəsinin yuxarı, aşağı, zəif və s. olması nə ilə müəyyən edilir? (Çəki: 1)

- ☐ maya dəyəri ilə
 - ☐ əmək sərfi ilə
 - ☐ istehsal xərci ilə
 - ☐ mexanikləşmə ilə
 - ☒ müqayisə ilə
-

Sual: ASK-da intensivlik səviyyəsini müəyyən edən ümumi və xüsusi təyinatlı müqayisələr hansı formaya malikdir? (Çəki: 1)

- ☐ nisbi
 - ☐ dəyişən
 - ☐ sabit
 - ☒ dəyər və natura
 - ☐ dinamik
-

Sual: Təsərrüfatlarda intensivlik səviyyəsi müəyyən edilərkən hansı təyinatlı müqayisədən istifadə olunur? (Çəki: 1)

- ☐ mütləq
 - ☐ nisbi
 - ☐ dəyişən
 - ☐ sabit
 - ☒ ümumi
-

Sual: Bazar münasibətlərinin formalaşdığı şəraitdə aqrar sferada məhsul istehsalının artımı ilə yanaşı nəyin yüksəldilməsi başlıca vəzifə kimi qarşıda durur? (Çəki: 1)

- ☐ məhsuldarlığın
 - ☐ keyfiyyətin
 - ☒ iqtisadi səmərəliliyin
 - ☐ maya dəyərinin
 - ☐ əmək sərfinin
-

Sual: Aqrar sferada səmərə nəyi əks etdirir? (Çəki: 1)

- ☐ məhsulun çoxalmasını
 - ☒ hər-hansı tədbirin nəticəsini
 - ☐ əmtəəlik məhsulun artmasını
 - ☐ gəlirlərin çoxalmasını
 - ☐ rentabelliliyin yüksəlməsini
-

Sual: Aqrar sferada səmərəlilik nədir? (Çəki: 1)

- ☒ alınan nəticə ilə onu törədən səbəbin nisbəti
 - ☐ əldə edilən gəlirin çoxalması
 - ☐ rentabelliliyin dinamikası
 - ☐ istehsal xərcinin azalması
 - ☐ fondlarla təminatın yaxşılaşması
-

Sual: Aqrar sferada son məhsul nədir? (Çəki: 1)

- ☐ istehsalın dinamik artımı
 - ☒ ümumi məhsulla aralıq məhsulun fərqi
 - ☐ əmtəəlik məhsulun səviyyəsi
 - ☐ məhsulun keyfiyyəti
 - ☐ məhsulun istehlak dəyəri
-

Sual: Aqrar sferada xalis gəlir nədir? (Çəki: 1)

- ☐ rentabellik səviyyəsidir
 - ☒ ümumi məhsulla istehsal xərcinin fərqidir
 - ☐ ümumi məhsulun satılan hissəsidir
 - ☐ son məhsulun əmtəəlik hissəsidir
 - ☐ ümumi xərcin artan hissəsidir
-

Sual: Aqrar sferada istehsal-texnoloji səmərəlilik nədən istifadənin səmərəliliyini əks etdirir? (Çəki: 1)

- ☐ torpaq fondundan
 - ☐ əmək ehtiyatından
 - ☐ əmək haqqından
 - ☐ əmək sərfindən
 - ☒ istehsal resursundan
-

Sual: Aqrar sferada iqtisadi səmərəliliyi əks etdirən ümumiləşdirilmiş göstərici nədir? (Çəki: 1)

- ☐ əmək haqqı
 - ☐ istehsal xərci
 - ☐ mexanikləşmə
 - ☐ məhsuldarlıq
 - ☒ əmək məhsuldarlığı
-

Sual: Aqrar sferada məhsulun əmtəəlik səviyyəsi necə müəyyən edilir? (Çəki: 1)

- ☐ əmtəəlik məhsulun cəmi ilə
 - ☐ əmtəəlik məhsulun qiyməti ilə
 - ☐ əmtəəlik məhsulun dəyəri ilə
 - ☒ əmtəəlik məhsulun ümumi məhsula nisbəti ilə
 - ☐ istehsalın həcmnin artımı ilə
-

Sual: Aqrar sferada idarəetmə nədir və onun əsas funksiyası nədən ibarətdir? (Çəki: 1)

- ☒ işçilərin hərəkətini təmin edər və istiqamətləndirir

- ☐ əmək ehtiyatlarını hərəkətə gətirir
 - ☐ istehsalı səmərəli təşkil edir
 - ☐ istehsalın ixtisaslaşmasına səbəb olur
 - ☐ əməyin stimullaşdırılmasını təmin edir
-

Sual: Aqrar sferanın idarə edilməsi fənninin obyektı nədir? (Çəki: 1)

- ☒ sosial-iqtisadi sistemdir
 - ☐ sosial inkişafdır
 - ☐ iqtisadi yüksəlişdir
 - ☐ texniki təchizatdır
 - ☐ müasir texnologiyadır
-

Sual: Aqrar sahədə regionların, ərazilərin idarə edilməsi nə deməkdir? (Çəki: 1)

- ☐ əməyin idarə olunmasıdır
 - ☐ elmi-texniki tərəqqinin idarə olunmasıdır
 - ☐ bələdiyyələrin idarə olunmasıdır
 - ☒ ictimai istehsalın idarə olunmasıdır
 - ☐ sosial idarəetmə sistemidir
-

Sual: Aqrar sahənin idarə edilməsinin təşkili üçün nəyi nəzərə almaq vacibdir? (Çəki: 1)

- ☐ istehsalın intensivləşməsi
 - ☐ istehsal prosesinin mexanikləşdirilməsi
 - ☐ əməyin təşkili qaydaları
 - ☒ istehsal xüsusiyyətləri
 - ☐ iqtisadi əlaqələr
-

Sual: Aqrar sferada idarəetmə mərhələlərinin formalaşmasına nə təsir göstərir? (Çəki: 1)

- ☐ ixtisaslaşma
 - ☐ inteqrasiya
 - ☐ kooperasiya
 - ☐ təmərküzləşmə
 - ☒ istehsal amilləri
-

Sual: Aqrar sferada iqtisadi münasibətlərin tənzimlənməsi, istehsal-iqtisadi əlaqələr kim tərəfindən idarə olunur? (Çəki: 1)

- ☐ Nazirlik
 - ☐ İcra hakimiyyəti
 - ☐ Bələdiyyələr
 - ☒ tam sərbəst
 - ☐ xidmət sahələri
-

Sual: Aqrar sferada inzibati idarəetmə metodunun iqtisadi idarəetmə metodu ilə əvəzlənməsinə nə şərait yaratmışdır? (Çəki: 1)

- ☐ istehsalın ixtisaslaşması
- ☒ müstəqilliyin təmin olunması

- ☐ pul gəlirlərinin artması
 - ☐ mənfəətin artım sürəti
 - ☐ maddi marağ
-

Sual: İqtisadi idarəetmə metodu nəyin idarə obyektinin fəaliyyətinə təsir vasitəsi ilə həyata keçirilir? (Çəki: 1)

- ☐ mexanikləşmənin
 - ☐ istehsalın texnologiyasının
 - ☒ iqtisadi amillərin
 - ☐ əməyin təşkilinin
 - ☐ istehsala xidmətin
-

Sual: Aqrar iqtisadiyyatda idarəetmə anlayışı necə izah olunur? (tam cavabı seçin) (Çəki: 1)

- ☒ İdarəetmə - elə bir ardıcıl arası kəsilməz bir prosesdir ki, o daxili və xarici şəraitin dəyişməsindən asılı olmayaraq idarəetmə qərarlarının qəbulu və realizə olunmasında işçilərin hərəkətini təmin edir və istiqamətləndirir
 - ☐ İdarəetmə - elə bir müvəqqəti xarakterli prosesdir ki, o daxili və xarici şəraitin dəyişməsindən asılı olmayaraq idarəetmə qərarlarının qəbulu və realizə olunmasında işçilərin hərəkətini təmin edir və istiqamətləndirir
 - ☐ İdarəetmə - arası kəsilməz proses olmaqla yanaşı idarəetmə qərarlarının qəbulunu təmin edir
 - ☐ İdarəetmə - elə bir arası kəsilməz prosesdir ki, işçilərin hərəkətini təmin edir və istiqamətləndirir
 - ☐ İdarəetmə - ümumiyyətlə, aqrar sferanın bütün sahələrində qərarların qəbulu və idarə edilməsini təmin edir
-

Sual: İdarəetmə nəzəriyyəsinə görə canlı aləm hansı komponentlərə ayrılır? (Çəki: 1)

- ☐ cansız və canlı təbiət
 - ☐ cansız təbiət və insan cəmiyyəti
 - ☐ canlı təbiət və insan cəmiyyəti
 - ☒ canlı, cansız təbiət və insan cəmiyyəti
 - ☐ yalnız canlı təbiət
-

Sual: İstehsalın idarə edilməsi dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☒ insanların maddi və mənəvi tələbatını ödəmək üçün məhsul istehsalı edən və xidmət sahələrində çalışan insanların fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi başa düşülür
 - ☐ insanların maddi tələbatını ödəyən insan fəaliyyətlərinin əlaqələndirilməsi, istiqamətləndirilməsi başa düşülür
 - ☐ istehsal sahəsində xidmətlərin göstərilməsinin təmin edilməsidir
 - ☐ insanların maddi, mənəvi, əxlaqi tələbatlarını ödəmək üçün məhsul istehsal edən və xidmət sahələrində çalışan insanların fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi başa düşülür
 - ☐ aqrar sferanın bütün sahələrində qərarların qəbulu və idarə edilməsi
-

Sual: İstehsalın idarə edilməsi öz məqsədinin tətbiqini nədə tapır? (Çəki: 1)

- ☒ məqsədlərin tərtibi və icrasında
 - ☐ məqsədlərin icrasında
 - ☐ məqsədlərin tərtibində
 - ☐ məqsədlərin planlaşdırılmasında
 - ☐ məqsədlərin müəyyən edilməsində
-

Sual: Müasir şəraitdə istehsalın idarə edilməsi nə ilə daha çox bağlı olur? (Çəki: 1)

- ☒ adamların idarə edilməsi
 - ☐ avadanlıqlardan səmərəli istifadə edilməsi
 - ☐ istehsal şəraitin daha da yaxşılaşdırılması
 - ☐ məhsuldar qüvvələrin inkişafı ilə
 - ☐ məcmu ictimai məhsulun yaradılması ilə
-

Sual: İstehsalın sosial-iqtisadi sistem olması nə ilə müəyyənləşir? (Çəki: 1)

- ☐ milli gəlirin yaradılması ilə
 - ☐ məhsuldar qüvvələrin inkişafı ilə
 - ☒ insanlar tərəfindən həyata keçirilməsi ilə
 - ☐ məcmu ictimai məhsulun yaradılması ilə
 - ☐ avadanlıqlardan səmərəli istifadə edilməsi ilə
-

Sual: Mürəkkəb və dinamik inkişaf edən sosial-iqtisadi sistemlərə aiddir: (Çəki: 1)

- ☒ regionlar, dövlət təsərrüfatları, sahibkarlığın formaları, kəndli təsərrüfatları
 - ☐ bələdiyyələr
 - ☐ xüsusi təsərrüfatlar, bələdiyyələr
 - ☐ kooperativlər, səhmdar cəmiyyətləri
 - ☐ ailə təsərrüfatları, dövlət təsərrüfatları
-

Sual: Aqrar sferada sahələr üzrə intensivləşmə səviyyəsi müəyyən edilərkən hansı göstəricilərdən istifadə olunur? (Çəki: 1)

- ☐ enerji ilə təmin olunma
 - ☐ mineral və üzvü gübrələrdən istifadə
 - ☐ mütərəqqi texnologiyanın tətbiqi
 - ☐ bitkilərin növ tərkibi, torpağın meliorasiyası
 - ☒ bunların hamısı
-

BÖLMƏ: MAKROIQTISADIYYAT

Ad	Makroiqtisadiyyat
Suallardan	120
Maksimal faiz	120
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	5 %

Sual: Milli iqtisadiyyatın əsas məqsədləri: (Çəki: 1)

- ☐ məşğulluq, işsizliyin ləğv edilməsi, ticarət balansının sabitliyi
 - ☐ iqtisadi artım, işsizliyin ləğv edilməsi, ticarət balansının tarazlığı, sosial ədalət
 - ☒ iqtisadi artım, məşğulluğun təmin olunması, qiymətlərin sabitlik səviyyəsi, iqtisadi səmərəlilik, tədiyyə balansının tarazlığı, cəmiyyətdə sosial ədalət
 - ☐ iqtisadi səmərəlilik, idxal-ixrac balansının sabitliyi, sosial ədalət, beynəlxalq dünya təsərrüfatına inteqrasiya
 - ☐ iqtisadi inteqrasiya, milli iqtisadi sabitlik, işsizliyin ləğv edilməsi, xidmət sahələrinin inkişafı
-

Sual: İctimai təkrar istehsalın formaları: (Çəki: 1)

- ☒ sadə, geniş, konyukturalı və tənəzzüllü geniş təkrar istehsal
 - ☐ sadə və geniş təkrar istehsal
 - ☐ tənəzzüllü və konyukturalı təkrar istehsal
 - ☐ konyukturalı sadə və geniş təkrar istehsal
 - ☐ tənəzzüllü sadə və geniş təkrar istehsal
-

Sual: İnvestisiya həcmi ilə ÜDM-in tempinin dəyişməsi arasında nisbət: (Çəki: 1)

- ☐ multiplikator
 - ☐ qiymət indeksi
 - ☒ akselerator
 - ☐ gəlirin ümumi səviyyəsi
 - ☐ investisiya riski
-

Sual: İqtisadi artımın əsas məqsədi: (Çəki: 1)

- ☒ əhalinin maddi rifahının yüksəldilməsi, iqtisadi təhlükəsizliyin təmin olunması
 - ☐ iqtisadi artımı keyfiyyətə yaxşılaşdırmaq
 - ☐ investisiyanın həcmnin artırılması
 - ☐ insan kapitalının investisiyalaşdırılması
 - ☐ sərbəst vaxtın və investisiyanın artırılması
-

Sual: Əhali gəlirləri: (Çəki: 1)

- ☒ milli gəlirin pul, məhsul və xidmətlər şəklində ev təsərrüfatlarının sərəncamına keçən hissədir
 - ☐ əmək haqqından ibarətdir
 - ☐ pul gəlirlərindən ibarətdir
 - ☐ nominal və real gəlirlərdən ibarətdir
 - ☐ natural gəlirlərdən ibarətdir
-

Sual: Məhsul artımı ilə kapital artımı arasında olan nisbəti xarakterizə edən göstərici: (Çəki: 1)

- ☐ koeffisient
- ☒ akselerator
- ☐ multiplikator
- ☐ funksiya

☐ asılılıq

Sual: Əmanətin (yığımın) həcminə təsir edən amillər: (Çəki: 1)

- ☒ gəlirin həcmi, istehlakın həcmi, faiz norması, psixoloji amil
 - ☐ gəlirin həcmi və yığıma gedən hissəsi
 - ☐ faiz norması, istehlakın və yığımın həcmi
 - ☐ heç biri düz deyil
 - ☐ hamısı düzdür
-

Sual: İstehlakın həcminə təsir edən amillər: (Çəki: 1)

- ☐ psixoloji amil, alıcının zövqü
 - ☒ gəlirlərin səviyyəsi, qiymətlərin səviyyəsi, psixoloji amil
 - ☐ gəlirlərin səviyyəsi, alıcının zövqü, qiymət
 - ☐ qiymətlərin səviyyəsi, alıcının zövqü
 - ☐ psixoloji amil, yığımın həcmi
-

Sual: Aşağıdakılardan hansılar yüksəliş fazasının əlamətlərinə daxil deyil? (Çəki: 1)

- ☐ qiymətlərin aşağı düşməsi
 - ☐ işçi qüvvəsinə tələbin artması
 - ☐ texniki resurslardan istifadənin sabitləşməsi
 - ☐ iqtisadi kapital qoyuluşlarının çoxalması
 - ☒ qiymətlərin aşağı düşməsi, işçi qüvvəsinə tələbin artması
-

Sual: Bütün makroiqtisadi göstəricilər dəyişikliyə uğrayır və işgüzar aktivliyin dəyişməsi iqtisadiyyatın bütün bölmə və sahələrini əhatə edir: (Çəki: 1)

- ☐ qeyri-tsiklik dəyişikliklər
 - ☐ firma səviyyəsində dəyişikliklər
 - ☒ tsiklik dəyişikliklər
 - ☐ bir sahədə olan dəyişikliklər
 - ☐ antitsiklik dəyişikliklər
-

Sual: Qiymət artımı və işsizlik dinamikası arasında qrafik asılılıq: (Çəki: 1)

- ☐ Laffer əyrisi
 - ☒ Filips əyrisi
 - ☐ Lorens əyrisi
 - ☐ Valras əyrisi
 - ☐ Engel əyrisi
-

Sual: İşsizliyin iş qüvvəsinə faizlə olan nisbəti: (Çəki: 1)

- ☐ işsizliyin kəmiyyəti
- ☐ işsizliyin əyrisi
- ☐ işsizliyin səviyyəsi
- ☐ işsizlik
- ☒ işsizlik norması

Sual: "Səmərəli gözləmə" nəzəriyyəsi hansı iqtisadi siyasəti nəzərdə tutmur? (Çəki: 1)

- ☐ makro və mikro iqtisadi əlaqələndirməni
 - ☐ iqtisadi siyasətin nəticəsinin dəyişməsinə
 - ☐ gözləmənin mümkün təsirini
 - ☐ dövlətin iqtisadiyyata məhdud müdaxiləsini
 - ☒ məşğulluğun tənzimlənməsini
-

Sual: Tam məşğulluq nə deməkdir? (Çəki: 1)

- ☐ bütün əmək qabiliyyətli əhali işlə təmin edilmişdir
 - ☒ əmək qabiliyyəti olan və işləmək istəyən hər bir şəxs işlə təmin olunmuşdur
 - ☐ ölkədə işsizliyin olmadığı bir dövr
 - ☐ yuxarıda göstəricilərin hamısı doğrudur
 - ☐ yuxarıda göstərilənlərin heç biri doğru deyil
-

Sual: İnflyasiya tempini hesablamaq üçün hansı qiymət indeksi daha xarakterikdir? (Çəki: 1)

- ☐ istehsal vasitələri indeksi
 - ☐ istehlak vasitələri indeksi
 - ☒ real ümumi məhsul indeksi
 - ☐ hamısı düzdür
 - ☐ heç biri doğru deyil
-

Sual: Maliyyə münasibətləri nəyi əks etdirir? (Çəki: 1)

- ☐ dövlətlə müəssisələr arasında pul vəsaitlərinin bölgüsü münasibətlərini
 - ☒ pul vəsaitləri fondunun yaradılması, bölgüsü və istifadəsi münasibətlərini
 - ☐ dövlət büdcəsinin gəlirləri və xərcləri arasında olan münasibətləri
 - ☐ müəssisələrin pul vəsaitlərinin yaradılması üzrə münasibətləri
 - ☐ pul vəsaitlərinin dövlətlə vətəndaşları arasında bölgüsü
-

Sual: Fiskal siyasət nə deməkdir? (Çəki: 1)

- ☐ məcmu tələb və məcmu təklifin tənzimlənməsi
 - ☒ büdcə gəlirləri və xərclərinin tənzimlənməsi siyasəti
 - ☐ vergi dərəcələrinin tənzimlənməsi siyasəti
 - ☐ büdcə xərclərinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi siyasəti
 - ☐ vergilərin məhdudlaşdırıcı rolu
-

Sual: Vergilərin qalxması zamanı nə baş verir? (Çəki: 1)

- ☐ məcmu tələb azalır
 - ☐ məcmu təklif azalır
 - ☒ məcmu tələb və təklif azalır
 - ☐ məcmu tələb və təklif artır
 - ☐ məcmu təklif artır
-

Sual: Aşağıdakı hansı vergi növü birbaşa vergiyə aid deyil? (Çəki: 1)

- ☐ gəlir vergisi
 - ☒ əlavə dəyər vergisi
 - ☐ fiziki şəxslərdən gəlir vergisi
 - ☐ mənfəət vergisi
 - ☐ əmlak vergisi
-

Sual: Pula olan tələb və pul təklifinin qarşılıqlı fəaliyyəti nəticəsində faiz dərəcəsinin (pulun "qiymətinin") müəyyən edildiyi bazar: (Çəki: 1)

- ☐ pul tədavülü
 - ☐ pul bazarı
 - ☐ pul kütləsi
 - ☐ pul sistemi
 - ☒ pul bazası
-

Sual: Aşağıdakılardan hansı kreditin mənbəyinə aid deyil? (Çəki: 1)

- ☐ amortizasiya yığımları
 - ☐ büdcə sisteminin vəsaitləri
 - ☐ əhəlinin gəlirləri və yığımları
 - ☒ müəssisələrin hesablaşma hesabındakı vəsait
 - ☐ hamısı aiddir
-

Sual: Faiz dərəcəsi hansı hallarda 0 olur? (Çəki: 1)

- ☒ durğunluq dövründə
 - ☐ böhran zamanı
 - ☐ yüksəlişin ilk dövründə
 - ☐ eniş dövründə
 - ☐ enişin sonu yüksəlişin başlanğıcında
-

Sual: Makroiqtisadi sabitliyin məqsədi: (Çəki: 1)

- ☐ istehsalı genişləndirmək
 - ☐ işsizliyin səviyyəsini sabit saxlamaq
 - ☒ MG-in artımı, işsizliyin saxlanması, xalis ixrac və qiymət səviyyəsi
 - ☐ idxala üstünlük vermək
 - ☐ idxalla ixrac balansını sabitləşdirmək
-

Sual: Məhsulun qiymətinin müəyyən miqdar dəyişməsi nəticəsində ona olan tələbin hansı miqdarda dəyişməsi nəyi göstərir? (Çəki: 1)

- ☐ tələb elastikliyi
 - ☐ təklif elastikliyi
 - ☒ tələbin qiymətlə bağlı elastikliyi
 - ☐ təklifin qiymətlə bağlı elastikliyi
 - ☐ qiymət elastikliyi
-

Sual: Pul-kredit (monetar) siyasətinin reallaşdırma metodları: (Çəki: 1)

- ☐ likvidlilik və risk metodu
 - ☐ ümumi və normativ metod
 - ☒ ümumi və selektiv metodlar
 - ☐ selektiv və normativ metodlar
 - ☐ risk və normativ metodu
-

Sual: İnsan inkişafı indeksini müəyyən edən göstəricilər sistemi: (Çəki: 1)

- ☐ adambaşına düşən ümumi daxili məhsul
 - ☐ adambaşına düşən ümumi daxili məhsul, gözlənilən ömür uzunluğu
 - ☒ adambaşına düşən ümumi daxili məhsul, gözlənilən ömür uzunluğu, təhsilin səviyyəsi
 - ☐ adambaşına düşən ümumi daxili məhsul, təhsilin səviyyəsi
 - ☐ gözlənilən gəlir, təhsil
-

Sual: Renta, netto-faiz, dividendlər bu: (Çəki: 1)

- ☐ məşğulluqdan gəlir
 - ☐ real gəlir
 - ☐ transfert gəlirləri
 - ☐ nominal gəlirlər
 - ☒ mülkiyyətdən gəlir
-

Sual: Cəmiyyətin bir hissəsinin iqtisadi vəziyyəti, mövcud cəmiyyətin yaşayış vasitələrinin minimum normalarının olmaması: (Çəki: 1)

- ☐ aşağı həyat səviyyəsi
 - ☐ yoxsulluğun ən aşağı həddi
 - ☐ yoxsulluğun mütləq həddi
 - ☐ yoxsulluğun nisbi həddi
 - ☒ yoxsulluq
-

Sual: İqtisadi təhlükəsizliyin formaları: (Çəki: 1)

- ☐ siyasi təhlükəsizlik
 - ☐ iqtisadi və geopolitik təhlükəsizlik
 - ☐ geopolitik və xarici təhlükəsizlik
 - ☒ daxili və xarici təhlükəsizlik
 - ☐ geopolitik və daxili təhlükəsizlik
-

Sual: İqtisadi təhlükəsizliyin vacib elementləri: (Çəki: 1)

- ☐ iqtisadi müstəqillik və müdafiə qabiliyyətlilik
 - ☐ iqtisadi müstəqillik və iqtisadi təhlükəsizlik
 - ☐ sabitlik, müstəqillik və müdafiə qabiliyyəti
 - ☒ iqtisadi müstəqillik, milli iqtisadiyyatın sabitliyi, inkişaf və tərəqqi etmək
 - ☐ A+B düzdür
-

Sual: Klassik məktəbin iqtisadiyyatın tənzimlənməsi haqqında təlimi nəyə əsaslanır? (Çəki: 1)

- ☒ iqtisadiyyatın öz-özünü tənzimləməsi
 - ☐ dövlət tərəfindən iqtisadiyyatın idarə edilməsi
 - ☐ fiskal
 - ☐ pul-kredit
 - ☐ sosial sahənin
-

Sual: C.M.Keynsin fikrinə görə: (Çəki: 1)

- ☐ pul təkrar istehsalın müstəqil amilidir
 - ☐ təklif müvafiq tələb yaradır
 - ☐ doğumun yüksək tempi əhali artıqlığı yaradır
 - ☐ böhranlar stimullaşdırıcı rol oynayır
 - ☒ dövlətin iqtisadiyyata müdaxiləsi zəruridir
-

Sual: Dövlət xərcləri və vergi ilə bağlı tənzimləmə sistemi: (Çəki: 1)

- ☐ maliyyə siyasəti
 - ☒ fiskal siyasət
 - ☐ pul-kredit siyasəti
 - ☐ dövlət siyasəti
 - ☐ iqtisadi tənzimləmə siyasəti
-

Sual: BMT-nin metodikası üzrə dünya ölkələrinin təsnifat göstəricilərindən biri: (Çəki: 1)

- ☒ insan potensialının inkişafına görə ömür müddəti
 - ☐ coğrafi amillər
 - ☐ ixrac həcmi
 - ☐ xarici borcun səviyyəsi
 - ☐ ümumi iqtisadi müvazinətin təmin olunması
-

Sual: Ölkənin xalis ixracı, yeni cari əməliyyatlar üzrə müsbət saldo göstərir ki: (Çəki: 1)

- ☒ ölkə xarici ölkələrdə investisiyaların artırır
 - ☐ ölkə xarici investisiya qoyuluşunu planlaşdırır
 - ☐ ölkə xarici ölkəyə investisiya qoyuluşunu azaldıb
 - ☐ ölkə xarici ölkəyə veriləcək kredit faizini artırır
 - ☐ ölkəni xaricdən alacağı kredit faizi təmin etmir
-

Sual: Ölkənin xalis ixracı, yeni cari əməliyyatlar üzrə mənfi saldo göstərir ki: (Çəki: 1)

- ☒ ölkədə xarici investisiyalar artmışdır
 - ☐ ölkədə xarici investisiyalar azalmışdır
 - ☐ ölkə xarici investisiyaları planlaşdırır
 - ☐ ölkənin xarici investisiyalardan əldə etdiyi gəlir
 - ☐ ölkə xarici investisiyalardan imtina edir
-

Sual: Açıq iqtisadiyyatda stabilləşmə siyasətinin strateji məqsədi: (Çəki: 1)

- ☐ cari ödənişlərin qalığı – xalis ixrac
- ☐ statistik hesabat – satış və maliyyə əməliyyatları

- ☐ idxal-ixracın tarazlığı
 - ☒ “ikili tarazlığı” əldə etmək tam məşğulluq şəraitində ümumi tarazlıq
 - ☐ əmtəə və xidmətlərin beynəlxalq mübadiləsi
-

Sual: Pul sisteminin tərkib hissəsini nə təşkil edir? (Çəki: 1)

- ☐ pul vahidi
 - ☐ kredit sistemi
 - ☐ milli maliyyə sistemi
 - ☒ milli valyuta sistemi
 - ☐ milli maliyyə-kredit sistemi
-

Sual: Beynəlxalq əmək bölgüsünün ən mühüm formaları və əsas elementləri: (Çəki: 1)

- ☐ təmərküzləşmə
 - ☒ ixtisaslaşma və kooperasiyalaşdırma
 - ☐ mərkəzləşmə və ixtisaslaşma
 - ☐ kooperasiyalaşdırma və mərkəzləşmə
 - ☐ təmərküzləşmə və mərkəzləşmə
-

Sual: Müxtəlif ölkələrin milli təsərrüfatlarının əməkdaşlıq etmək yolu ilə onların ya tam və yaxud qismən vahid hala salınması: (Çəki: 1)

- ☐ iqtisadi sistem
 - ☐ iqtisadi tənzimlənmə
 - ☐ iqtisadi mühit
 - ☒ iqtisadi integrasiya
 - ☐ iqtisadi stimullaşdırma
-

Sual: Dünya təsərrüfatının strukturuna bunlardan hansı daxildir? (Çəki: 1)

- ☒ transmilli korporasiyalar
 - ☐ mülkiyyətin iqtisadi reallaşması
 - ☐ elmi-texniki tərəqqinin sürətli inkişafı
 - ☐ tədiyyə balansının təmin olunması
 - ☐ məhsuldar qüvvələrlə istehsal münasibətləri arasında olan ziddiyyətlərin həlli
-

Sual: Ümumi daxili məhsul hansı qiymətlərlə ölçülür? (Çəki: 1)

- ☐ müqayisəli qiymətlər ilə
 - ☐ istehsalçı qiymətləri ilə
 - ☒ bazar qiymətləri ilə
 - ☐ istehlakçı qiymətləri ilə
 - ☐ istehsalçı və istehlakçı qiyməti ilə
-

Sual: Aşağıdakı göstəricilərdən hansılar makroiqtisadiyyata aiddir? (Çəki: 1)

- ☒ son bir ildə ölkədə inflyasiyanın səviyyəsi 2% təşkil etmişdir
- ☐ keçən tədris ilində ADİU-ya 1500 nəfər tələbə qəbul olunub
- ☐ 2001-ci ildə AR Dövlət neft şirkəti tərəfindən 8 mln. ton xam neft istehsal olunub

- ☐ bu il Bakı şəhərinin Yasamal rayonunda 500 yeni iş yeri açılıb
 - ☐ rentabellik səviyyəsinin yüksəlməsi
-

Sual: Makroiqtisadi səviyyədə infrastrukturun formaları: (Çəki: 1)

- ☒ istehsal və sosial infrastruktur
 - ☐ iqtisadi infrastruktur
 - ☐ sosial infrastruktur
 - ☐ istehsal infrastruktur
 - ☐ yarmarka və əmtəə bazarı
-

Sual: İqtisadi sistem nəzəriyyəsi kim tərəfindən işlənilir? (Çəki: 1)

- ☐ U.Rostou
 - ☒ K.Marks
 - ☐ P.Samuelson
 - ☐ E.Sluçkim
 - ☐ A.Marşal
-

Sual: Azərbaycanda neçənci ildən ÜDM və ÜMM hesablanmasına keçilmişdir? (Çəki: 1)

- ☒ 1988
 - ☐ 1987
 - ☐ 1989
 - ☐ 1986
 - ☐ 2000
-

Sual: Konkret əmtəə bazarında deyil bütün bazarlarda qiymətin hər bir mümkün səviyyəsində fərdi istehsalçılar, müəssisələr və hökumət tərəfindən təklif edilən əmtəə və xidmətlərin məcmuu: (Çəki: 1)

- ☐ məcmu tələb
 - ☒ məcmu təklif
 - ☐ məcmu tələbat
 - ☐ məcmu tələb və təklif
 - ☐ məcmu tələb və tələbat
-

Sual: Hər bir ölkənin milli sərhədləri çərçivəsində təşəkkül tapmış iqtisadiyyat: (Çəki: 1)

- ☐ açıq iqtisadiyyat
 - ☒ milli iqtisadiyyat
 - ☐ qapalı iqtisadiyyat
 - ☐ mezoiktisadiyyat
 - ☐ mikroiktisadiyyat
-

Sual: iqtisadiyyatın iqtisadi və siyasi müstəqillik səviyyəsinə görə formaları: (Çəki: 1)

- ☒ asılı və müstəqil milli iqtisadiyyat
- ☐ açıq və qapalı milli iqtisadiyyat
- ☐ zəif inkişaf etmiş və inkişaf etmiş milli iqtisadiyyat
- ☐ sənaye yönümlü və aqrar yönümlü milli iqtisadiyyat

- ☐ qapalı və asılı milli iqtisadiyyat
-

Sual: Müəyyən bir dövr ərzində cəmiyyətin yaratdığı maddi nemətlərin məcmu dəyəri: (Çəki: 1)

- ☒ ümumi ictimai məhsul
 - ☐ ümumi milli məhsul
 - ☐ ümumi daxili məhsul
 - ☐ ümumi daxili investisiya
 - ☐ ümumi gəlir
-

Sual: Əmtəələrin satışından əldə edilən pul vəsaiti ilə həmin əmtəələrin satın alınma qiymətlərinin cəmi arasındakı fərq: (Çəki: 1)

- ☒ ümumi gəlir
 - ☐ ümumi tələbat
 - ☐ ümumi satış həcmi
 - ☐ ümumi məhsul
 - ☐ ümumi xərc
-

Sual: İctimai təkrar istehsalın ilkin şərti və maddi əsası: (Çəki: 1)

- ☐ ailənin gəlirlərinin səviyyəsi
 - ☒ məcmu ictimai məhsulun reallaşması
 - ☐ ölkənin iqtisadi problemləri
 - ☐ milli gəlirin formalaşması
 - ☐ ümumi milli məhsulun artımı
-

Sual: İstehsal funksiyası nə deməkdir? (Çəki: 1)

- ☒ əmək və kapital məsrəflərinin məhsulun həcminə təsiri
 - ☐ inflyasiya və işsizliyin qarşılıqlı əlaqəsi
 - ☐ ÜDM və milli gəlirin nominal həcmi
 - ☐ xalis milli məhsulun istehsalı amilləri
 - ☐ ÜMM-un nominal həcmi
-

Sual: Təkrar istehsal nəzəriyyəsinin müəllifi kimdir? (Çəki: 1)

- ☐ U.Petti
 - ☐ K.Marks
 - ☐ F.Akvinski
 - ☒ F.Kene
 - ☐ A.Smit
-

Sual: Xammal resursları hansı qrupa bölünür: (Çəki: 1)

- ☒ tükənən və yeniləşən resurslara
- ☐ tükənməz resurslara
- ☐ tükənməz və təkrar istehsal olunan resurslara
- ☐ təkrar istehsal olunan və bərpa olunan resurslara
- ☐ tükənən və təkrar istehsal olunan resurslara

Sual: Ölkənin milli məhsulunun və milli gəlirinin xeyli hissəsi əsasən nəyin hesabına əldə olunur: (Çəki: 1)

- ☒ əsas kapitalın həcmi və əsaslı vəsait qoyuluşunun yüksəlməsi hesabına
 - ☐ dövriyyə vəsaitinin həcmi ilə amortizasiya vəsaiti hesabına
 - ☐ amortizasiya vəsaiti ilə əsas kapital hesabına
 - ☐ əsas kapital ilə dövriyyə vəsaiti hesabına
 - ☐ amortizasiya norması ilə dövriyyə kapitalının hesabına
-

Sual: İstehsal proseslərinin daimi bərpası və təkrarlanması: (Çəki: 1)

- ☒ təkrar istehsal
 - ☐ fərdi təkrar istehsal
 - ☐ sadə təkrar istehsal
 - ☐ geniş təkrar istehsal
 - ☐ üç bənd düzdür
-

Sual: İstehsalın dəyərəcə əvvəlki həcmdə təkrarlanması: (Çəki: 1)

- ☐ geniş təkrar istehsal
 - ☒ sadə təkrar istehsal
 - ☐ konyukturlu təkrar istehsal
 - ☐ tənəzzüllü təkrar istehsal
 - ☐ fərdi təkrar istehsal
-

Sual: Ümumi daxil məhsul nə deməkdir? (Çəki: 1)

- ☐ bütün istehsal edilən əmtəə və xidmətlərin cəmi
 - ☐ bütün satılmış əmtəə və xidmətlərin həcmi
 - ☒ istehlak üçün nəzərdə tutulmuş bütün hazır məhsulların kəmiyyəti
 - ☐ bütün son məhsul və xidmətlərin bazar dəyəri
 - ☐ B və C doğru deyil
-

Sual: Məcmu təklif aşağıdakılardan hansına bərabərdir? (Çəki: 1)

- ☐ bazara çıxarılan bütün məhsulların dəyərinə
 - ☐ bazara çıxan məhsulların nominal həcminə
 - ☒ ÜMD-in potensial həcminə
 - ☐ xalis milli məhsulun real həcminə
 - ☐ ÜMM həcminə
-

Sual: Aşağıdakılardan hansılar ÜDM-in xərclərə görə hesablanmasında nəzərə alınmır? (Çəki: 1)

- ☐ investisiya xərcləri
- ☐ dividendlər
- ☐ dövlət xərcləri
- ☒ amortizasiya
- ☐ B+Q

Sual: Aşağıdakılardan hansılar ÜDM-da gəlirlərə görə hesablaşmasında nəzərə alınmamışdır? (Çəki: 1)

- ☐ dolayı vergilər
 - ☒ xalis ixrac
 - ☐ bölünməmiş mənfəət
 - ☐ rentə ödəmələri
 - ☐ birbaşa vergilər
-

Sual: Milli gəlirdən şəxsi gəlirlərə keçərkən hansılar nəzərə alınmır? (Çəki: 1)

- ☐ transfert ödəmələri
 - ☐ müəssisələrdən tutulmuş vergilər
 - ☒ fərdi vergilər
 - ☐ sosial sığorta ödəmələr
 - ☐ dolayı vergilər
-

Sual: Ümumi daxil məhsul hansı qiymətlərlə ölçülür? (Çəki: 1)

- ☐ müqayisəli qiymətlər ilə
 - ☐ istehsalçı qiymətləri ilə
 - ☒ bazar qiymətləri ilə
 - ☐ istehlakçı qiymətləri ilə
 - ☐ istehsalçı və istehlakçı qiyməti ilə
-

Sual: Dövlət əmtəənin tarazlıq qiymətindən aşağı qiymətə satılması haqqında qərar verərsə bu zaman: (Çəki: 1)

- ☒ alıcıların itkisinə nisbətən satıcıların gəlirləri daha çox yüksəlir
 - ☐ əvvəlki miqdarda əmtəə satdıqda satıcı ziyana düşür
 - ☐ istehsalçıların gəliri hökmən artır, istehlakçıların gəliri isə hökmən azalır
 - ☐ istehsalçıların gəliri artır, istehlakçıların gəliri azalır
 - ☐ A və B doğru deyil
-

Sual: Ən ümumi mənada məcmu tələb və məcmu təklif arasında olan iqtisadi tarazlıq nəyi ifadə edir? (Çəki: 1)

- ☐ bazarlarda qiymətlə tələbat arasında olan uyğunluğu
 - ☐ dövlət bölməsi ilə özəl bölmə arasında olan əlaqəni
 - ☒ cəmiyyətdə iqtisadi ehtiyatlar və tələbatlar arasında olan uyğunluğu
 - ☐ cəmiyyətdə sahibkarların mənafeyi ilə dövlətin iqtisadi siyasəti arasında olan qarşılıqlı əlaqəni
 - ☐ C və D doğru deyil
-

Sual: Qiymətlərin dəyişməz səviyyəsində məcmu tələbin dəyişməsinə hansı amillər təsir edir? (Çəki: 1)

- ☐ istehlak yönümlü xərclərdə dəyişikliklər
- ☐ investisiya xərclərində dəyişikliklər

- ☒ xalis ixracda dəyişikliklər
 - ☐ yuxarıdakılar hamısı düzdür
 - ☐ investisiya xərclərində və xalis ixracda dəyişikliklər
-

Sual: Aşağıdakılardan hansılar ÜDM-un gəlirlərə görə hesablaşmasında nəzərə alınmamışdır? (Çəki: 1)

- ☐ dolayı vergilər
 - ☒ xalis ixrac
 - ☐ bölünməmiş mənfəət
 - ☐ rentə ödəmələr
 - ☐ birbaşa vergilər
-

Sual: Milli gəlirdən şəxsi gəlirlərə keçərkən hansılar nəzərə alınmır? (Çəki: 1)

- ☐ transfert ödəmələri
 - ☐ müəssisələrdən tutulmuş vergilər
 - ☒ fərdi vergilər
 - ☐ sosial sığorta ödəmələr
 - ☐ dolayı vergilər
-

Sual: İqtisadi artım nədir? (Çəki: 1)

- ☐ bank faizlərini aşağı salıb, istehsalı genişləndirmək
 - ☐ amortizasiya ayırmaları hesabına istehsalı genişləndirmək
 - ☐ ÜDM-in amillərinin kəmiyyətinin saxlanması
 - ☐ istehsal amillərinin sahələr arasında bölgüsü
 - ☒ real ÜMM-in mütləq həcmnin və adambaşına düşən real ÜMM-in artımı
 - ☐ resursların sahələr arasında bölgüsü
-

Sual: Aşağıdakılardan hansı iqtisadi artımın təklif amillərinə daxil deyildir? (Çəki: 1)

- ☐ təbii resurslar
 - ☒ əsas kapitalın həcmi
 - ☐ məcmu xərclər
 - ☐ əmək resursları
 - ☐ iqtisadi resurslar
-

Sual: İqtisadi artımın hansı əsas tipləri var? (Çəki: 1)

- ☐ ekstensiv tip
 - ☐ intensiv tip
 - ☐ sabit inkişaf tipi
 - ☐ sürətli inkişaf tipi
 - ☒ A+B
-

Sual: Aşağıdakı göstəricilərdən hansılar iqtisadi artımın amillərinə aiddir? (Çəki: 1)

- ☐ işçilərin sayının artması
- ☐ məhsulların qiymətinin artması
- ☐ əmək məhsuldarlığının artması

- ☐ becərilən torpaqların həcmnin genişlənməsi
 - ☒ A+D+C
-

Sual: İqtisadi artımın dövlət tənzimlənməsi nəzəriyyələrinə aid deyildir: (Çəki: 1)

- ☐ neoklassik
 - ☐ keynsçilik
 - ☐ neokeynsçilik
 - ☐ monetarist
 - ☒ klassik
-

Sual: Sənayedə istehsalın təmərküzləşmə forması, bir müəssisədə müxtəlif istehsalların birləşməsinə əsaslanır: (Çəki: 1)

- ☒ kombinələşmə
 - ☐ kooperativləşmə
 - ☐ korporasiya
 - ☐ kooperasiya
 - ☐ kooperativ
-

Sual: C. Keynsin multiplikator nəzəriyyəsi hansı əlaqəni nəzərdə tutmuşdur? (Çəki: 1)

- ☒ investisiyanın artımı ilə milli gəlirin artımı
 - ☐ milli gəlirlə həyat səviyyəsi arasında
 - ☐ ümumi daxili məhsulun artımı ilə milli gəlirin
 - ☐ yığımla istehlak arasında
 - ☐ istehsalla istehlak arasında
-

Sual: Qiymət indeksinin növləri: (Çəki: 1)

- ☐ istehsal səviyyəsinin və istehlak səviyyəsinin qiymət indeksi
 - ☐ real ümumi milli məhsul göstəricisi
 - ☐ istehlak şeylərinin və milli məhsulun qiymət indeksi
 - ☐ istehsalın və xidmətin qiymət indeksi
 - ☒ istehlak şeylərinin, istehsalın topdansaş və real ümumi milli məhsulun qiymət indeksi
-

Sual: İstehlak məhsulları və xidmətlərin qiymətinin dəyişməsinə ölçmək üçün istifadə olunan qiymət indeksi: (Çəki: 1)

- ☐ xidmət qiymət indeksi
 - ☐ istehlak və xidmət qiymət indeksi
 - ☒ istehlak şeylərinin qiymət indeksi
 - ☐ qiymət indeksi
 - ☐ infrastruktur məhsulların qiymət indeksi
-

Sual: Qiymət dəyişməz qaldıqda təklifə təsir edən amillər: (Çəki: 1)

- ☐ qiymət amili
- ☐ tələb amili

- ☒ qeyri-qiyimət amilləri
 - ☐ təklif amili
 - ☐ xərc amili
-

Sual: Domar və Xarrodun iqtisadiyyatının keynsian modelində əsas diqqət nəyə yönəlir: (Çəki: 1)

- ☒ investisiyalara
 - ☐ dövlət xərclərinə
 - ☐ dövlət gəlirlərinə
 - ☐ vergilərə
 - ☐ inflyasiyaya
-

Sual: İnvestisiya kapitalının optimal həcmi dedikdə: (Çəki: 1)

- ☒ mövcud texnologiya maksimum gəliri təmin edir
 - ☐ mövcud texnologiya əmək məhsuldarlığını artırır
 - ☐ mövcud texnologiya intensivliyi artırır
 - ☐ mövcud texnologiya məhsulun maya dəyərini aşağı salır
 - ☐ mövcud texnologiya istehlakın zəcmi artırır
-

Sual: Kobba-Duqlas modelində həmin dövrün hansı amilinin rolu nəzərə alınmamışdır: (Çəki: 1)

- ☒ təbii resursların rolunun nəzərə alınmaması
 - ☐ kapital məsrəflərinin rolunun nəzərə alınmaması
 - ☐ əmək məsrəflərinin rolunun nəzərə alınmaması
 - ☐ məcmu məhsulun həcmi nəzərə alınmaması
 - ☐ istehsalın texnoloji parametrlərinin nəzərə alınmaması
-

Sual: Aşağıdakılardan hansılar iqtisadi tsikl fazalarına aid deyil? (Çəki: 1)

- ☐ böhran
 - ☐ durğunluq
 - ☐ yüksəliş
 - ☒ büdcə kəsirinin artımı
 - ☐ canlanma
-

Sual: İqtisadi tsiklin səbəblərindən biri: (Çəki: 1)

- ☐ təbii resurs yataqlarının tapılması
 - ☐ məcmu xərclərdəki dəyişiklik
 - ☒ elmi texniki tərəqqi
 - ☐ A+B+E
 - ☐ A+B
-

Sual: Struktur böhranın əhatə dairəsi: (Çəki: 1)

- ☐ bütövlükdə iqtisadiyyat
- ☒ istehsalın bir neçə sahəsi
- ☐ hər ikisi

- ☐ heç birisi
 - ☐ hamısı
-

Sual: Böhran fazasının əlamətləri: (Çəki: 1)

- ☐ istehsalın həcmi sabitdir
 - ☐ istehsalda durğunluq
 - ☒ işsizlərin sayının artması
 - ☐ yuxarıda göstərilənlərin hamısı
 - ☐ istehsalın dirçəlişi
-

Sual: Aşağıdakılardan hansılar tsiklər nəzəriyyəsinə aiddir? (Çəki: 1)

- ☐ Keynsçi nəzəriyyələr
 - ☐ monetarist nəzəriyyələr
 - ☐ iqtisadi tsiklin sinxronlaşdırılması nəzəriyyəsi
 - ☒ A+B+C
 - ☐ heç biri
-

Sual: Aşağıdakılardan hansılar iqtisadi artıma dövlət təsirinin istiqamətləri kimi çıxış edir? (Çəki: 1)

- ☐ elmi-texniki tədqiqatın stimullaşdırılması
 - ☐ kadr hazırlığına dövlət xərcləri
 - ☐ vergi sisteminin təkmilləşdirilməsi
 - ☒ A+B+C
 - ☐ istehsalın həcmi azaltmaq
-

Sual: İqtisadi tsikl nədir? (Çəki: 1)

- ☐ iqtisadi inkişafın daimi artım dövrü
 - ☐ iqtisadi inkişafın tempinin aşağı düşməsi dövrü
 - ☒ iqtisadi inkişafın artım və enmələrlə müşahidə olduğu dövr
 - ☐ iqtisadi inkişafın durğunluq dövrü
 - ☐ iqtisadi inkişafın böhran dövrü
-

Sual: Tam məşğulluq nə deməkdir? (Çəki: 1)

- ☐ bütün əmək qabiliyyətli əhali işlə təmin edilmişdir
 - ☒ əmək qabiliyyəti olan və işləmək istəyən hər bir şəxs işlə təmin olunmuşdur
 - ☐ ölkədə işsizliyin olmadığı bir dövr
 - ☐ yuxarıda göstəricilərin hamısı
 - ☐ yuxarıda göstərilənlərin heç biri doğru deyil
-

Sual: İşsizliyin təbii şəraiti üçün aşağıdakı hallar mümkündür: (Çəki: 1)

- ☐ iqtisadiyyatda tsiklik işsizlik mövcuddur
- ☒ iqtisadiyyatda friksyon və struktur işsizlik mövcuddur
- ☐ iqtisadiyyatda işsizlər yoxdur
- ☐ yuxarıdakıların heç biri düz deyil

- ☐ iqtisadiyyatda struktur işsizlik mövcuddur
-

Sual: İş qabiliyyətli əhalinin hərəkətini və istifadəsini xarakterizə edən qanun necə adlanır? (Çəki: 1)

- ☐ əhalinin hərəkət və istifadəsi qanunu
☐ əhalinin yerdəyişməsi qanunu
☒ əhali məşğulluğu qanunu
☐ belə bir qanun yoxdur
☐ əhalinin hərəkət və yerdəyişmə qanunu
-

Sual: İşsizlik haqqında məlumat ona görə doğru deyil: (Çəki: 1)

- ☐ qismən məşğulluq mövcuddur
☐ gizli iqtisadiyyat mövcuddur
☐ tsiklik işsizlik mövcuddur
☒ A+B+C düzdür
☐ bütün cavablar səhvdir
-

Sual: "Səmərəli gözləmə" nəzəriyyəsi hansı iqtisadi siyasəti nəzərdə tutmur?[Yeni sual] (Çəki: 1)

- ☐ makro və mikro iqtisadi əlaqələndirməni
☐ iqtisadi siyasətin nəticəsinin dəyişməsini
☐ gözləmənin mümkün təsirini
☐ dövlətin iqtisadiyyata məhdud müdaxiləsini
☒ məşğulluğun tənzimlənməsini
-

Sual: Xidmət və əmtəələrin istehsalı üçün mövcud resurslardan iqtisadiyyatın istifadə etmək qabiliyyətində olmaması: (Çəki: 1)

- ☐ yoxsulluq
☐ məşğulluq
☒ işsizlik
☐ potensial
☐ savadsızlıq
-

Sual: İnflyasiya tempini hesablamaq üçün hansı qiymət indeksi daha xarakterikdir? (Çəki: 1)

- ☐ istehsal vasitələri indeksi
☐ istehlak vasitələri indeksi
☒ real ümumi məhsul indeksi
☐ hamısı
☐ heç biri doğru deyil
-

Sual: Qiymətlərin aşağıdakı hansı artım sürəti sürətli inflyasiyaya aiddir? (Çəki: 1)

- ☐ il ərzində qiymətlərin artım sürəti 10%-ə qədər
☒ 10%-dən 50%-ə qədər

- ☐ 50%-dən 500%-ə qədər
 - ☐ 500%-dən yuxarı
 - ☐ 10%-dən 500%-ə qədər
-

Sual: Aşağıdakılardan hansılar inflyasiyanın sürətli artım növünə aid deyil? (Çəki: 1)

- ☐ mülayim
 - ☐ sürətli
 - ☒ gözlənilən
 - ☐ ifrat (hiper)
 - ☐ qəfil
-

Sual: Aşağıdakılardan hansılar inflyasiyanın sosial-iqtisadi nəticələrinə daxildir? (Çəki: 1)

- ☐ mülayim inflyasiya şəraitində istehsalın tənəzzülü
 - ☐ pulun alıcıq qabiliyyətinin aşağı düşməsi
 - ☐ sürətli inflyasiya şəraitində istehsalın artımı
 - ☒ A+B+C düzdür
 - ☐ heç biri
-

Sual: Maliyyə münasibətləri nəyi əks etdirir? (Çəki: 1)

- ☐ dövlətlə müəssisələr arasında pul vəsaitlərinin bölgüsü münasibətlərini
 - ☒ pul vəsaitləri fondunun yaradılması, bölgüsü və istifadəsi münasibətlərini
 - ☐ dövlət büdcəsinin gəlirləri və xərcləri arasında olan münasibətləri
 - ☐ müəssisələrin pul vəsaitlərinin yaradılması üzrə münasibətləri
 - ☐ pul vəsaitlərinin dövlətlə vətəndaşları arasında bölgüsü
-

Sual: Aşağıdakılardan hansı maliyyənin funksiyasına aid deyildir: (Çəki: 1)

- ☐ bölüşdürücü
 - ☐ nəzarət
 - ☐ rəqabətqabiliyyətlik
 - ☐ müdafiəqabiliyyətlik
 - ☒ C+D düzdür
-

Sual: Hansı müddətdə dövlət büdcəsinin tələblərinin yerinə yetirilməsi həyata keçirilir? (Çəki: 1)

- ☐ Büdcənin təsdiq vaxtı
 - ☐ büdcəsinin planlaşdırılması
 - ☒ büdcə ili
 - ☐ büdcənin təsdiqi
 - ☐ büdcənin müəyyənləşdirilməsi
-

Sual: Dövlətin vətəndaşlara, firmalara və müəssisələrə borcu: (Çəki: 1)

- ☐ istiqraz
- ☐ səhmlər üzrə borc
- ☐ xarici borc

- ☒ daxili borc
 - ☐ kassa borcu
-

Sual: Geri qaytarılmaq şərti ilə büdcədən müəssisə, təşkilat və idarələrə onların xərclərinin müəyyən hissəsini və yaxud tam ödənilməsini təmin etmək üçün verilən pul vəsaiti: (Çəki: 1)

- ☐ büdcə kəsiri
 - ☐ büdcə ödənişi
 - ☒ büdcə maliyyələşdirilməsi
 - ☐ büdcə gəliri
 - ☐ büdcə dotasiyası
-

Sual: Pul vəsaitləri fondlarının bölgüsü, yenidən bölgüsü və istifadəsi ilə əlaqədar yaranan münasibətlər sistemi: (Çəki: 1)

- ☐ vergi
 - ☐ büdcə
 - ☒ maliyyə
 - ☐ sığorta
 - ☐ bank
-

Sual: Verginin əsas funksiyası hansıdır? (Çəki: 1)

- ☐ fiskal
 - ☐ iqtisadi
 - ☒ birbaşa
 - ☐ dolayı
 - ☐ A+B düzdür
-

Sual: Aşağıdakılardan hansı vergi sisteminin elementi deyil? (Çəki: 1)

- ☐ vergilər, rüsumlar və məcburi ödəmələr
 - ☐ vergi toplanmağın və vergi müəyyən etmənin forma və üsulları
 - ☐ vergi sisteminin təşkili
 - ☐ vergi sisteminin tənzimlənməsi
 - ☒ C+D düzdür
-

Sual: Aşağıdakı hansı vergi növü birbaşa vergiyə aid deyil? (Çəki: 1)

- ☐ gəlir vergisi
 - ☒ əlavə dəyər vergisi
 - ☐ fiziki şəxslərdən gəlir vergisi
 - ☐ mənfəət vergisi
 - ☐ əmlak vergisi
-

Sual: Aşağıdakı hansı vergi növü dolayı vergiyə aid deyil? (Çəki: 1)

- ☐ aksizlər
- ☐ satışdan vergi
- ☐ gömrük rüsumları

- ☒ mənfəət vergisi
 - ☐ əlavə dəyər vergisi
-

Sual: Aşağıdakılardan hansı vergi hədləri formasına aid deyil? (Çəki: 1)

- ☐ mütərəqqi
 - ☒ birdəfəlik
 - ☐ proporsional
 - ☐ regressiv
 - ☐ sabit
-

Sual: "Dövlətin qarşısında qoyulan məqsədlər, onun sərəncamında olan vəsaitlərdən çox olmamalıdır" nəzəriyyəsi kimə aiddir: (Çəki: 1)

- ☒ Y.Tinbergen
 - ☐ P.Samuelson
 - ☐ D.Nort
 - ☐ U.Mitçel
 - ☐ T.Veblen
-

Sual: Artıq kağız pulların tədavüldən çıxarılması ilə pul kütləsinin azaldılması: (Çəki: 1)

- ☐ devalvasiya
 - ☐ remissiya
 - ☐ nulifikasiya
 - ☒ revalvasiya
 - ☐ deflyasiya
-

Sual: Emissiya banklarının buraxdığı kağız pullar: (Çəki: 1)

- ☐ çek
 - ☐ banknot
 - ☐ order
 - ☐ aksiya
 - ☒ elektron pullar
-

Sual: Ticarət vasitəçilərinin bilavasitə iştirakı ilə olan ümumi dövriyyəyə nisbətən faizlə aldığı mükafat: (Çəki: 1)

- ☐ pay
 - ☐ mənfəət
 - ☒ bonus
 - ☐ dividend
 - ☐ gəlir
-

Sual: Hər bir ölkədə tarixən qərarlaşmış və dövlət tərəfindən qanunvericiliklə müəyyən edilmiş pul tədavülünün (nəgd və nəgdsiz pulların hərəkəti) təşkili forması (Çəki: 1)

- ☐ pul bazarı
- ☐ pul bazası
- ☐ pul kütləsi

- ☐ pula olan tələb
 - ☒ pul sistemi
-

Sual: Ölkədə əmtəə və xidmətlərin alqı-satqısını təmin edən, nəğd və nəğdsiz (ödəmə) formalarında olan pul vəsaitlərinin (pul aqreqatlarının) məcmusu (Çəki: 1)

- ☐ pul sistemi
 - ☐ pul aqreqatı
 - ☐ pula olan tələb
 - ☐ pul bazası
 - ☒ pul kütləsi
-

Sual: Mövcud dövrdə ölkədə dövriyyədə olan ödəmə vəsaitlərinin məcmusu yeni tədaviyədə olan pulun kütləsi: (Çəki: 1)

- ☐ pul bazası
 - ☐ pul kütləsi
 - ☐ pula olan tələb
 - ☐ pul təklifi multiplikatoru
 - ☒ pul təklifi
-

Sual: Aşağıdakılardan hansılar bank kreditinin formasına aid deyil? (Çəki: 1)

- ☐ kommersiya krediti
 - ☐ bank krediti
 - ☐ istehlak krediti
 - ☒ əmanətlər
 - ☐ heç biri
-

Sual: Aşağıdakılardan hansı kredit mexanizminin quruluşuna aid deyil? (Çəki: 1)

- ☐ kreditləşmənin obyektləri
 - ☐ kredit planlaşması
 - ☒ bank hesablarında vəsaitlərin toplanması
 - ☐ hamısı düzdür
 - ☐ A+B düzdür
-

Sual: Aşağıdakılardan hansı kredit sisteminin əsas həlqəsinə daxil deyil? (Çəki: 1)

- ☐ Mərkəzi Bank
 - ☐ kommersiya bankları
 - ☒ ixtisaslaşdırılmış maliyyə-kredit sistemi
 - ☐ hamısı aiddir
 - ☐ heç biri aid deyil
-

BÖLMƏ: MIKROIQTISADIYYAT

Ad	Mikroiqtisadiyyat
Suallardan	120
Maksimal faiz	120

Sual: İqtisadi məktəblər içərisində ilk dəfə olaraq öz təhlilini tədavül dairəsindən istehsal dairəsinə keçirən: (Çəki: 1)

- ☐ keynsçilik
- ☐ marksizm
- ☐ marjinalizm
- ☐ merkantilizm
- ☒ fiziokratlar

Sual: İnstitusional iqtisadiyyat nədir? (Çəki: 1)

- ☐ sosial cərəyandır
- ☐ global problemdir
- ☒ formal və qeyri-formal qaydaların məcmusudur
- ☐ standart məhdudiyyətdir
- ☐ bunların hamısı doğrudur

Sual: Əgər rəqabətli əmək bazarında minimum əmək haqqının səviyyəsini əmək haqqının taraz dərəcəsindən yüksək müəyyənləşdirsə, onda əmək haqqının səviyyəsi: (Çəki: 1)

- ☐ artacaq
- ☐ azalacaq
- ☐ necə olubsa elə qalacaq
- ☐ nominal əmək haqqı real əmək haqqına bərabər olacaq
- ☒ defisit yaranacaq

Sual: Firmanın davranış nəzəriyyəsi hansı ölkədə geniş yayılmışdır? (Çəki: 1)

- ☐ ABŞ-da
- ☐ Almaniya
- ☒ Yaponiyada
- ☐ İtaliya
- ☐ Fransada

Sual: İqtisadi nəzəriyyədə formalaşmış firma haqqında konsepsiyalar: (Çəki: 1)

- ☒ neoklassik, institusional, bixeviorist, təkamül
- ☐ sahibkar, kapitalist, dövlət, direktor
- ☐ iqtisadi artım, mənfəətin maksimumlaşması
- ☐ Herfindal-Xrişman indeksi
- ☐ təmərküzləşmə indeksi

Sual: Rəqabətin tipləri: (Çəki: 1)

- ☐ azad bazar rəqabəti

- ☒ təkmil və qeyri-təkmil rəqabət
 - ☐ duapoliya
 - ☐ inhisar rəqabəti
 - ☐ inhisar rəqabəti
-

Sual: "Oliqopoliya" məfhumunu iqtisadi tədqiqatlarında ilk dəfə kim işlətməmişdir: (Çəki: 1)

- ☐ C.K.Helbreyt
 - ☐ A.Marşal
 - ☐ İ.Bentam
 - ☐ U.Cevons
 - ☒ E.Çemberlin
-

Sual: "Faydalılıq" məfhumunu elm aləminə ilk dəfə kim daxil etmişdir: (Çəki: 1)

- ☐ A.Smit
 - ☐ U.Cevons
 - ☒ İ.Bentam
 - ☐ K.Menger
 - ☐ K.Marks
-

Sual: İstehsalçı və istehlakçının şəxsi mənafeyi reallaşır: (Çəki: 1)

- ☐ sahibkar müəssisəsində
 - ☒ bazarda
 - ☐ firmada
 - ☐ şərik müəssisədə
 - ☐ ev təsərrüfatında
-

Sual: Bazarda tələbin formalaşmasını əks etdirir, onun kəmiyyət dəyişkənliyinin parametrini müəyyən edir: (Çəki: 1)

- ☐ istehlakçı tələbatı
 - ☒ istehlakçı davranışı
 - ☐ istehlakçı təklifi
 - ☐ istehlakçı tələbi
 - ☐ hamısı düzdür
-

Sual: İqtisadi nemətlərin yaradılması prosesi: (Çəki: 1)

- ☐ istehlak
 - ☐ tələbat
 - ☒ istehsal
 - ☐ tələb
 - ☐ təklif
-

Sual: Torpağın qiyməti hansı amillərdən asılıdır? (Çəki: 1)

- ☒ torpağa tələb və təklif, rentanın həcmi, borc kapitalının faizi
- ☐ torpaq üzərində inhisar, borc faizinin, faiz dərəcəsinin səviyyəsi

- ☐ torpaqda olan tələb və təklif, bank ssudasının faizi
 - ☐ torpağın keyfiyyəti, bank faizi, rentanın həcmi
 - ☐ heç biri
-

Sual: İstehsal fəaliyyətinin miqyasına (həcminə) müvafiq olaraq sahibkarlığın formaları: (Çəki: 1)

- ☐ birgə
 - ☒ kiçik, orta, iri
 - ☐ kollektiv
 - ☐ xüsusi (fərdi)
 - ☐ ictimai (dövlət)
-

Sual: İlk dəfə iqtisadi nəzəriyyəyə sahibkarlıq anlayışını kim gətirmişdir? (Çəki: 1)

- ☐ A.Smit
 - ☐ J.B.Sey
 - ☒ R.Kantilyon
 - ☐ D.Rikardo
 - ☐ C.Keyns
-

Sual: Müəssisənin maliyyə itkilərinin baş verməsi ehtimalı: (Çəki: 1)

- ☐ Müəssisənin maliyyə itkilərinin baş verməsi ehtimalı:
 - ☒ sahibkarlıq riski
 - ☐ sahibkar mənfəəti
 - ☐ sahibkar zərəri
 - ☐ qeyri-rentabellik
-

Sual: Bazar iqtisadiyyatına xarakterikdir: (Çəki: 1)

- ☒ gəlirlərin qeyri-bərabərliyi
 - ☐ gəlirlərin yüksək səviyyəsi
 - ☐ gəlirlərin aşağı səviyyəsi
 - ☐ gəlirlərin səviyyəsində sərbəst tərəddüdlər
 - ☐ gəlirlərin təqribən eyniliyi
-

Sual: Libertalizm, utilitarizm və eqalitarizm-bu: (Çəki: 1)

- ☐ neoklassik sintez nəzəriyyələri
 - ☐ sosial bazar təsərrüfatı nəzəriyyələri
 - ☐ sosial yardım nəzəriyyələri
 - ☒ sosial ədalət nəzəriyyələri
 - ☐ istehlakçı davranışı nəzəriyyələri
-

Sual: Cinni əmsalının kəmiyyəti asılıdır: (Çəki: 1)

- ☐ gəlirlərin mütləq səviyyəsindən
- ☐ gəlirlərin orta səviyyəsindən
- ☐ nominal və real gəlirlərin nisbətindən

- ☒ gəlirlərin bölgüsündən
 - ☐ gəlirlərin minimal səviyyəsindən
-

Sual: Əhalinin həyat səviyyəsini müəyyən edən göstəricilərdən biri yanlışdır: (Çəki: 1)

- ☐ sintetik dəyər göstəriciləri
 - ☐ konkret maddi nemətlərin istehlakını ifadə edən natura göstəriciləri
 - ☐ maddi rifahın bölgüsünün quruluşu və nisbətlərini əks etdirən göstəricilər
 - ☐ gəlir və istehlakın təmərküzləşməsi və diferensasiyası göstəriciləri
 - ☒ işsizlərin sayının minimum həddə çatdırılmasını təmin etməyə çalışan məşğulluq siyasətinin yeridilməsi
-

Sual: İnsanın utilitarist rifahı nədir? (Çəki: 1)

- ☐ zövq almaq hissinin insanın həyat fəaliyyətinin son məqsədi olduğunu təsdiq edən fəlsəfədir
 - ☒ insanın rifahının subyektiv qiymətləndirilməsidir
 - ☐ cəmiyyətin bütün üzvlərinin fərdi rifahının cəmidir
 - ☐ şəxsi keyfiyyətlərin bir fərddən digərinə ötürülməsi prosesidir
 - ☐ öz şəxsi keyfiyyətləri ilə başqalarına təsir etməkdir
-

Sual: «Həyat səviyyəsi» kateqoriyasını ilk dəfə hansı iqtisadçı işlətməmişdir? (Çəki: 1)

- ☐ A.Smit
 - ☐ C.M.Keyns
 - ☒ K.Marks
 - ☐ T.Veblen
 - ☐ A.Laffer
-

Sual: Gələcəkdə baş verəcək hadisələr haqqında informasiya çatışmazlığı: (Çəki: 1)

- ☐ riskə olan tələb
 - ☒ iqtisadiyyatda qeyri-müəyyənlik
 - ☐ riyazi gözləmə
 - ☐ riskə üstünlük verilməsi
 - ☐ riskə olan təklif
-

Sual: Bir insanın fəaliyyətinin digərinin rifahlarına təsiri: (Çəki: 1)

- ☐ daxili təsir
 - ☒ kənar effektlər
 - ☐ mənfi xarici effektlər
 - ☐ müsbət xarici effektlər
 - ☐ heç biri düz deyil
-

Sual: Müsbət kənar effekt şəraitində: (Çəki: 1)

- ☒ sərvətin son hədd faydalılığı onun ictimai son hədd faydalılığından aşağı olacaq
- ☐ sərvətin ictimai faydalılığı dəyişməzdir
- ☐ sərvətin qeyri-səmərəsiz bölüşdürülməsi
- ☐ son hədd xərclərinin azaldılması

- ☐ sərvətin son faydalılığı artır
-

Sual: Müəssisə fəaliyyətinin tənzimlənməsinin təsərrüfat daxili mexanizminə aid deyil: (Çəki: 1)

- ☐ marketing
 - ☐ menecment
 - ☐ iqtisadi həvəsləndirmə
 - ☐ firmanın strategiyası
 - ☒ dotasiyalar
-

Sual: Menecmentin prinsiplərinə aid deyil: (Çəki: 1)

- ☐ məqsədin seçilməsi
 - ☐ məqsədə çatmaq vasitələrinin seçilməsi
 - ☐ məqsədə çatmaq vasitələrinin hazırlanması
 - ☐ nəticələrə nəzarət edilməsi
 - ☒ bazarın kompleks öyrənilməsi
-

Sual: İdarəetmə sistemi əsasən hansı prinsiplərə əsaslanır? (Çəki: 1)

- ☐ rəhbərlik prinsipinə
 - ☒ sistemlik və komplekslik prinsipinə
 - ☐ plan prinsipinə
 - ☐ proqnoz prinsipinə
 - ☐ normativ prinsipə
-

Sual: Marketing-bu: (Çəki: 1)

- ☐ firmanın idarəedilməsinin prinsip, forma və metodları sistemidir
 - ☒ konkret bazarların tədqiqinə və proqnozlaşdırılmasına yönəlmiş məhsul istehsalı və satışının kompleks sistemidir
 - ☐ gəlir əldə etmək məqsədilə yenilikdən, riskdən, ixtisarçılıqdan istifadə edilən təsərrüfat fəaliyyətidir
 - ☐ mənfəət və şəxsi gəlir gətirən iş və ya istənilən fəaliyyət növüdür
 - ☐ insanların məhsulun realizə edilməsi və ticarət mənfəətinin əldə olunmasına yönəlmiş ticarət fəaliyyətidir
-

Sual: Bazarda satıla bilən, alıcıların tələbatını ödəyə bilən məhsul və xidmətlərin təşkili prinsipinə əsaslanan fəaliyyət: (Çəki: 1)

- ☐ rəqib firmanın fəaliyyəti
 - ☒ marketing
 - ☐ kommersiya xarakterli fəaliyyət
 - ☐ yüksək mənfəətə istiqamətlənmiş fəaliyyət
 - ☐ menecment
-

Sual: Mikroiqtisadi tənzimləmə mexanizmi: (Çəki: 1)

- ☒ müəssisədə istehsalın təşkilinin və idarəedilməsinin forma və metodlarının məcmusudur

- ☐ işgüzar fəaliyyətin həyata keçirilməsinə təsir göstərən şəraitin və hüquqi, iqtisadi, təşkilati və sosial amillərin məcmusudur
 - ☐ öz imkanlarını, cəlb edilmiş resursları və maliyyə vəsaitlərini düzgün qiymətləndirə bilməkdir
 - ☐ işçinin əmək haqqını ölkə qanunvericiliyi ilə müəyyən olunmuş minimum məbləğdən az olmayan səviyyədə ödəməkdir
 - ☐ qanunvericilikdə müəyyən edilmiş vergiləri, dövlət sığorta, sosial müdafiə və digər fondlara ayırmaları ödəməkdir
-

Sual: Aristotel xrematistikanı necə izah edirdi? (Çəki: 1)

- ☐ əkinçilik kimi
 - ☐ sənətkarlıq kimi
 - ☒ varidat, sərvət əldə etmək və pul toplamaq kimi
 - ☐ xırda ticarət kimi
 - ☐ natural təsərrüfat kimi
-

Sual: İqtisadi nəzəriyyənin ilkin inkişaf mərhələlərini tarixi ardıcılıqla göstərin: (Çəki: 1)

- ☒ qədim dövr, orta əsrlər, merkantilizm, fiziokratizm
 - ☐ fiziokratizm, klassik məktəb, marksizm, merkantilizm
 - ☐ merkantilizm, fiziokratizm, klassik məktəb, marksizm
 - ☐ merkantilizm, marksizm, klassik məktəb, fiziokratizm
 - ☐ klassik məktəb, marksizm, merkantilizm, fiziokratizm
-

Sual: Aşağıdakılardan hansı iqtisadi nəzəriyyənin predmeti hesab edilə bilər? (Çəki: 1)

- ☐ istehsal amilləri
 - ☐ məhsuldar qüvvələr
 - ☒ istehsal münasibətləri və iqtisadi qanunlar
 - ☐ ölkənin sərvəti
 - ☐ iqtisadi resurslar
-

Sual: Ekonomiksin inkişaf mərhələlərinə aid deyil: (Çəki: 1)

- ☐ neoklassik istiqamət
 - ☐ keynsçilik və onun təkamülü
 - ☐ monetarizm, təklif iqtisadiyyatı
 - ☒ merkantilizm
 - ☐ ekonomiksin tənqidi-institusionalizm və neoinstitusionalizm
-

Sual: İnsan üçün zəruri olan sərvətin yaradılması və istifadəsi insan fəaliyyətinin bütün sferası: (Çəki: 1)

- ☐ iqtisad elminin institusional nəzəriyyəsi
 - ☒ iqtisad elminin obyektı
 - ☐ iqtisadi nəzəriyyənin obyektı
 - ☐ qeyri-iqtisad elminin nəzəriyyəsi
 - ☐ heç biri düz deyil
-

Sual: İstehsal effektivli olar, əgər: (Çəki: 1)

- ☐ əmək resurslarından tam istifadə edilib
 - ☒ mövcud olan resurslardan hamısından tam istifadə olunub
 - ☐ istehsal resurslarından tam istifadə olunub
 - ☐ istehsalda məhsuldarlıq amillərinin azalma qanunu fəaliyyət göstərmir
 - ☐ bütün cavablar doğrudur
-

Sual: Aşağıdakı təriflərdən hansı mütləq maksimum tələbat aiddir: (Çəki: 1)

- ☐ istehsalın və elmi-texniki tərəqqinin nail olunmuş səviyyəsində tələbatın ödənilməsidir
 - ☒ istehsalın son imkanlarına istiqamətlənən tələbatdır
 - ☐ ümumi mənafeələr prinsipi üzrə birləşən insanların tələbatıdır
 - ☐ insanların təhsilə, mədəniyyətə, dincəlməyə, yaradıcılığa cəhdinin təmin edilməsidir
 - ☐ hər bir insanın zəruri həyat səviyyəsini təmin edən tələbatdır
-

Sual: İstehsal imkanları əyrisində məhsullardan birinin istehsalının artmasına uyğun olaraq: (Çəki: 1)

- ☒ o biri məhsulun istehsalı aşağı düşür
 - ☐ o biri məhsulun istehsalı artır
 - ☐ o biri məhsulun istehsalının həcmi sabit qalır
 - ☐ heç biri düz deyil
 - ☐ hamısı düzdür
-

Sual: Əgər ölkə özünün bütün maddi və əmək ehtiyatlarını istifadə edərsə, hər hansı məhsuldan çoxlu miqdarda: (Çəki: 1)

- ☐ istehsal oluna bilməz
 - ☐ mümkün ehtiyatları artırmaqla istehsal oluna bilər
 - ☐ mümkün ehtiyatları artırmaqla istehsal oluna bilməz
 - ☒ ehtiyatların yenidən bölgüsü ilə istehsal oluna bilər
 - ☐ yalnız başqa ölkələrlə ticarətin artırılması əldə oluna bilər
-

Sual: İqtisadi tələbatlar bunlardır: (Çəki: 1)

- ☒ maddi nemətlər və xidmətlərin alınması yolu ilə ödənilə bilən tələbatlar
 - ☐ insan üçün zəruri olan nemətlər
 - ☐ təbii resurslar, kapital və əmək
 - ☐ insanın bütün tələbatları
 - ☐ bütün cavablar doğrudur
-

Sual: Bu mülkiyyət formaları xüsusi mülkiyyətin bir qolu kimi təzahür edirlər (Çəki: 1)

- ☒ şəxsi və fərdi
 - ☐ xüsusi və şəxsi
 - ☐ fərdi və xüsusi
 - ☐ xüsusi və kooperativ
 - ☐ xüsusi və birgə
-

Sual: İnstitusional istiqamətin iqtisadi təhlilinin predmetini nə təşkil edirdi? (Çəki: 1)

- ☐ istehsal dairəsi
 - ☐ istehsal və tədavül dairəsi
 - ☐ tədavül dairəsi
 - ☐ mikroiqtisadiyyat
 - ☒ iqtisadi və qeyri-iqtisadi amillər
-

Sual: Əgər hər binanı bir mülkü icarəyə götürürsə, onda icarəçi: (Çəki: 1)

- ☐ potensial mülkiyyətçi hesab olunur
 - ☐ mülkün istehlak dəyərinə sərəncamçı olur
 - ☒ mülkün bütün dəyərlərinin sərəncamçısıdır (onu sata bilər, yaxud bağışlaya bilər)
 - ☐ mülkün sahibi hesab olunur
 - ☐ bütün cavablar düz deyil
-

Sual: İqtisadi model səciyyələne bilər, bu hesabla ki: (Çəki: 1)

- ☐ təsərrüfat forması ilə
 - ☐ dövlətin iqtisadi rolu ilə
 - ☐ mülkiyyət formasının olması ilə
 - ☐ iqtisadi sistemdə bazarların rolu və yolu ilə
 - ☒ hökumətin iqtisadi üsulların tətbiqi ilə
-

Sual: İnstitutsiya baxımından formal qanunlar və qeyri-formal qaydalar hansılardır? (Çəki: 1)

- ☐ transaksion xərclər konsepsiyası
 - ☐ mübadilənin şəxsləndirilməsi
 - ☐ itgiləri minimumlaşdırmaq
 - ☐ ictimai rifah uyğunsuzluğu
 - ☒ konstitutsiya qanunvericilik, mülkiyyət hüququ, ənənələr, adətlər, əxlaqi qaydalar
-

Sual: İqtisadi sistem aşağıdakı məsələləri həll edir: (Çəki: 1)

- ☐ nə, harada, kimin üçün
 - ☒ nə, necə, kimin üçün
 - ☐ nə vaxt, niyə, harada və kim
 - ☐ işsizliyin və inflyasiyanın səbəsi nədən ibarətdir
 - ☐ niyə, harada, nə vaxt
-

Sual: İnzibati-mərkəzləşdirilmiş sistemin xarakterik xüsusiyyətlərinə aid deyil: (Çəki: 1)

- ☐ istehsal vasitələri üzərində ictimai mülkiyyət
 - ☐ istehsalçının istehlakçı üzərində hökmranlığı
 - ☐ nemətlərin istehsalının ictimai tələbatdan geri qalması
 - ☐ istehlak predmetlərinin bölgüsünün mərkəzləşdirilməsi
 - ☒ istehlakçıların istehsalçılar üzərində suverenliyi
-

Sual: Bazar iqtisadi sisteminin xarakterik xüsusiyyətlərinə aid deyil: (Çəki: 1)

- ☐ istehsal vasitələri üzərində xüsusi mülkiyyət

- ☐ azad sahibkarlıq və seçim prinsiplərinə əməl edilməsi
 - ☐ nə alınırsa, onu istehsal etmək prinsipinin hökm sürməsi
 - ☒ iqtisadiyyatın çox ukladlılığı
 - ☐ hər bir təsərrüfat subyektinin maksimal mənfəət götürməyə can atması
-

Sual: Bazar: (Çəki: 1)

- ☐ satış proseslərinin məcmusudur
 - ☐ təklifin məcmusudur
 - ☒ əmtəə və xidmətlərin alqı və satqısı proseslərinin baş verdiyi məkan
 - ☐ alıcılar arasında qarşılıqlı münasibətlərdir
 - ☐ mülkiyyət münasibətləridir
-

Sual: Azad bazar təsərrüfatının səciyyəsi hesab olunur: (Çəki: 1)

- ☐ rəqabət iştirakçılarının qeyri-məhdud sayı
 - ☐ bazar informasiyasının azad əldə olunması
 - ☐ iqtisadiyyatda hökumətin məhdud rolu
 - ☐ sərbəst daxil olma
 - ☒ bütün cavablar doğrudur
-

Sual: Bunlardan hansını milli bazara aid hesab etmək olar? (Çəki: 1)

- ☒ daxili bazar
 - ☐ xarici bazar
 - ☐ dünya bazarı
 - ☐ beynəlxalq bazar
 - ☐ rəqabətli bazar
-

Sual: Azərbaycanda bazar iqtisadiyyatına keçid dövrünə başlanmışdır: (Çəki: 1)

- ☐ 1990
 - ☐ 1989
 - ☒ 1991
 - ☐ 1988
 - ☐ 1992
-

Sual: Bazar iqtisadiyyatının sosial yönümlüyünü əks etdirən model (Çəki: 1)

- ☐ Amerika modeli
 - ☐ İsveç modeli
 - ☒ Alman modeli
 - ☐ Yapon modeli
 - ☐ heç biri doğru deyil
-

Sual: Sosial-iqtisadi mahiyyətinə görə bazarı funksiyasına görə necə başa düşmək olar? (Çəki: 1)

- ☒ istehsalçıların və istehlakçıların görüşdüyü yer, məkan
- ☐ resursların (əmək vasitələrinin və predmetinin) daşınması

- ☐ əmtəə və xidmət nemətlərinin saxlanması
 - ☐ əmtəələrin bölüşdürülməsi
 - ☐ əmtəələrin növ və çeşidlənməsi
-

Sual: Bazar iqtisadiyyatının əsas xarakterik cəhətləri hansılardır? (Çəki: 1)

- ☐ xüsusi sahibkarlıq, əmtəə istehsalı, mübadilə
 - ☐ ticarət, mübadilə, gəlir bölgüsü
 - ☒ xüsusi sahibkarlıq, iqtisadi azadlıq, azad rəqabət, təşəbbüskarlıq
 - ☐ azadlıq, bərabərlik, iqtisadi ədalət
 - ☐ pulun istifadəsi və alqı-satqısı
-

Sual: Əmtəədə təcəssüm edən əməyin ikili xarakterini kim aşkarladı: (Çəki: 1)

- ☐ U.Petti
 - ☐ A.Smit
 - ☐ D.Rikardo
 - ☒ K.Marks
 - ☐ J.B.Sey
-

Sual: Faydalılıq həddi nəzəriyyəsinin yaradıcıları hansı məktəbin nümayəndələridir? (Çəki: 1)

- ☐ merkantilistlər
 - ☐ fiziokratlar
 - ☐ klassiklər
 - ☒ avstriya məktəbi
 - ☐ neoklassiklər
-

Sual: Əmtəə istehlak dəyəri olmaq etibarı ilə hansı əməyin məhsuludur? (Çəki: 1)

- ☐ fərdi
 - ☐ xüsusi
 - ☐ ümumi
 - ☒ konkret
 - ☐ abstrakt (mücərrəd)
-

Sual: Əmtəənin mübadilə dəyərini aşkarlamaq üçün əmtəə hansı prosesdə olmalıdır (keçməlidir)? (Çəki: 1)

- ☐ istehsal
 - ☐ bölgü
 - ☒ mübadilə
 - ☐ istehlak
 - ☐ təkrar istehsal
-

Sual: Əməyin intensivləşməsi dəyəri artırmaqla ona hansı proporsiyada (nisbətdə) təsir edir? (Çəki: 1)

- ☐ tərs
- ☒ düz

- ☐ nisbi
 - ☐ ekvivalent
 - ☐ ümumi
-

Sual: Bazar infrastrukturunun hansı elementi əmtəə bazarında vasitəçi funksiyasını yerinə yetirir? (Çəki: 1)

- ☐ banklar
 - ☐ xidmətlər
 - ☒ birjalar
 - ☐ yarmarkalar
 - ☐ auksionlar
-

Sual: Birjanın aşağıdakı növlərindən biri yanlıştır: (Çəki: 1)

- ☐ əmtəə birjası
 - ☐ fond birjası
 - ☒ istehlak birjası
 - ☐ valyuta birjası
 - ☐ əmək birjası
-

Sual: Infrastruktur fəaliyyəti digərlərindən ayıran (fərqləndirən) cəhət: (Çəki: 1)

- ☐ istehsal etməsi
 - ☐ bölüşdürməsi
 - ☐ mübadilə etməsi
 - ☒ xidmət göstərməsi
 - ☐ istehlak etməsi
-

Sual: Bazar infrastrukturunun tərkib hissəsinə aid olmayanını müəyyən edin: (Çəki: 1)

- ☐ əmtəə birjası
 - ☐ fond birjası
 - ☐ valyuta birjası
 - ☐ kommersiya bankları
 - ☒ müəssisələr
-

Sual: Tələb qanunu hansı asılılığı ifadə edir? (Çəki: 1)

- ☒ tələbin həcmi ilə qiymət arasındakı asılılıq
 - ☐ tələblə təklif arasındakı asılılıq
 - ☐ alıcıların sayı ilə əmtəələrin miqdarı arasındakı asılılıq
 - ☐ qiymətlə alıcıların sayı arasındakı asılılıq
 - ☐ təkliflə alıcıların sayı arasındakı asılılıq
-

Sual: Aşağıdakı amillərin hansı tələbi daha çox stimullaşdırılır? (Çəki: 1)

- ☒ qiymətin aşağı olması
- ☐ əmtəələrin bolluğu
- ☐ əmtəələrin çatışmazlığı

- ☐ dövlətin sosial yardımı
 - ☐ insanların tələbatı
-

Sual: Hansı amillər bazar təklifini daha yaxşı stimullaşdırır? (Çəki: 1)

- ☐ əmtəələrin bolluğu
 - ☐ istehsal imkanları
 - ☐ əmtəələrin çatışmazlığı
 - ☒ yüksək qiymətlər
 - ☐ aşağı qiymətlər
-

Sual: Təklif qeyri-elastikdir: (Çəki: 1)

- ☒ təklif olunan əmtəənin kəmiyyəti istənilən qiymətə satılmaq üçün dəyişməzsə
 - ☐ təklif olunan əmtəənin kəmiyyəti qiymət artıqca artarsa]
 - ☐ qiymətin cüzi azalması ilə təklif sifirə enirsə
 - ☐ qiymətin səviyyəsi və təklif sabit qalırsa
 - ☐ qiymət dəyişməsinə uyğun təklif dəyişirsə
-

Sual: Tələb elastikdir: (Çəki: 1)

- ☐ əmtəənin qiyməti artdıqca tələb artır
 - ☐ əmtəənin qiymətinin hər hansı dəyişməsi tələbin həcminə təsir göstərmir
 - ☐ qiymətin aşağı düşməsi tələbin artmasına səbəb olur
 - ☐ qiymətin aşağı düşməsindən tələb daha sürətlə artır
 - ☒ qiymətin aşağı düşməsindən tələbin həcmi sabit qalır
-

Sual: Qiymət nəyə deyilir? (Çəki: 1)

- ☐ alıcının əmtəə üçün təklif etdiyi pulun məbləğinə
 - ☒ əmtəə dəyərinin pulla ifadəsinə
 - ☐ əmtəənin maya dəyərinin pulla ifadəsinə
 - ☐ satıcının öz əmtəəsi üçün tələb etdiyi pulun məbləğinə
 - ☐ bütün xərclərin cəminə
-

Sual: Qiymətin hansı funksiyası bazarda lazımsız əmtəə və xidmətlərin artmasına mane olur? (Çəki: 1)

- ☐ tənzimləyici
 - ☐ bölüşdürücü
 - ☐ stimullaşdırıcı
 - ☒ sanitar tənzimləyici
 - ☐ uçot
-

Sual: Qiymətlərin təsnifləşdirilməsi üçün hansı amil müəyyən edici rol oynayır? (Çəki: 1)

- ☐ qiymətin əmələ gəlməsi prinsipləri
- ☐ qiymətin tənzimlənməsi
- ☒ qiymətlərin səviyyəsi
- ☐ tələb

☐ təklif

Sual: Kənd təsərrüfatı məhsulunun həcminə təsir edən və onu digər əmtəələrdən fərqləndirən cəhət - budur: (Çəki: 1)

- ☐ iri investisiyalardan böyük asılılıq
 - ☐ sahənin metaltutumlu olması
 - ☐ ixtisaslaşmadan asılılıq
 - ☒ qiymətin mövsümi dəyişmələrindən asılılığı
 - ☐ nəqliyyat xidmətlərinə həddən artıq bağlılıq
-

Sual: Bazar tarazlığı nədir? (Çəki: 1)

- ☐ normal qiymətdir
 - ☐ təklif qiymətidir
 - ☒ tələb və təklifin üst-üstə düşməsi ilə yaranan müvazinətlikdir
 - ☐ dövlətin tənzimləyici qiymətləridir
 - ☐ istehsal xərcləridir
-

Sual: İnhisarların yaranması səbəbləri hansılardır? (Çəki: 1)

- ☐ iqtisadiyyatın inkişafı
 - ☐ sahibkarların gəlirlərinin artması
 - ☐ alıcıların sayının artması
 - ☒ kapitalın təmərküzləşməsi və mərkəzləşməsi
 - ☐ dövlətin iqtisadi siyasəti
-

Sual: Dövlət hansı yolla inhisarların fəaliyyətinə mane olur? (Çəki: 1)

- ☐ bazarı tənzimləməklə
 - ☐ qiymətləri tənzimləməklə
 - ☒ antiinhisar siyasəti həyata keçirməklə
 - ☐ iqtisadiyyatın sahə quruluşunu tənzimləməklə
 - ☐ iqtisadiyyatın ərazi quruluşunu təkmilləşdirməklə
-

Sual: Azad rəqabət mexanizminin başlıca müsbət səmərəsi nədə istifadə olunur? (Çəki: 1)

- ☐ istehlakın artmasında
 - ☒ istehsalın stimullaşdırılmasında
 - ☐ müəssisənin normal fəaliyyətində
 - ☐ dövlətin gəlirlərinin artmasında
 - ☐ gəlirlərin yenidən bölgüsündə
-

Sual: İnhisarçılığın güclənməsi iqtisadiyyatın inkişafına necə təsir göstərir? (Çəki: 1)

- ☐ müsbət
- ☒ mənfi
- ☐ təsir etmir
- ☐ əmək məhsuldarlığını artırır
- ☐ məhsul istehsalını artırır

Sual: Hansı amil azad rəqabətin zəifləməsini şərtləndirir? (Çəki: 1)

- ☐ alıcıların sayının artması
 - ☐ məhsulun miqdarının artması
 - ☒ iqtisadiyyatda inhisarçılıq
 - ☐ dövlətin iqtisadi siyasəti
 - ☐ alıcıların davranışı
-

Sual: Firmanın fəaliyyət aktivliyinin artmasına təkan verən xarici şərtlər hansılardır? (Çəki: 1)

- ☐ bazarın inhisara alınması
 - ☐ qeyri-mükəmməl rəqabət
 - ☒ mükəmməl rəqabət
 - ☐ bazarın dövlət tərəfindən tənzimlənməsi
 - ☐ qiymətin dövlət tərəfindən tənzimlənməsi
-

Sual: Həsilat, emal, xidmət sahələrinin birliyi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ makroiqtisadiyyat
 - ☐ mikroiqtisadiyyat
 - ☒ mezoiqtisadiyyat
 - ☐ regional iqtisadiyyat
 - ☐ rayon iqtisadiyyatı
-

Sual: Postindustrial iqtisadiyyatın inkişafında təyinedici amil nədir? (Çəki: 1)

- ☒ intellektual kapital
 - ☐ elmtutumlu məhsul
 - ☐ innovasiyalar
 - ☐ istehsalın diversifikasiyası
 - ☐ materialtutumluluğun azalması
-

Sual: Firma haqqında ənənəvi nəzəriyyə: (Çəki: 1)

- ☐ firmanın fəaliyyətinin idarə edilməsi
 - ☒ mənfəətin maksimumlaşdırılması
 - ☐ son hədd xərcləri nəzəriyyəsi
 - ☐ menecer nəzəriyyəsi
 - ☐ son faydalılıq nəzəriyyəsi
-

Sual: Sabit xərclər nisbətən dəyişməyən xərclərdir? (Çəki: 1)

- ☒ istehsal olunan məhsulun miqdarına
 - ☐ zamana
 - ☐ texnologiyaya
 - ☐ minimum əmək haqqına
 - ☐ elmi-texniki tərəqqiyə
-

Sual: Dəyişən xərclərə aid olan amillər: (Çəki: 1)

- ☐ elektrik enerjisi
 - ☒ xammal
 - ☐ hamısı doğrudur
 - ☐ heç biri doğru deyil
 - ☐ yanacaq
-

Sual: Sabit xərclər-bu: (Çəki: 1)

- ☒ idarə işçilərinin əmək haqqında, mühafizəyə görə, avadanlığın amortizasiyasına sərf olunan itkilər, kredit faizinə görə
 - ☐ fəhlələrin əmək haqqına, mühafizəyə, avadanlıqlara və xammalın dəyərinə sərf okunan itkilər
 - ☐ işçilərin əmək haqqına, avadanlığın aşınmasına, rentə ödənişlərinə sərf olunan itkilər
 - ☐ xammala, elektron enerjisinə, rentaya, kredit faizinə sərf olunan itkilər
 - ☐ bütün sadalananlar
-

Sual: Dəyişən məsrəflər-bu: (Çəki: 1)

- ☐ istehsal həcmnin dəyişilməsindən asılı olmayaraq sərf edilən xərclər
 - ☒ istehsal həcmnin dəyişməsi ilə dəyişən xərclər
 - ☐ aşkar və məxfi xərclər
 - ☐ istehsalın alternativ məsrəfləri
 - ☐ idarə işçilərinin əmək haqqı
-

Sual: Orta sabit məsrəflər-bu: (Çəki: 1)

- ☐ xammala, avadanlığa, əmək haqqına sərf olunan itkilər
 - ☐ məhsulun vahidinə sərf olunan mühasibat xərcləri
 - ☒ məhsulun hər bir vahidinə sərf olunan sabit xərclər
 - ☐ məhsul vahidinə sərf olunan iqtisadi məsrəflər
 - ☐ hamısı düzdür
-

Sual: Əsas kapital hansı aşınmaya məruz qalır? (Çəki: 1)

- ☐ iqtisadi və mənəvi
 - ☐ dövriyyə və mənəvi
 - ☒ mənəvi və fiziki
 - ☐ fiziki və iqtisadi
 - ☐ iqtisadi və dövriyyə
-

Sual: Fərdi təkrar istehsalın təmin edilməsi üçün müəssisəyə tələb olunur: (Çəki: 1)

- ☐ iqtisadi sabitlik
 - ☒ iqtisadi resurslar
 - ☐ iqtisadi tarazlıq
 - ☐ icarə münasibətləri
 - ☐ siyasi sabitlik
-

Sual: İstehsal həcmnin kapital elementlərinin artması hesabına artması: (Çəki: 1)

- ☐ amortizasiya
 - ☒ investisiya
 - ☐ bank faizi
 - ☐ mənfəət
 - ☐ renta
-

Sual: Gəlir əldə etmək məqsədilə təsərrüfat fəaliyyətinə qoyulan bütün növ aktivlər: (Çəki: 1)

- ☐ mənfəət
 - ☒ investisiya
 - ☐ amortizasiya
 - ☐ məcmu gəlir
 - ☐ məcmu xərclər
-

Sual: Müəyyən müddətdən sonra kapitalın həm natural, həm də dəyərinə görə azalması: (Çəki: 1)

- ☐ fiziki aşınma
 - ☒ amortizasiya
 - ☐ mənəvi aşınma
 - ☐ hamısı düzdür
 - ☐ heç biri düz deyil
-

Sual: İstehsal inhisarı: (Çəki: 1)

- ☐ istehsalın ən uğurlu şəraitinin təmin olunması
 - ☒ müəyyən növ məhsul istehsalının az sayda istehsalçıların əlində cəmlənməsi
 - ☐ daha uğurlu satış bazarını formalaşdırmaq
 - ☐ istehsalçı müəssisələrin birliyi
 - ☐ hamısı doğrudur
-

Sual: Aşağıda göstərilənlərdən hansı xalis rəqabətin şərti hesab edilmir: (Çəki: 1)

- ☒ firma bazara hakim deyil
 - ☐ firma maksimum mənfəət almağa meyllidir
 - ☐ firma uzunmüddətli vaxtda mənfəət götürür
 - ☐ hamısı düzdür
 - ☐ hamısı səhvdir
-

Sual: Reklam üçün yüksək xərclər hansı rəqabət quruluşuna xasdır? (Çəki: 1)

- ☐ təkmil rəqabət
 - ☒ inhisarçı rəqabət
 - ☐ sağlam rəqabət
 - ☐ haqsız rəqabət
 - ☐ sahədaxili rəqabət
-

Sual: Hansı funksiya rəqabətə xas deyil? (Çəki: 1)

- ☐ tənzimləyən
 - ☐ allokasiya
 - ☒ investisiya
 - ☐ innovasiya
 - ☐ hamısı düzgündür
-

Sual: Qeyri-təkmil bazara daxil olmayan seqmentlər hansılardır? (Çəki: 1)

- ☐ təmiz inhisarçı bazar
 - ☐ oliqapolik bazar
 - ☐ inhisarçı-rəqabət bazarı
 - ☒ təkmil bazar
 - ☐ dövlət inhisarçı bazarı
-

Sual: Bazar münasibətlərinin daha geniş yayılmış növü: (Çəki: 1)

- ☐ oliqopoliya
 - ☐ duopoliya
 - ☐ inhisar
 - ☐ mükəmməl rəqabət
 - ☒ inhisar rəqabəti
-

Sual: Xalis inhisar oliqopolik bazardan onunla fərqlənir ki: (Çəki: 1)

- ☒ sahədə yalnız bir firma fəaliyyət göstərir
 - ☐ bütün digər firmalar üçün sahəyə gəliş bağlıdır
 - ☐ firmanın məhsulunun yaxın əvəzləyicisi yoxdur
 - ☐ sahədə bir neçə iri firma hakim mövqe tutur
 - ☐ bütün mülahizələr doğrudur
-

Sual: İnhisarçı rəqabət şəraitində firmaların davranışı qısamüddətli dövüdə oxşardır: (Çəki: 1)

- ☐ oliqopoliyalarla
 - ☐ duopoliyalarla
 - ☒ inhisarlarla
 - ☐ təkmil rəqabətli firmalarla
 - ☐ qeyri-təkmil rəqabətli firmalarla
-

Sual: İnhisarçı rəqabətin üstünlüyü ondadır ki: (Çəki: 1)

- ☐ məhsulların müxtəlifliyi istehlakşılarn zövqlərini daha yaxşı reallaşdırmağa imkan verir
 - ☐ məhsulun daim təkmilləşdirilməsi həyat səviyyəsinin inkişafına səbəb olur
 - ☐ məhsulların müxtəlifliyi bazar sisteminin inkişafına təkan verir
 - ☒ bütün mülahizələr doğrudur
 - ☐ reklam istehlakçını məhsulun keyfiyyəti, qiyməti, istifadə qaydaları haqqında qiymətli məlumatlarla təchiz edir
-

Sual: Faydalılığın ölçülməsinə iki əsas yanaşma: (Çəki: 1)

- ☐ istehsal və qeyri-istehsal
 - ☐ marksist və klassik
 - ☐ keynsçi və monetar
 - ☐ keynsçi və neoliberal
 - ☒ ordinalist və kardinalist
-

Sual: Kardinalist istehlakçı davranışının nəzəriyyəsi başqa cür adlanır: (Çəki: 1)

- ☐ faydalılığın sıra nəzəriyyəsi
 - ☒ faydalılığın kəmiyyət nəzəriyyəsi
 - ☐ ənənəvi nəzəriyyə
 - ☐ menecer nəzəriyyəsi
 - ☐ davranış nəzəriyyəsi
-

Sual: İstehsal amilləri üzrə gəlirlər: (Çəki: 1)

- ☐ sahibkar gəliri, faiz
 - ☐ kapital, mənfəət, renta
 - ☒ əmək haqqı, renta, mənfəət (faiz), sahibkar gəliri
 - ☐ kapital, əmək, sahibkar gəliri
 - ☐ əmək, kapital, renta
-

Sual: Xüsusi vacib element və ya obyekt, hansı ki istehsalın nəticələrinə və imkanlarına həlledici təsir göstərir: (Çəki: 1)

- ☐ istehsal şərti
 - ☐ istehsal texnologiyası
 - ☒ istehsal amili
 - ☐ istehsalın artımı
 - ☐ amillərdən istifadə
-

Sual: İstehsalın dəyişən amillərinə misal olaraq göstərmək olar: (Çəki: 1)

- ☐ elektrik enerjisi
 - ☐ xammal
 - ☒ işçilərin əmək haqqı
 - ☐ kapital
 - ☐ bütün qeyd olunan cavablar
-

Sual: Əmək, kapital, torpaq və sahibkarlıq qabiliyyəti kateqoriyalarını birləşdirən ümumi əlamət hansıdır? (Çəki: 1)

- ☐ istehsal funksiyası
 - ☐ milli sərvət
 - ☐ istehsal vasitəsi
 - ☒ istehsal amili
 - ☐ istehsal vasitəsi
-

Sual: Əhali gəlirləri: (Çəki: 1)

- ☒ milli gəlirin pul, məhsul və xidmətlər şəklində ev təsərrüfatlarının sərəncamına keçən

hissəsidir

- ☐ əmək haqqından ibarətdir
 - ☐ pul gəlirlərindən ibarətdir
 - ☐ nominal və real gəlirlərdən ibarətdir
 - ☐ natural gəlirlərdən ibarətdir
-

Sual: Qısa müddət ərzində istehsalda məhsul hasilatını ani olaraq çoxaltmaq tələb olunur. Bu halda işçilərin əmək haqqını ödəmək üçün hansı forma məqsədəuyğundur: (Çəki: 1)

- ☐ əmək haqqının günəmuzd üsulu ilə
 - ☒ əmək haqqının işəmuzd üsulu ilə
 - ☐ mənfəətdən faiz ilə
 - ☐ realizə olunmuş məhsul məbləğinin faizi ilə
 - ☐ əmək haqqının vaxtamuzd üsulu ilə
-

Sual: Qeyri-mükəmməl rəqabət bazarında aşağıdakı amillərin təsiri var: (Çəki: 1)

- ☐ işçilərin ixtisası
 - ☐ həmkarlar ittifaqı
 - ☐ inhisarlar
 - ☐ əməyin qiyməti
 - ☒ bütün cavablar doğrudur
-

Sual: Nə üçün şirkətlərin rəhbərləri öz işçilərinin əmək haqqının artırılmasına, hətta həmkarlar ittifaqının tələbləri olsa belə həvəs etmirlər, lakin işsizlərə, yetimlərə könüllü surətdə kömək edirlər: (Çəki: 1)

- ☐ onlar cəmiyyətdə xoş rəy yaradırlar
 - ☐ onlar inanırlar ki, işçilərə heç nə olan deyil, yetimlərə isə rəhm etmək lazımdır
 - ☒ onlar hesab edirlər ki, belə əlverişlidir
 - ☐ onlarda bir qayda olaraq acgözlük çox, rəhmlik isə nadir hallarda yada düşür
 - ☐ hamısı doğrudur
-

Sual: Firmanın istiqraz vasitələrini aid edin: (Çəki: 1)

- ☐ mənfəət hesabına yaranan əmanətlər
 - ☐ aşınmalar üçün təyin olunan pullar
 - ☒ bank və kommersiya kreditləri
 - ☐ səhmlərin və istiqrazların satışından daxil olan kapital
 - ☐ hamısı düzdür
-

Sual: Kapital bazarının subyektlərinə aiddir: (Çəki: 1)

- ☐ banklar və onların müştəriləri
 - ☐ birjalar
 - ☐ dövlət
 - ☐ şirkətlər və xüsusi firmalar
 - ☒ bütün cavablar doğrudur
-

Sual: Faiz gətirən pul kapitalı: (Çəki: 1)

- ☐ əmtəə kapitalı
 - ☐ ticarət kapitalı
 - ☒ borc kapitalı
 - ☐ sənaye kapitalı
 - ☐ bunların heç biri
-

Sual: Kapitalı «öz-özünə artan dəyər» kimi izah edən iqtisadçı kim olmuşdur? (Çəki: 1)

- ☐ A.Smit
 - ☐ D.Rikardo
 - ☐ J.B.Sey
 - ☒ K.Marks
 - ☐ F.Kene
-

Sual: Kənd təsərrüfatında gəlirin bölgüsü və təkrar istehsalını təhlil edən ilkin iqtisadi məktəb: (Çəki: 1)

- ☐ marjinalizm
 - ☐ neoklassik
 - ☒ fiziokrat
 - ☐ merkantilizm
 - ☐ marksizm
-

Sual: Torpaq və onun tək, bitki və heyvanat aləmi, meşə və su resursu, hava baseyni və iqlim bu: (Çəki: 1)

- ☒ təbii resurs
 - ☐ iqtisadi resurs
 - ☐ istehsal olunmuş resurslar
 - ☐ tükənməz resurslar
 - ☐ istehlak olunmuş resurslar
-

Sual: Maddi nemətlər və xidmətlər yaratmaq üçün istehsal amillərini (resurslar) birləşdirib və təşkil edib, ictimai tələbatları ödəmək üçün, son məqsədi gəlir formalaşdırmaq olan fəaliyyət: (Çəki: 1)

- ☐ novatorluq fəaliyyəti
 - ☒ sahibkarlıq fəaliyyəti
 - ☐ texnoloji təkmil müəssisə yaratmaq fəaliyyəti
 - ☐ səmərəli əmək fəaliyyəti
 - ☐ ixtisası təkmilləşdirməyə istiqamətlənmiş fəaliyyət
-

Sual: Gəlirlərin qeyri-bərabərliyi göstəricilərinə aid deyil: (Çəki: 1)

- ☐ Lorens əyrisi
 - ☐ Atkinson indeksi
 - ☐ desil əmsalı
 - ☐ Cinni əmsalı
 - ☒ əmək məhsuldarlığı əmsalı
-



1

2